

1. 2008 dünya maliyyə böhranı hansı sektordan başlamışdır?

- √ Bank sektorundan
- Texnoloji sektordan
- Avtomobil sektorundan
- hamısı
- Neft sektorundan

2. Neftin dünya bazarında ucuzlaşması şəraitində dünyadakı əsas neft ölkələrində hansı orta qıtsadi proses müşahidə olunur

- √ Neft ölkələrinin milli valyutası devalvasiyaya uğrayır
- Sosial problemlərini daha tez həll edirlər
- hamısı
- Heç biri
- Bu ölkələrin inkişafı sürətlə davam edir

3. 1980-ci il borc böhranında ABŞ-ın müəyyən etdiyi əsas məqam hansı idi?

- √ İnkişaf etməkdə olan dünyanın çiçəklənməsində real fayda var
- İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafının ləngiməsi
- Yoxsul ölkələrin daha da yoxsullaşması
- Zəngin ölkələrin daha da varlanması
- İnkişaf etmiş ölkələrdə inkişafın daha da artması

4. Dünyanın əsas problemlərindən biri nədir?

- √ Yoxsulluq
- Yoxsulluğun az olması
- Təbii resurslardan düzgün istifadə
- hamısı
- Toplumsal bərabərlik

5. İqtisadi inkişafın topluma əsas təsir siyasəti hansıdır?

- hamısı
- √ Uğurlu sosial siyasət
- Hərbi sahəyə ayrılan miqdarın çoxaldılması
- Bərabərsizliyin aradan qaldırılması
- Heç biri

6. "Qlokallaşma" nədir?

- √ Qloballaşma və lokal müxtəlifliklərin bir yerdə mövcud olacağı və bir-birini formalaşdıracağı vəziyyət
- Qloballaşma prosesində yuxarı doğru yüksəliş
- hamısı
- Heç biri
- Qloballaşmanın aşağı trendə doğru getməsi

7. Dünya üzrə kommunikasiyanın güclənməsi qloballaşma prosesinə necə təsir edir?

- √ Qloballaşmanı daha da sürətləndirir
- Qloballaşmanı zəiflədir
- Qloballaşmada yeni trendlər yaradır
- hamısı
- Qloballaşmanı stabil saxlayır

8. Dünya üzrə turizm sektorunun əsas xüsusiyyətlərini seçin: 1. Sürətlə inkişaf edir 2. Zəif inkişaf edir 3. Dünya ÜDM-in təxminən 12%-ni təşkil edir. 4. Dünya ÜDM-də çox kiçik paya sahibdir 5. Bu sektor üçün siyasi sabillik çox mühimdir

- √ 1, 3, 5
- 1, 3, 4
- 1,2,4
- 1, 2
- 1, 2, 3

9. TMKların əsas satınalmalarını hansı xidmət növü təşkil edir?

- √ Biznes xidmətləri
- Təhsil xidmətləri
- Mədəniyyət xidmətləri
- heç biri
- Turizm xidmətləri

10. Bu gün dünyada əzələ gücünü əvəzləyən əsas güc hansıdır?

- √ Beyin gücü
- İqtisadi bərabərlik
- hamısı
- heç biri
- Milliləşmə

11. Qloballaşma şəraitində ixtisaslaşmaya aid olanı seçin

- √ Məkansal ixtisaslaşma
- İxtisaslaşmada şirkətlərin zəif rolu
- hamısı
- heç biri
- İxtisaslaşmanın zəifləməsi

12. Qloballaşma şəraitində dünya iqtisadiyyatında xüsusi böyük paya sahib olanı seçin

- √ Transmilli şirkətlər (TMK)
- Regional qurumlar
- hamısı
- Heç biri
- Lokal Şirkətlər

13. Dünya iqtisadiyyatının idarə olunduğu əsas mərkəzi regionları seçin: 1.Qərbi Avropa 2. Şimali Afrika 3. Orta Asiya 4. Şimali Amerika 5. Yaponiya və Sakit Okean ölkələri

- √ 1, 4, 5
- 1, 3, 4
- 1, 3, 5
- 1, 3
- 1, 2, 3

14. Dünya iqtisadiyyatının idarə olunduğu 3 başlıca şəhər hansılardır?

- √ Nyu York, London, Tokyo
- Berlin, Paris, London
- Vaşinqton, Tokyo, Berlin
- Sinqap, Tokyo, Pekin
- Pekin, Tokyo, London

15. İnkişaf etməkdə olan ölkələrin birbaşa xarici investisiya siyasətlərinin son dövrünə xas olan xüsusiyyəti seçin

- √ Artıq daha çox bir birinə investisiya yatırılar
- Periferiya ölkələrə yönləndirilən investisiyanın həcmi artırılar

- Afrika regionuna investisiyanı artırırırlar
- Heç biri
- İnkişaf etmiş ölkələrə investisiya yatırırırlar

16. ABŞ-ın bəzi böyük şirkətləri öz istehsallarını hansı regiona köçürmüşlər?

- √ Asiya
- Avropa
- Orta Asiya
- Avstraliya
- Afrika

17. ABŞ-ın əsas maliyyə mərkəzi hansı ştatdır?

- √ Nyu York
- Çikaqo
- Alyaska
- Florida
- Vaşinqton

18. 1990-cı illərdə maliyyə axını hansı istiqamətdə hərəkət etməyə başlamışdır?

- Heç biri
- Neft ölkələrindən qərbə
- Şərq ölkələrindən qərb ölkələrinə
- Zəngin ölkələrdən yoxsul ölkələrə
- √ Yoxsul ölkələrdən zəngin ölkələrə

19. 1980-ci ildə yaşanan borc böhranında Beynəlxalq Valyuta Fondunun əsas məqsədi nə idi? 1. İqtisadi artımın bərpası 2. İqtisadi artımı ləngitmək 3. Hökumətin iqtisadiyyatda rolunu artırmaq 4. borclu ölkələrin xarici gəlirlərini artırmaq 5. əmtə və xidmət ixracını genişləndirmək

- √ 1, 4, 5
- 1, 3, 4
- 1, 3, 5
- Heç biri
- 1, 2, 3

20. 1980-ci illərdə baş verən hansı hadisə dünyanın əsas ölkələrinin iqtisadi strategiyasında dəyişikliklər etdi?

- √ Borc böhranı
- Sosial böhran
- Demografik böhran
- hamısı
- Böyük müharibə bphranı

21. Dünya iqtisadiyyatının əsas problemlərindən biri hansıdır?

- √ İqtisadi strukturlarla böyük fərqliliklər
- İqtisadi bərabərlik
- Həyat standartlarının yaxınlığı
- Heç biri
- İqtisadi strukturlarda oxşarlıqlar

22. Beynəlxalq Valyuta Fondunun əsas fəaliyyəti nədən ibarətdir?

- √ Ölkələrə kreditlər ayırmaq
- Ölkələrin inkişaf tempinin sürətinin azalmasına
- hamısı
- Heç biri

- Ölkələrin maliyyə institutlarının azaldılmasına

23. II dünya müharibəsindən sonra dünya ölkələrinin ÜDM-i necə dəyişmişdir?

- √ Kəskin artmışdır
- Stabil qalmışdır
- Cüzi şəkildə azalmışdır
- Cüzi şəkildə artmışdır
- Azalmışdır

24. Dünyada ən aşağı maaşla işləməyə məcbur olan region hansıdır?

- √ Afrika
- Şimali Amerika
- Mərkəzi Amerika
- Mərkəzi Avropa
- Qərbi Avropa

25. Uşaq ölümləri və aclıq kimi problemlər əsasən hansı regionlarda müşahidə olunur?

- √ Afrika və Latin Amerikasısı
- Avropa
- Avstraliya
- Heç biri
- Şimali Amerika

26. Dünyanın müqayisədə daha yaxşı yaşayan regionu hansıdır?

- √ Avropa Regionu
- Cənubi Amerika
- Qafqaz regionu
- Heç biri
- Şimali Afrika

27. Dünyanın ən yoxsul yaşayan regionu hansıdır?

- √ Afrika regionu
- Mərkəzi Avropa
- Şimali Amerika
- Orta Asiya
- Qərbi Avropa

28. Əsas inkişaf problemlərindən biri hansıdır?

- √ Kütləvi yoxsulluq
- Kiçik və orta sahibkarlığın yüksək inkişafı
- hamısı
- Heç biri
- Gəlir bərabərliyi

29. Atmosferdə yığılan çirkləndiricilər nəyi yaradırlar?

- √ İstixana effektini
- Dünyada temperaturun enməsinə
- hamısı
- Heç biri
- Meşə sahələrinin artmasını

30. Hindistan, Haiti, İndoneziya və s. Kimi kasıb əhalisi olan ölkələrdə meşələrin qırılması nə ilə əlaqədardır?

- √ Odun tədarükü
- Kağız istehsalı
- hamısı
- Heç biri
- Mebel istehsalı

31. Gələcəkdə iqtisadi artımı təhdid edəcək əsas komponentlər hansılardır? 1. Gəlirin bərabər paylanması 2. Enerji təklifindəki azalma 3. Resurs bolluğu 4. Resurs məhdudluğu 5. Ekoloji degradasiya

- √ 2, 4, 5
- 1, 2, 3
- 1, 2, 5
- 1, 4, 5
- 2, 3, 5

32. Dünya ekologiyası nəyi ifadə edir?

- √ Hava, su və həyatın təbii sistemləri arasındakı əlaqə
- Hava və su
- Yalnız meşəçilik
- Yalnız havanın çirklənməsi
- Heç biri

33. İnsanların həyat keyfiyyətinin ölçülməsi zamanı nəzərə alınan əsas sahələr hansılardır? 1. Təhsil 2. Səhiyyə 3. Şans oyunları 4. Sosial sferalar 5. Zəif nəqliyyat sistemi

- √ 1, 2, 4
- 1, 2, 3
- 1, 4, 5
- 1, 3, 5
- 2, 3, 4

34. Dünya iqtisadiyyatında inkişafın ən əsas məqsədi nədir?

- hamısı
- Heç biri
- √ İnsanların həyat keyfiyyətini artırmaq
- Bərabərsizlik yaratmaq
- Toplumsal fərqliliyi ortaya qoymaq

35. Əmtəə bazarı nələrdən ibarət olur?

- Yalnız alıcılardan
- Böyük şirkətlər
- Heç biri
- Yalnız satıcılardan
- √ Alıcı və satıcılardan

36. Resurs bazarı əmtəə və xidmət istehsalı üçün nələri təmin edir?

- √ Kapital, torpaq və əmək
- Yalnız əmək
- Yalnız torpaq
- Yalnız kapital
- Heç biri

37. Resurs bazarlarını başqa necə adlandırırlar

- √ İstehsal amilləri bazarı
- Qiymətli kağızlar bazarı

- Heç biri
- İstehlak bazarı
- Enerji bazarı

38. Ev təsərrüfatları ilə firmaları bir araya gətirən mexanizmlər hansılardır?

- hamısı
- Heç biri
- Qiymətli kağızlar bazarı və banklar
- ✓ Resurs bazarı və əmtəə bazarı
- Resurs bazarə və maliyyə institutları

39. Kültürün və istehlakın qloballaşmasına nələri misal gətirə bilərik?

- ✓ ABŞ-İn əksər qida şirkətlərinin dünya üzrə yayılması
- Heç biri
- hamısı
- Qərb mərkəzli məşhur restoran şəbəkələrin dünya üzrə yayılması
- Musiqinin dünya üzrə yayılması

40. Dünya iqtisadiyyatını daha inteqrasiyalı edən proseslər necə adlanır?

- ✓ Qloballaşma
- Asılılıq
- Təmərküzləşmə
- Heç biri
- Beynəlxalq Ticarət

41. ABŞ hansı hadisələrdən sonra dünyanın tək supergücünə çevirildi?

- ✓ Soyuq müharibə başa çatandan və Sovetlər İttifaqı dağılandan sonra
- İkinci dünya müharibəsindən sonra
- Avropa Birliyi yaranandan sonra
- Heç biri
- Birinci dünya müharibəsindən sonra

42. Dünyanın ən böyük iqtisadiyyatına hansı ölkə sahibdir?

- ✓ ABŞ
- Çin
- Almaniya
- Böyük Britaniya
- Rusiya

43. Soyuq müharibənin bitməsi və ondan sonrakı hadisələr hansı dövrü əhatə edir?

- Heç biri
- 1954-ci il və sonrası
- 1980-ci il və sonrası
- 1970-ci il və sonrası
- ✓ 1990-cı il və sonrası

44. İkinci dünya əsasən hansı ölkələri əhatə edirdi?

- ✓ Sovetlər İttifaqı və Şərqi Avropa
- ABŞ və Qərbi Avropa
- Orta Asiya və Afrika
- Orta şərq
- Avstraliya və Afrika

45. Birinci qrup dünya ölkələrinin əhalisi əsasən hansı sinifə aid əhali təbəqəsidir?
- √ Orta sinif əhali
  - Yüksək sinif əhali
  - heç biri
  - hamısı
  - Aşağı sinif əhali
46. Birinci qrupa aid olan ölkələr hansı ölkələrdir?
- √ İnkişaf etmiş dünya ölkələri
  - Geri qalmış ölkələr
  - Müstəmləkəyə çevirilmiş ölkələr
  - Heç biri
  - İnkişaf etməkdə olan ölkələr
47. Soyuq müharibə dövründə dövlətlər təsnifatına görə neçə qrupa ayrılmışlar?
- √ 3
  - 4.0
  - 5.0
  - 6.0
  - 2
48. Kapitalist iqtisadi sistemi necə xarakterizə etmək olar?
- √ XVI əsrdə Qərbi Avropada yaranan və 400 illik inkişaf tarixinə malik olan çoxdövlətli iqtisadi sistemdir
  - Kapitalist iqtisadi sistemdə bazar münasibətləri zəif inkişaf etmişdir
  - Çox az ölkə bu sistemə sahibdir
  - hamısı
  - Bu sistemdə mərkəzi zəngin ölkələrin periferiya ölkələri üzərində təsir yoxdur
49. Beynəlxalq iqtisadi sistemi həm də necə adlandırmaq olar?
- √ Beynəlxalq siyasi sistem
  - Beynəlxalq ticarət sistemi
  - hamısı
  - Heç biri
  - Beynəlxalq maliyyə
50. Beynəlxalq iqtisadi sistem ümumilikdə nələri əhatə edir? 1. Kapital axını 2. Beynəlxalq ticarət 3. Texnologiyanın yayılması 4. İnformasiya axını 5. Əməyin bölgüsü
- √ Hamısı
  - 1, 3, 4
  - 1, 2, 5
  - Heç biri
  - 1, 2, 3
51. Dünya iqtisadiyyatındakı mövcud problemləri daha dərinlən anlamaq və onların həlli yollarını tapmaq üçün dünya əhalisi əvvəla nəyi dərk etməlidir?
- √ Beynəlxalq iqtisadi nizam
  - Beynəlxalq siyasi sistem
  - Beynəlxalq ticarət
  - Heç biri
  - Beynəlxalq maliyyə
52. Aşağıdakılardan hansılar dünya iqtisadiyyatının hal hazırda üzləşdiyi əsas problemlərdəndir? 1. Borc 2. İşsizlik 3. Gəlirlərin tam bərabər paylanması 4. Hər kəsin işlər təmin olunması 5. Yoxsulluq

- √ 1, 2, 5
- 1, 3, 4
- 1, 3, 5
- hamısı
- 1, 2, 3

53. Hansı variant iqtisadi coğrafiyada beşinci analitik məsələ olan sosial əlaqələrin formalaşmasına aid edilə bilər?

- √ Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı biri əsasında formalaşır
- Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı biri əsasında formalaşır
- hamısı
- Heç biri
- Əhali, kapital və məhsullar hərəkət edir

54. Hansı variant iqtisadi coğrafiyada dördüncü analitik məsələ olan mədəniyyət və şüur formalaşmasına aid edilə bilər?

- √ Mədəniyyət insanların "həyat yoludur"
- Əhali, kapital və məhsullar hərəkət edir
- heç biri
- hamısı
- İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə bənzəyir

55. Hansı variant iqtisadi coğrafiyada üçüncü analitik məsələ olan insan fəaliyyətinə aid edilə bilər?

- √ İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə bənzəyir
- hamısı
- heç biri
- Əhali, kapital və məhsullar hərəkət edir
- Mədəniyyət insanların "həyat yoludur"

56. Hansı variant iqtisadi coğrafiyada ikinci analitik məsələ olan məkanlar sisteminə aid edilə bilər?

- √ Əhali, kapital və məhsullar hərəkət edir
- Bütün coğrafiyalar müəyyən tarixən inşa edilmişdir, bütün tarixlər də bəlli bir məkanda üzə çıxır
- hamısı
- Heç biri
- İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə bənzəyir

57. Hansı variant iqtisadi coğrafiyada birinci analitik məsələ olan məkanın öyrənilməsinə aid edilə bilər?

- √ Bütün coğrafiyalar müəyyən tarixən inşa edilmişdir, bütün tarixlər də bəlli bir məkanda üzə çıxır
- Mədəniyyət insanların "həyat yoludur"
- Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı biri əsasında formalaşır
- Heç biri
- Əhali, kapital və məhsullar hərəkət edir

58. Əsas iqtisadi inkişaf problemlərini seçin: 1. Gəlir bərabərsizliyi  
2. Ekoloji problemlər  
3. Yoxsulluğun aşağı həddi  
4. Sərvət bərabərsizliyi

- √ 1, 2, 4
- 1, 2, 3
- 1, 3
- hamısı
- 1, 3, 4

59. Dünyanın inkişafının əsas məqsədi nədir?



- √ Dünya üzrə insanların həyat səviyyəsinin yaxşılaşdırılması
- Dünya ölkələri üzrə fərqi daha da artırmaq
- hamısı
- heç biri
- Yalnız böyük dövlətlərin maraqlarını təmin etmək

60. Qloballaşmaya xas olmayanı seçin

- √ İnternet fəaliyyətlərinin məhdudlaşdırılması
- Telekommunikasiya
- Birbaşa xarici investisiyalar
- hamısı
- Transmilli şirkətlər

61. Kapitalist iqtisadiyyatlarda ən mühim şərt nədir?

- √ Mənfəət
- Nəqliyyat vasitələri
- Resurs yığılımı
- Xidmətin effektivliyi
- İstehsal vasitələri

62. Kapitalist iqtisadi sistem nə zaman və hansı coğrafi bölgədə yaranmışdır?

- √ XV və XVI əsrlərdə Qərbi Avropada
- XVII əsrdə Avropada
- XVII əsrdə Asiyada
- Heç biri
- XVIII əsrdə Amerikada

63. Kapitalizmə xas olan xüsusiyyəti seçin

- √ Yuxarıdakıların hamısı
- Kapitalizm özəl mülkiyyətə əsaslanır
- Kapitalizmin əsas şərtlərindən biri mənfəətdir
- Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və xidmət istehsalı üçün kapital, torpaq və əməyi təmin edir
- Kapitalizm – iqtisadi, sosial, siyasi, coğrafi sistemdir

64. Aşağıdakılardan hansı iqtisadi coğrafiya üçün 5 əsas analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi vacib deyil  
2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır  
3. İnsan fəaliyyətləri biofiziki məkanda ortaya çıxır  
4. Mədəniyyət, şüur forması iqtisadi coğrafiya üçün fundamental deyil  
5. Sosial əlaqələrin formalaşması coğrafiyaların başa düşülməsini tələb edir

- √ 2, 3, 5
- 1, 3, 5
- 1, 2, 5
- 3, 4, 5
- 1, 2, 4

65. İqtisadi coğrafiya nəyi öyrənmir? 1. Dünya resurslarından istifadə  
2. Dünyanın yaranma tarixi  
3. İqtisadi fəaliyyətlərin məkan baxımından təşkilini  
4. Dünya iqtisadiyyatının coğrafi köklərini

- √ 1, 3, 4
- 1, 2, 3

- 1, 4
- yuxarıdakıların hamısı
- 1, 2

66. Aşağıdakılardan hansı iqtisadi coğrafiya ilə əlaqədirlər?

- √ yuxarıdakıların hamısı
- Bütün xidmət sektoru
- Birbaşa xarici investisiyalar
- Qlobal maliyyə
- Qlobal turizm

67. Qloballaşma nəticəsində hansı sahə daha aşağı önəmə sahib olmuşdur?

- √ Dövlətlərarası sərhədlər
- Transmilli korporasiyalar
- Birbaşa xarici investisiyalar
- Beynəlxalq turizm
- Beynəlxalq maliyyə

Aşağıdakılardan hansı iqtisadi coğrafiya yanaşması üçün 5 analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi zamanın öyrənilməsi ilə eyni deyil

68. 2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır  
3. Mədəniyyət iqtisadi coğrafiya üçün mühim deyil  
4. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır  
5. Sosial əlaqələrin formalaşması cəmiyyətlərin və coğrafiyaların başa düşülməsini tələb edir

- √ 2, 4, 5
- 1, 3, 4
- 2, 3, 5
- 1, 4, 5
- 1, 2, 3

Əsas iqtisadi inkişaf problemlərini seçin: 1. Gəlir bərabərsizliyi

69. 2. Ekoloji problemlər  
3. Yoxsulluğun aşağı həddi  
4. Sərvət bərabərsizliyi

- 1, 3
- 1, 2, 3
- √ 1, 2, 4
- hamısı
- 1, 3, 4

70. Dünyanın inkişafının əsas məqsədi nədir?

- √ Dünya üzrə insanların həyat səviyyəsinin yaxşılaşdırılması
- heç biri
- hamısı
- Dünya ölkələri üzrə fərqi daha da artırmaq
- Yalnız böyük dövlətlərin maraqlarını təmin etmək

71. Qloballaşmaya xas olmayanı seçin

- √ İnvestisiya fəaliyyətlərinin məhdudlaşdırılması
- Transmilli şirkətlər
- hamısı
- Birbaşa xarici investisiyalar
- Telekommunikasiya

72. Kapitalist iqtisadiyyatlarda ən mühim şərt nədir?

- √ Mənfəət
- Xidmətin effektivliyi
- Resurs yığılımı
- Nəqliyyat vasitələri
- İstehsal vasitələri

73. Kapitalist iqtisadi sistem nə zaman və hansı coğrafi bölgədə yaranmışdır?

- √ XV və XVI əsrlərdə Qərbi Avropada
- Heç biri
- XVII əsrdə Asiyada
- XVII əsrdə Avropada
- XVIII əsrdə Amerikada

74. Kapitalizmə xas olan xüsusiyyəti seçin

- Kapitalizm – iqtisadi, sosial, siyasi, coğrafi sistemdir
- Kapitalizmin əsas şərtlərindən biri mənfəətdir
- Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və xidmət istehsalı üçün kapital, torpaq və əməyi təmin edir
- Kapitalizm özəl mülkiyyətə əsaslanır

- √ Yuxarıdakıların hamısı

75. Aşağıdakılardan hansı iqtisadi coğrafiya üçün 5 əsas analitik məsələlərdəndir? 1. Məkanən öyrənilməsi vacib deyil  
2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır  
3. İnsan fəaliyyətləri biofiziki məkanda ortaya çıxır  
4. Mədəniyyət, şüur forması iqtisadi coğrafiya üçün fundamental deyil  
5. Sosial əlaqələrin formalaşması coğrafiyaların başa düşülməsini tələb edir

- 1, 3, 5
- 1, 2, 5
- √ 2, 3, 5
- 3, 4, 5
- 1, 2, 4

76. İqtisadi coğrafiya nəyi öyrənir? 1. Dünya resurslarından istifadə  
2. Dünyanın yaranma tarixi  
3. İqtisadi fəaliyyətlərin məkan baxımından təşkilini  
4. Dünya iqtisadiyyatının coğrafi köklərini

- √ 1, 3, 4
- yuxarıdakıların hamısı
- 1, 4
- 1, 2, 3
- 1, 2

77. Aşağıdakılardan hansı iqtisadi coğrafiya ilə əlaqədirlər?

- √ yuxarıdakıların hamısı
- İstehsal
- İstehlak
- Birbaşa xarici investisiyalar
- Nəqliyyat

78. Qloballaşma nəticəsində hansı sahə daha aşağı önəmə sahib olmuşdur?

√ Dövlətlərarası sərhədlər

- Beynəlxalq turizm
- Birbaşa xarici investisiyalar
- Transmilli korporasiyalar
- Beynəlxalq maliyyə

Aşağıdakılardan hansı iqtisadi coğrafiya yanaşması üçün 5 analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi zamanın öyrənilməsi ilə eyni deyil

79.

2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır

3. Mədəniyyət iqtisadi coğrafiya üçün mühim deyil

4. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır

5. Sosial əlaqələrin formalaşması cəmiyyətlərin və coğrafiyaların başa düşülməsini tələb edir

- 1, 2, 3
- 1, 4, 5
- 2, 3, 5
- 1, 3, 4
- √ 2, 4, 5

80. Mükəmməl rəqabətli bazara aid deyil:

- √ Assimetrik informasiya
- Qiymətin bazar tələbi və təklifi əsasında formalaşması
- Satıcı sayının çoxluğu
- Oxşar növ məhsulların istehsalı
- Bazara girişin azadlığı

81. Hansı sənaye inqilabının baş verdiyi ölkələrdə gətirdiyi dəyişikliyə aiddir?

- √ Səhiyyə və təhsil səviyyəsinin artması
- Şəhərləşmənin azalması
- Ətraf mühitin çirklənməsinin azalması
- Heç biri
- Əhali sayının azalması

82. Kapitalizm harada və nə zaman formalaşmışdır?

- √ 13-cü əsrdə Şimali Amerikada
- 8-ci, 9-cu əsrlərdə Yaxın Şərqdə
- 17-ci əsrin əvvəllərində Şimali Afrikada
- 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində Qərbi Avropada
- 19-cu əsrin sonlarında Cənubi Asiyada

83. Kapitalist münasibətlərinin ilkin formalaşdığı bölgə haradır?

- √ Şimali İtaliya
- Çin
- Hindistan
- ABŞ
- Orta Şərq

84. Sənaye inqilabı ilə bağlı hansı fikir doğru deyil?

- √ Fikirlərin hamısı doğrudur
- Böyük Britaniya sənaye inqilabının ilk baş verdiyi ölkədir
- Rusiya 1920-ci illərə qədər sənayeləşmə dövrünü tamamilə keçirməmişdir
- 3-cü Dünya ölkələri hələ də sənayeləşmə dövrünü tamamlamamışlar
- Yaponiya ilk sənayeləşmə dövrünü yaşayan ilk şərq ölkəsidir

85. Aşağıdakılardan hansı fikr müstəmləkəçiliyə aid deyil?
- Liman şəhərlərinin önəminin daxildəki şəhərlərdən yüksək olması
  - ✓ Bütün cavablar müstəmləkəçiliyə aiddir
  - Yerli (aborigen) millətlərin məhv edilməsi
  - İkili cəmiyyətlərin təşəkkülü
  - Müstəmləkələrdə ibtidaki istehsal istiqamətlərinin formalaşdırılması
86. Müstəmləkəçiliyin süqutuna aiddir:
- ✓ Hamısı
  - Fərqli ölkələrə müstəqilliyə fərqli şəkildə nail oldular
  - I və II Dünya müharibələri sonrası dünyanın çox hissəsində müstəmləkəçiliyin süqutu
  - Latın Amerikasında ilkin süqut
  - Mərkəz-periferiya modelində göstəriləni kimi, hələdə global olaraq Cənubun Şimaldan əmtəə bazarları baxımından asılılığı davam edir
87. Hansı fikir yanlıştır?
- ✓ Bütün cavablar doğrudur
  - Latın Amerikasında müstəmləkəçiliyin ilkin süqutu
  - Dünya müharibələrindən sonra müstəmləkəçiliyin süqutu
  - Bütün cavablar yanlıştır
  - Müstəmləkə sistemində olan ölkələr müstəqilliyə fərqli istiqamətlərdən nail oldular
88. Hansı müstəmləkəçiliyin təsirlərinə aid edilə bilməz?
- ✓ Beynəlxalq əmək bölgüsünün sürətlənməsi
  - Milli dövlətlərin formalaşması
  - Mədəni Qərbləşmə
  - Bütün cavablar doğrudur
  - İkili cəmiyyətlərin yaranması
89. Hansı feodalizmə xas cəhətlərdən biri ola bilməz:
- ✓ sənaye işçisi sinfi
  - Avropada kilsənin ictimai institut kimi yüksək təsir imkanları
  - Təhkimçilik
  - Doğru cavab yoxdur
  - istehsalda və cəmiyyət həyatında ənənələrin üstün rol oynaması
90. Fikirlərdən hansı yanlıştır?
- ✓ Bazarlar kapitalist münasibətlərinin formalaşması ilə ortaya çıxan institutdur
  - Kapitalizmə qədər barter ticarətin əsas forması idi
  - Kapitalist münasibətlərinin mərkəzində dursa da, pul kapitalizmə qədərki dövrlərdə də mövcud olub
  - Bütün cavablar doğrudur
  - Rəqabət və özəl sektor kapitalist münasibətlərinin əsas atributlarıdır
91. Fikirlərdən hansı yanlıştır?
- ✓ Kapitalist istehsal formasıyının hərəkətverici amili ənənəvi qaydalara əsaslanmasıdır
  - Bəzi tarixçilər sürətlə yayılan vəba xəstəliyini kapitalizmin yaranma səbəblərindən biri kimi qeyd edirlər
  - Protestant dini cərəyanının kapitalist münasibətlərinin ortaya çıxmasında ideoloji rolu olmuşdur
  - Bütün cavablar doğrudur
  - Kapitalizmin ilkin formalaşma məskənləri kimi Şimali İtaliya şəhər-dövlətləri qeyd oluna bilər
92. Fikirlərdən hansı yanlıştır?

- √ Sənaye inqilabı əhali artımını zəiflətdi
- İngiltərə sənaye inqilabının ilkin baş verdiyi ölkədir
- Sənaye inqilabının nəticələri Maltusun tezislərini yanlış çıxartdı
- Bütün cavablar doğrudur
- Vattın buxar maşınını sənaye inqilabının əsas hərəkətverici qüvvəsi hesab etmək olar

93. Sənaye inqilabının daha erkən baş verdiyi bölgə hansıdır?

- √ İngiltərə
- Almaniya
- İtaliya
- Rusiya
- Yaponiya

94. Gildiya nədir?

- √ Orta əsr sənətkar ittifaqları
- Orta əsr zadəganlarının siyasi titulu
- Təhkimçi kəndli
- Doğru cavab yoxdur
- Orta əsrlərdə universitetlərin təmərküzləşdiyi bölgələr

95. Mükəmməl rəqabətli bazarlara aid deyil:

- √ Assimetrik informasiya
- Doğru cavab yoxdur
- İnformasiya əldə olunması problemsizdir
- Satıcıların qiymət üzərində təsiri yoxdur
- Bazara girişin asan olması

96. Monopsoniya nədir?

- √ Bir alıcı və çoxlu satıcının olduğu bazarlar
- İnhisarçı rəqabətin olduğu bazar
- İnhisarın olduğu bazar
- Doğru cavab yoxdur
- Bir satıcının olduğu bazarlar

97. Kapitalist münasibətlərinin ilkin formalaşdığı bölgə haradır?

- Hindistan
- ABŞ
- √ Şimali İtaliya
- Orta Şərqi
- Çin

98. Sənaye inqilabı ilə bağlı hansı fikir doğru deyil?

- Rusiya 1920-ci illərə qədər sənayeləşmə dövrünü tamamilə keçirməmişdir
- 3-cü Dünya ölkələri hələ də sənayeləşmə dövrünü tamamlamamışlar
- √ Fikirlərin hamısı doğrudur
- Yaponiya ilk sənayeləşmə dövrünü yaşayan ilk şərq ölkəsidir
- Böyük Britaniya sənaye inqilabının ilk baş verdiyi ölkədir

99. Aşağıdakılardan hansı fikir müstəmləkəçiliyə aid deyil?

- Liman şəhərlərinin önəminin daxildəki şəhərlərdən yüksək olması
- İkili cəmiyyətlərin təşəkkülü
- Yerli (aborigen) millətlərin məhv edilməsi

- ✓ Bütün cavablar müstəmləkəçiliyə aiddir
- Müstəmləkələrdə ibtidaki istehsal istiqamətlərinin formalaşdırılması
- 100.** Müstəmləkəçiliyin süqutuna aiddir:
- I və II Dünya müharibələri sonrası dünyanın çox hissəsində müstəmləkəçiliyin süqutu
  - Fərqli ölkələrə müstəqilliyə fərqli şəkildə nail oldular
- ✓ Hamısı
- Latın Amerikasında ilkin süqut
  - Mərkəz-periferiya modelində göstəriləndi kimi, hələdə global olaraq Cənubun Şimaldan əmtəə bazarları baxımından asılılığı davam edir
- 101.** Hansı fikir yanlışdır?
- ✓ Bütün cavablar doğrudur
- Bütün cavablar yanlışdır
  - Dünya müharibələrindən sonra müstəmləkəçiliyin süqutu
  - Latın Amerikasında müstəmləkəçiliyin ilkin süqutu
  - Müstəmləkə sistemində olan ölkələr müstəqilliyə fərqli istiqamətlərdən nail oldular
- 102.** Hansı müstəmləkəçiliyin təsirlərinə aid edilə bilməz?
- ✓ Beynəlxalq əmək bölgüsünün sürətlənməsi
- İkili cəmiyyətlərin yaranması
  - Bütün cavablar doğrudur
  - Mədəni Qərbləşmə
  - Milli dövlətlərin formalaşması
- 103.** Hansı feodalizmə xas cəhətlərdən biri ola bilməz:
- ✓ sənaye işçisi sinfi
- Doğru cavab yoxdur
  - Təhkimçilik
  - Avropada kilsənin ictimai institut kimi yüksək təsir imkanları
  - istehsalda və cəmiyyət həyatında ənənələrin üstün rol oynaması
- 104.** Fikirlərdən hansı yanlışdır?
- ✓ Bazarlar kapitalist münasibətlərinin formalaşması ilə ortaya çıxan institutdur
- Bütün cavablar doğrudur
  - Kapitalist münasibətlərinin mərkəzində dursa da, pul kapitalizmə qədərki dövrlərdə də mövcud olub
  - Kapitalizmə qədər barter ticarətin əsas forması idi
  - Rəqabət və özəl sektor kapitalist münasibətlərinin əsas atributlarıdır
- 105.** Fikirlərdən hansı yanlışdır?
- Kapitalizmin ilkin formalaşma məskənləri kimi Şimali İtaliya şəhər-dövlətləri qeyd oluna bilər
  - Protestant dini cərəyanının kapitalist münasibətlərinin ortaya çıxmasında ideoloji rolu olmuşdur
  - Bütün cavablar doğrudur
  - Bəzi tarixçilər sürətlə yayılan vəba xəstəliyini kapitalizmin yaranma səbəblərindən biri kimi qeyd edirlər
- ✓ Kapitalist istehsal formasının hərəkatverici amili ənənəvi qaydalara əsaslanmasıdır
- 106.** Fikirlərdən hansı yanlışdır?
- İngiltərə sənaye inqilabının ilkin baş verdiyi ölkədir
  - Sənaye inqilabının nəticələri Maltusun tezislərini yanlış çıxartdı
- ✓ Sənaye inqilabı əhali artımını zəiflətdi
- Bütün cavablar doğrudur

- Vattın buxar maşını sənaye inqilabının əsas hərəkətverici qüvvəsi hesab etmək olar

107. Sənaye inqilabının daha erkən baş verdiyi bölgə hansıdır?

- √ İngiltərə
- Rusiya
- İtaliya
- Almaniya
- Yaponiya

108. Gildiya nədir?

- √ Orta əsr sənətkar ittifaqları
- Orta əsrlərdə universitetlərin təmərküzləşdiyi bölgələr
- Doğru cavab yoxdur
- Təhkimçi kəndli
- Orta əsr zadəganlarının siyasi titulu

109. Mükəmməl rəqabətli bazarlara aid deyil:

- √ Assimetrik informasiya
- Doğru cavab yoxdur
- İnformasiya əldə olunması problemsizdir
- Satıcıların qiymət üzərində təsiri yoxdur
- Bazara girişin asan olması

110. Monopsoniya nədir?

- Bir satıcının olduğu bazarlar
- Doğru cavab yoxdur
- İnhisarın olduğu bazar
- İnhisarçı rəqabətin olduğu bazar
- √ Bir alıcı və çoxlu satıcının olduğu bazarlar

111. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini ilkin sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- √ Aşağı ölüm, yüksək doğum səviyyəsi, yüksək təbii artım
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Heç birini
- Aşağı ölüm, aşağı doğum səviyyəsi, və azalan təbii artım

112. Əhali sıxlığı ilə bağlı fikirlərdən hansı yanlıştır?

- √ Dünyanın 10 ən sıx məskunlaşmış ölkələrində kəskin ərzaq problemi mövcuddur
- İqtisadi və siyasi sistemlər də əhali sıxlığını təsir edən amillərdir
- Ölkələrin tarixi inkişafı da əhali sıxlığına təsir göstərir
- heç biri
- Ətraf mühit şəraiti əhali sıxlığına təsir göstərən amillərdən biridir

113. Əməyin hərəkətinin xarici (çəkici) amildən təsirləndiyi real nümunəni göstərin:

- √ Türk işçilərinin Almaniya miqrasiyası
- Suriyadan milyonlarla insanın Türkiyə ərazisinə köçü
- Yüzminlərlə Krım tatarlarının Özbəkistana köçürülməsi
- hamısı
- El-Salvador vətəndaş müharibəsi nəticəsində ABŞ-a əhali axını

114. Aşağıdakı fikirlərdən hansı miqrasiyanın neo-klassik nəzəriyyəsinin qlobal əmək haqqı səviyyəsi ilə bağlı iddiasının doğrulmasını izah edir?



- √ Hamısı
- real dünyada informasiya tamlığı yoxdur
- mədəni fərqlilik və dil fərqliliyi əməyin hərəkətinə mane törədir
- heç biri
- real dünyada əməyin azad hərəkətinə siyasi bariyerlər mövcuddur

115. Miqrasiyanın neo-klassik nəzəriyyəsi ilə bağlı göstərilən hansı fikir doğrudur?

- √ Dünya üzərində əmək haqqı bərabərsizliyinin azalacağını iddia edir
- İnkişaf etmiş ölkələrdə isə miqrasiya nəticəsində əmək təklifi artıdığından əmək haqqıların səviyyəsi artacaqdır
- Hamısı
- heç biri
- Dünya üzərində əmək haqqı bərabərsizliyinin genişləncəyini iddia edir

116. Miqrasiya ilə bağlı fikirlərdən hansı yanlıştır?

- √ Bütün fikirlər doğrudur
- Miqrasiya daxili (təkanverici) və xarici (çəkici) səbəblərdən təsirlənə bilər
- Miqrasiya ölkələrin demoqrafik mənzərəsini dəyişə bilər
- Bütün fikirlər yanlıştır
- Miqrasiya nəticəsində sosial konfliktlər ortaya çıxma bilər

117. Hansı demoqrafik keçid nəzəriyyəsinə aiddir?

- √ Hamısı
- Qərbin demoqrafik inkişaf xüsusiyyətlərini öyrənərək, eyni təcrübənin digər ölkələrdə də yaşanacağını iddia edir
- Post-industrial cəmiyyətlərə yaşlıların sayının çoxluğu, orta yaş həddinin yüksəkliyi, uşaqların isə azlığı xarakterikdir
- heç biri
- Demoqrafik inkişafı 4 mərhələ ilə izah edir

118. Aşağıdakı ölkələrdən hansı demoqrafik keçid nəzəriyyəsindəki 4 mərhələyə uyğun gələn ölkədir?

- √ Niderland
- Azərbaycan
- Əlcəzair
- heç biri
- Hindistan

119. Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- √ Türkiyə
- Monqolustan
- Qazaxstan
- Avstraliya
- Kanada

120. Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- √ Myanma
- Yaponiya
- Avstraliya
- Argentina
- Cənubi Koreya

121. İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- √ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- Doğulanların ölənlərdən az olması

- Doğru cavab yoxdur
- 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi

122. “Beyin axını” problemi nədir?

- ✓ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- Doğru cavab yoxdur
- Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi

123. Ömür səviyyəsinin daha yüksək (75-dən yuxarı) olduğu ölkələri seçin.

- ✓ İspaniya, Yaponiya
- CAR, İsrail
- Rusiya, Azərbaycan
- Əfqanıstan, Pakistan
- Rusiya, Hindistan

124. Hansı müddədəki fikir doğrudur?

- ✓ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasıbdır
- Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır
- Bütün fikirlər doğrudur
- Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrədən daha çoxdur

125. Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- ✓ Misir, Səudiyyə Ərəbistanı
- Portuqaliya, Rusiya
- Uruqvay, Argentina
- Macarıstan, Yaponiya
- Kanada, Türkiyə

126. Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir?

- ✓ Kanada
- Konqo
- Azərbaycan
- Hindistan
- Rusiya

127. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- Aşağı ölüm, yüksək doğum səviyyəsi
- ✓ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım
- Heç biri

128. Beynəlxalq miqrasiya ilə bağlı hansı fikir yanlıştır?

- ✓ Miqrasiyanın iqtisadi faydası yoxdur
- Bütün cavablar yanlıştır
- Miqrasiya əmək haqqı səviyyələrinin yaxınlaşmasına təsir göstərir
- Miqrasiya sosial müdafiə sistemlərinin yükünü ağırlaşdırır
- Miqrasiya əsasən az gəlirli ölkələrdən çox gəlirli ölkələrə doğru istiqamətlənir

129. Emiqrasiyanın müsbət səviyyəsinin olduğu ölkələri seçin:

- √ Efiopiya, Liviya, Meksika
- Türkiyə, Rusiya, Hindistan
- Rusiya, Çin, Cənubi Koreya
- Avstraliya, Yeni Zelandiya, Yaponiya
- ABŞ, Kanada, Almaniya

130. Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya

- √ BƏƏ, Türkiyə, Rusiya
- Suriya, BƏƏ, Çin
- BƏƏ, Türkiyə, Çin
- Suriya, Türkiyə, Rusiya
- BƏƏ, Çin, Rusiya

131. Klassik əmək miqrasiyası nəzəriyyəsini görə:

- √ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası az gəlirli ölkədə işçi təklifini azaldaraq əmək haqqı səviyyəsini yüksəldir
- Doğru cavab yoxdur
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası çox gəlirli ölkədə işçi təklifini artıraraq əmək haqqı səviyyəsini yüksəldir
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini aşağı salır
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini yüksəldir

132. Fikirlərdən hansı doğru deyil?

- Kasıb və inkişaf etməmiş ölkələrdə əhalinin yaş piramidasında gənclər üstünlük təşkil edir
- Heç biri
- √ İstisnasız olaraq bütün ölkələr üçün təbii artım səviyyəsi və adambaşına düşən gəlirlərin tərs mütənasib asılılığı mövcuddur
- Dünya əhalisinin artım səviyyəsi getdikcə geriləyir
- Dünya əhalisinin artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin hesabınadır

133. Fikirlərdən hansı doğru deyil?

- √ Demografik keçid nəzəriyyəsi qlobal əhali artımının ərzaq çatışmazlığı və qlobal siyasi ziddiyyətlər doğuracağını proqnozlaşdırır
- Beyin axını inkişafdan qalmış ölkələrin problemlərini dərinləşdirən amillərdən biridir
- Miqrasiyanın iqtisadi nəticələri ilə yanaşı, sosial və demografik nəticələri də mövcuddur
- Sənaye inqilabından sonra əhalinin dünya əhalisinin yüksək artımı müşahidə olunmuşdur
- heç biri

134. Ölüm səviyyəsinin daha yüksək olduğu ölkələr qrupu hansıdır?

- √ Anqola, Zambiya
- Avstraliya, Yeni Zelandiya
- Argentina, Türkiyə
- Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi
- Kanada, ABŞ

135. Aşağıdakı ölkələrdən hansında yüksək əhali artımı səviyyəsinə baxmayaraq adambaşına düşən gəlirin də yüksək həddi müşahidə olunur?

- Rusiya
- Venesuela
- √ Birləşmiş Ərəb Əmirliyi
- İsveçrə
- Macarıstan

136. Bəndlərdən hansındakı fikir Demografik keçid nəzəriyyəsinə aid deyil?

- Demografik təkamülü 4 mərhələyə ayırır

- √ Sənayedən öncəki dövr üçün əhali artımın yüksək səviyyəsi
  - Əhali artım sosial şərtlərlə müəyyən olunur
  - Avropa və Şimali Amerika tarixinə əsaslanır
  - Sənayedən öncəki dövr üçün yüksək ölüm səviyyəsi
137. Maltusçu nəzəriyyə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?
- hamısı
  - √ Maltus sənayeləşmənin nəticəsində yüksələn urbanizasiyanın demoqrafik problemləri artıracığını düşünürdü
  - Maltus doğum səviyyəsinin düşəcəyini proqnozlaşdırma bilməmişdi
  - Maltus məhsuldarlığın artma biləcəyini düşünmürdü
  - Maltus yeni torpaqların məskunlaşmasının ərzaq istehsalına olacaq təsirini nəzərə almamışdı
138. Miqrasiyanın Cazibə modelinə görə aşağıdakılardan birini iddia etmək olar:
- İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələrin ticarət əlaqələrindən asılıdır
  - √ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə tərs mütənasibdir
  - Heç biri
  - İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə düz mütənasibdir
  - İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələri əhalisinin sayı ilə tərs mütənasibdir
139. Bu fikirlərdən hansı yanlıştır:
- Hamısı
  - √ Miqrasiya yalnız iqtisadi motivlərdən qaynaqlanan insan hərəkətidir
  - Əhalinin təbii artım səviyyəsi xəritəsi ilə bölgələrin iqtisadi inkişaf xəritəsi arasında uyğunluq var
  - Demoqrafik keçid nəzəriyyəsində post sənaye cəmiyyətlərinə aşağı əhali artımı xarakterikdir
  - Kanada üçün net immiqrasiyanın yüksək səviyyəsi xarakterikdir
140. Bu ölkələrdən hansı Demoqrafik keçid nəzəriyyəsindəki 4-cü mərhələyə uyğun gəlir?
- Mali
  - Türkiyə
  - √ Yaponiya
  - Meksika
  - Argentina
141. Demoqrafik keçid nəzəriyyəsində 3-cü mərhələyə xarakterikdir:
- Yüksək ölüm səviyyəsi
  - √ Yüksək əhali artımı
  - Yeni sənaye cəmiyyəti olması
  - Heç biri
  - Post sənaye cəmiyyəti olması
142. Təbii artım səviyyəsi nədir?
- Ölənlərlərin və emiqrasiyanın cəmi
  - √ Doğulanlarla ölənlərin sayı arasındakı fərq
  - Doğulanların sayı
  - Doğulanlar və immiqrasiyanın sayının cəmi
  - Doğulanlarla ölənlərin fərqi ilə immiqrasiya və emiqrasiyanın fərqi cəmi
143. Əhali artımının daha aşağı olduğu ölkəni seçin.
- Braziliya
  - Meksika
  - √ Yaponiya
  - Argentina
  - Pakistan

144. İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- hamısı
- Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- ✓ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- Doğulanların ölənlərdən az olması

145. “Beyin axını” problemi nədir?

- Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi
- Heç biri
- Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- ✓ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi

146. Müstəmləkə dövründə Afrikadan Amerika qitəsinə qul köçürmələri miqrasiyanın hansı formasına aiddir ?

- heç biri
- İqtisadi məqsədli miqrasiya
- ✓ Qeyri-iradi (məcburi)
- Daxili miqrasiya
- Könüllü miqrasiya

147. Hansı müddədəki fikir doğrudur?

- Heç biri
- ✓ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrdən daha çoxdur
- Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənəzibdir
- Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır

148. Miqrasiyanın Samuelson modelinə görə aşağıdakılardan hansını A ölkəsinə əmək haqqı səviyyəsinin aşağı olduğu ölkələrdən olan miqrasiyanın doğura biləcəyi nəticələrə aid etmək olmaz?

- ✓ A ölkəsində iş təklifinin artımı
- heç biri
- A ölkəsində işsizliyin səviyyəsinin artımı
- A ölkəsində əmək haqqı səviyyəsində eniş
- A ölkəsində işçi təklifinin artımı

Bəndlərdən hansında miqrasiyanın “Cazibə modeli”-nə görə bölgələr arasındakı miqrasiya səviyyəsinə təsir göstərən amillər tam qeyd olunub?

149. 1. Dini aidlik  
2. Məsafə  
3. İqtisadi sistem uyğunluğu  
4. Təhsil səviyyəsi  
5. Əhali sayı

- 1, 5
- 1, 3
- 3, 4
- 2, 3
- ✓ 2, 5

150. Emiqrasiyanın səviyyəsinin daha yüksək olduğu ölkə hansıdır?

- Rusiya
- ✓ Meksika
- Almaniya
- ABŞ

- Kanada

151. İmmiqrasiyanın daha yüksək olduğu ölkə hansıdır?

- Çin
- Hindistan
- ✓ Avstraliya
- İndoneziya
- Pakistan

152. Hansı məcburi miqrasiya nümunəsinə aiddir?

- hamısı
- Türklərin Almaniyaya mühacirəti
- Neftlə zəngin Körfəz ölkələrinə xarici işçi axını
- ✓ Vətəndaş müharibəsi zamanı Nikaraquadan ABŞ-a olan miqrasiya
- ABŞ-ın cənub-qərbində meksikalıların məskunlaşması

153. Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- Uruqvay, Argentina
- ABŞ, Rusiya
- ✓ Misir, Səudiyyə Ərəbistanı
- Kanada, Türkiyə
- Portuqaliya, Rusiya

154. Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir:

- Azərbaycan
- ✓ Kanada
- Rusiya
- Konqo
- Somali

155. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Aşağı ölüm, yüksək doğum səviyyəsi
- ✓ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- Heç biri

156. Aşağıdakı müddəalardan hansını Maltusçu nəzəriyyəyə aid etmək olmaz?

- Əhali həndəsi silsilə ilə artır
- ✓ Əhali artımı sosial-ictimai amildir
- Əhali artımı təbii amildir
- Ərzaq istehsalı ədədi silsilə ilə artır
- Hamısı

157. Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- ✓ Türkiyə
- Qazaxstan
- Avstraliya
- Kanada
- Heç biri

158. Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- √ Myanma
- Yaponiya
- Avstraliya
- Argentina
- Cənubi Koreya

159. İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- √ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- Doğulanların ölənlərdən az olması
- Doğru cavab yoxdur
- 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi

160. “Beyin axını” problemi nədir?

- √ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlı bilməməsi
- Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- Doğru cavab yoxdur
- Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi

161. Ömür səviyyəsinin daha yüksək (75-dən yuxarı) olduğu ölkələri seçin.

- √ İspaniya, Yaponiya
- CAR, İsrail
- Rusiya, Azərbaycan
- Əfqanıstan, Pakistan
- Rusiya, Hindistan

162. Hansı müddədəki fikir doğrudur?

- √ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənəzibdir
- Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır
- Bütün fikirlər doğrudur
- Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrədən daha çoxdur

163. Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- √ Misir, Səudiyyə Ərəbistanı
- Portuqaliya, Rusiya
- Uruqvay, Argentina
- Macarıstan, Yaponiya
- Kanada, Türkiyə

164. Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir?

- √ Kanada
- Konqo
- Azərbaycan
- Hindistan
- Rusiya

165. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- √ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Heç biri

- Aşağı ölüm, yüksək doğum səviyyəsi

166. Beynəlxalq miqrasiya ilə bağlı hansı fikir yanlıdır?

- ✓ Miqrasiyanın iqtisadi faydası yoxdur
- Miqrasiya sosial müdafiə sistemlərinin yükünü ağırlaşdırır
- Miqrasiya əmək haqqı səviyyələrinin yaxınlaşmasına təsir göstərir
- Bütün cavablar yanlıdır
- Miqrasiya əsasən az gəlirli ölkələrdən çox gəlirli ölkələrə doğru istiqamətlənir

167. Emiqrasiyanın müsbət səviyyəsinin olduğu ölkələri seçin:

- ✓ Efiopiya, Liviya, Meksika
- Avstraliya, Yeni Zelandiya, Yaponiya
- Rusiya, Çin, Cənubi Koreya
- Türkiyə, Rusiya, Hindistan
- ABŞ, Kanada, Almaniya

168. Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya

- ✓ BƏƏ, Türkiyə, Rusiya
- Suriya, Türkiyə, Rusiya
- BƏƏ, Türkiyə, Çin
- Suriya, BƏƏ, Çin
- BƏƏ, Çin, Rusiya

169. Klassik əmək miqrasiyası nəzəriyyəsini görə:

- ✓ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası az gəlirli ölkədə işçi təklifini azaldaraq əmək haqqı səviyyəsini yüksəldir
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini aşağı salır
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası çox gəlirli ölkədə işçi təklifini artıraraq əmək haqqı səviyyəsini yüksəldir
- Doğru cavab yoxdur
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini yüksəldir

170. Fikirlərdən hansı doğru deyil?

- ✓ İstisnasız olaraq bütün ölkələr üçün təbii artım səviyyəsi və adambaşına düşən gəlirlərin tərs mütənasib asılılığı mövcuddur
- Dünya əhalisinin artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin hesabınadır
- Kasıb və inkişaf etməmiş ölkələrdə əhalinin yaş piramidasında gənclər üstünlük təşkil edir
- Heç biri
- Dünya əhalisinin artım səviyyəsi getdikcə geriləyir

171. Fikirlərdən hansı doğru deyil?

- ✓ Demografik keçid nəzəriyyəsi qlobal əhali artımının ərzaq çatışmazlığı və qlobal siyasi ziddiyyətlər doğuracağını proqnozlaşdırır
- Miqrasiyanın iqtisadi nəticələri ilə yanaşı, sosial və demografik nəticələri də mövcuddur
- Beyin axını inkişafdan qalmış ölkələrin problemlərini dərinləşdirən amillərdən biridir
- heç biri
- Sənaye inqilabından sonra əhalinin dünya əhalisinin yüksək artımı müşahidə olunmuşdur

172. Ölüm səviyyəsinin daha yüksək olduğu ölkələr qrupu hansıdır?

- ✓ Anqola, Zambiya
- Kanada, ABŞ
- Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi
- Argentina, Türkiyə
- Avstraliya, Yeni Zelandiya



173. Aşağıdakı ölkələrdən hansında yüksək əhali artımı səviyyəsinə baxmayaraq adambaşına düşən gəlirin də yüksək həddi müşahidə olunur?

- √ Birləşmiş Ərəb Əmirliyi
- Macarıstan
- Rusiya
- Venesuela
- İsveçrə

174. Bəndlərdən hansındakı fikir Demoqrafik keçid nəzəriyyəsinə aid deyil?

- √ Sənayedən öncəki dövr üçün əhali artımın yüksək səviyyəsi
- Avropa və Şimali Amerika tarixinə əsaslanır
- Sənayedən öncəki dövr üçün yüksək ölüm səviyyəsi
- Demoqrafik təkamülü 4 mərhələyə ayırır
- Əhali artım sosial şərtlərlə müəyyən olunur

175. Maltusçu nəzəriyyə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- √ Maltus sənayeləşmənin nəticəsində yüksələn urbanizasiyanın demoqrafik problemləri artıracağını düşünürdü
- Maltus məhsuldarlığın arta biləcəyini düşünmürdü
- Maltus yeni torpaqların məskunlaşmasının ərzaq istehsalına olacaq təsirini nəzərə almamışdı
- hamısı
- Maltus doğum səviyyəsinin düşəcəyini proqnozlaşdırma bilməmişdi

176. Miqrasiyanın Cazibə modelinə görə aşağıdakılardan birini iddia etmək olar:

- √ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə tərs mütənasibdir
- İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələri əhalisinin sayı ilə tərs mütənasibdir
- İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələrin ticarət əlaqələrindən asılıdır
- Heç biri
- İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə düz mütənasibdir

177. Bu fikirlərdən hansı yanlıştır:

- √ Miqrasiya yalnız iqtisadi motivlərdən qaynaqlanan insan hərəkətidir
- Demoqrafik keçid nəzəriyyəsində post sənaye cəmiyyətlərinə aşağı əhali artımı xarakterikdir
- Kanada üçün net immiqrasiyanın yüksək səviyyəsi xarakterikdir
- Hamısı
- Əhalinin təbii artım səviyyəsi xəritəsi ilə bölgələrin iqtisadi inkişaf xəritəsi arasında uyğunluq var

178. Bu ölkələrdən hansı Demoqrafik keçid nəzəriyyəsindəki 4-cü mərhələyə uyğun gəlir?

- √ Yaponiya
- Meksika
- Argentina
- Mali
- Türkiyə

179. Demoqrafik keçid nəzəriyyəsində 3-cü mərhələyə xarakterikdir:

- √ Yüksək əhali artımı
- Yüksək ölüm səviyyəsi
- Post sənaye cəmiyyəti olması
- Heç biri
- Yeni sənaye cəmiyyəti olması

180. Təbii artım səviyyəsi nədir?

- √ Doğulanlarla ölənlərin sayı arasındakı fərq

- Doğulanların sayı
- Doğulanlarla ölənlərin fərqi ilə immiqrasiya və emiqrasiyanın fərqi cəmi
- Ölənlərlərin və emiqrasiyanın cəmi
- Doğulanlar və immiqrasiyanın sayının cəmi

181. Əhali artımının daha aşağı olduğu ölkəni seçin.

- ✓ Yaponiya
- Braziliya
- Argentina
- Pakistan
- Meksika

182. İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- ✓ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- hamısı
- Doğulanların ölənlərdən az olması
- Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü

183. “Beyin axını” problemi nədir?

- ✓ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- Heç biri
- Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi

184. Müstəmləkə dövründə Afrikadan Amerika qitəsinə qul köçürmələri miqrasiyanın hansı formasına aiddir ?

- ✓ Qeyri-iradi (məcburi)
- Könüllü miqrasiya
- İqtisadi məqsədli miqrasiya
- heç biri
- Daxili miqrasiya

185. Hansı müddədəki fikir doğrudur?

- ✓ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənəsidir
- Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır
- Heç biri
- Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrdən daha çoxdur

186. Miqrasiyanın Samuelson modelinə görə aşağıdakılardan hansını A ölkəsinə əmək haqqı səviyyəsinin aşağı olduğu ölkələrdən olan miqrasiyanın doğura biləcəyi nəticələrə aid etmək olmaz?

- ✓ A ölkəsində iş təklifinin artımı
- A ölkəsində əmək haqqı səviyyəsində eniş
- A ölkəsində işsizliyin səviyyəsinin artımı
- heç biri
- A ölkəsində işçi təklifinin artımı

Bəndlərdən hansında miqrasiyanın “Cazibə modeli”-nə görə bölgələr arasındakı miqrasiya səviyyəsinə təsir göstərən amillər tam qeyd olunub?

- 187.
1. Dini aidlik
  2. Məsafə
  3. İqtisadi sistem uyğunluğu
  4. Təhsil səviyyəsi
  5. Əhali sayı

- ✓ 2, 5
- 2, 3
- 3, 4
- 1, 5
- 1, 3

188. Emiqrasiyanın səviyyəsinin daha yüksək olduğu ölkə hansıdır?

- ✓ Meksika
- Kanada
- Rusiya
- Almaniya
- ABŞ

189. İmmiqrasiyanın daha yüksək olduğu ölkə hansıdır?

- ✓ Avstraliya
- İndoneziya
- Çin
- Pakistan
- Hindistan

190. Hansı məcburi miqrasiya nümunəsinə aiddir?

- ✓ Vətəndaş müharibəsi zamanı Nikaraquadan ABŞ-a olan miqrasiya
- Neftlə zəngin Kərfəz ölkələrinə xarici işçi axını
- ABŞ-ın cənub-qərbində meksikalıların məskunlaşması
- hamısı
- Türklərin Almaniya mühacirəti

191. Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- ✓ Misir, Səudiyyə Ərəbistanı
- Portuqaliya, Rusiya
- Uruqvay, Argentina
- ABŞ, Rusiya
- Kanada, Türkiyə

192. Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir:

- ✓ Kanada
- Konqo
- Azərbaycan
- Somali
- Rusiya

193. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- ✓ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Heç biri
- Aşağı ölüm, yüksək doğum səviyyəsi

194. Aşağıdakı müddəalardan hansını Maltusçu nəzəriyyəyə aid etmək olmaz?

- ✓ Əhali artımı sosial-ictimai amildir
- Ərzaq istehsalı ədədi silsilə ilə artır
- Əhali artımı təbii amildir
- Hamısı

- Əhali həndəsi silsilə ilə artır

**195.** Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- Avstraliya
- Heç biri
- ✓ Türkiyə
- Kanada
- Qazaxstan

**196.** Sənaye inqilabından sonra ərzaq istehsalında nə baş verdi?

- ✓ Ərzaq istehsalı əhali artımına nəzərən daha yüksək sürətlə artdı
- Ərzaq istehsalı stabil qaldı
- Bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- Ərzaq istehsalı zəifləməyə başladı

**197.** Resurslar hansı iki hissəyə ayrılır?

- ✓ Bərpa olunan və bərpa olunmayan
- Səmərəli və səmərəsiz
- Gəlirli və gəlirsiz
- heç biri
- Faydalı və faydasız

**198.** Təbii resursların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi barədə pessimist düşünən kəsimin fikri nədir?

- heç biri
- Onlar düşünürlər ki, təbii resursların qeyri-səmərəli istifadəsi doğrudur
- Onlar düşünürlər ki, təbii resursların tükənməsi iqtisadi artımı sürətləndirəcək
- hamısı
- ✓ Onlar düşünürlər ki, təbii resursların qeyri-səmərəli istifadəsi doğru deyil

**199.** Təbii resursların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi barədə optimist düşünən kəsimin fikri nədir?

- ✓ Onlar düşünürlər ki, təbii resursların istifadəsinə limit tətbiq etmək lazım deyil
- Texnoloji inkişafın zəif təsirinin olacağını düşünürlər
- Bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- Onlar düşünürlər ki, təbii resursların istifadəsinə limit tətbiq etmək vacibdir

**200.** Təbii resurslardan səmərəli istifadə ölkənin iqtisadiyyatının gələcəyi üçün nə vəd edir?

- ✓ Dayanıqlı və davamlı inkişaf
- Təbii resursların artması
- İdxaldan asılılıq
- doğru cavab yoxdur
- Uzun müddətdə təbii resursların tükənməsi

**201.** Hansı alternativ enerji növü hesab olunur

- ✓ Külək
- Təbii qaz
- Kömür
- hamısı
- Neft

202. Dünya neft bazarında neft qiymətlərinin enməsinə təsir edən səbəbləri göstərin. 1. İran üzərindən embarqoların qaldırılması  
2. Neft bazarında təklifin aşağı düşməsi  
3. ABŞ-ın 40 illik fasilədən sonar neft ixracatına başlaması  
4. OPEK-in neft hasilatını azaltması
- √ 1, 3
- 2, 4
  - 1, 3, 4
  - 3, 4
  - 1, 2, 3
203. İqtisadiyyatın hansı sahəsində su ehtiyatlarından daha çox istifadə edilir?
- √ Kənd təsərrüfatı
- Neft sənayesi
  - Sənaye istehsalı
  - heç biri
  - Qaz sənayesi
204. Dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr qrupu hansıdır?
- √ Rusiya, İran, Qətər
- İran, Türkiyə, Çin
  - Türkmənistan, Özbəkistan, Qazaxstan
  - Azərbaycan, Türkiyə, Türkmənistan
  - Venesuela, Türkiyə, Azərbaycan
205. Dünya üzrə xam neft ticarətində üstünlüyə malik region hansıdır?
- √ Orta Şərqi
- Avropa
  - Afrika
  - Heç biri
  - Avstraliya
206. Ən çox xam neft rezervinə sahib olan region hansıdır?
- √ Orta Şərqi regionu
- Şimali Amerika regionu
  - Mərkəzi və Cənubi Amerika regionu
  - Avrasiya regionu
  - Avropa regionu
207. Solar radiasiya hansı enerji növünü yarada bilər?
- √ Külək enerjisi
- Geotermal enerji
  - Atom enerjisi
  - Heç biri
  - Hidrotermal enerji
208. Aşağıdakılardan hansı bərpa olunmayan enerji növüdür?
- √ Kömür

- Geotermal enerji
- Günəş enerjisi
- Dalğa
- Külək enerjisi

209. Dünyada ən çox ehtiyatı olan yanacaq növü hansıdır?

- √ Kömür
- Qaz
- Biodizel
- Metan
- Neft

210. Ərzaq resursu ilə bağlı problemlər hansılardır? 1. Yoxsulluq  
2. Əhalinin azalması  
3. Müharibələr  
4. Urbanizasiya

- √ 1, 3, 4
- 2, 3, 4
- 1, 4
- 1, 3
- 1, 2, 3

211. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aid deyil?

- √ emal sənayesi
- ticarət
- istehlakçı xidmətləri
- Heç biri
- nəqliyyat

212. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aiddir?

- istehlakçı xidmətləri
- √
- emal sənayesi
- kommunal xidmətlər
- hamısı
- inşaat

213. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aid deyil?

- √ ictimai xidmətlər
- inşaat
- kommunal xidmətlər
- heç biri
- emal sənayesi

214. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aiddir?

- √ emal sənayesi

- kənd təsərrüfatı
- bölüşdürmə kanalı
- balıqçılıq
- ictimai xidmətlər

215. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aid deyil?

√ nəqliyyat

- balıqçılıq
- meşə təsərrüfatı
- dağ-mədən sənayesi
- kənd təsərrüfatı

216. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aiddir?

√ kənd təsərrüfatı

- ictimai xidmətlər
- bölüşdürmə kanalı
- heç biri
- emal sənayesi

217. Atmosferin çirklənməsinə aid olanları seçin: 1. Nəqliyyat vasitələrinin ixrac etdiyi qazlar  
2. Sənaye tullantıları  
3. Turşulu yağışlar  
4. Kənd təsərrüfatı tullantıları

√ 1,2,3

- 1.4
- 1,2,4
- heç biri
- 2.3

218. Hidrosferin çirklənməsinə aid olanları seçin: 1. Çaylara və göllərə tullantıların atılması  
2. Kimyəvi maddələrin tullantıları  
3. Dənizlərdə tullantıların atılması  
4. Kənd təsərrüfatı tullantıları

√ hamısı

- 1,3,4
- 1, 4
- heç biri
- 1,2,3

219. Litosferin çirklənməsinə aid olanları seçin: 1. Sənaye və tikinti tullantıları  
2. Radioaktiv maddələrin tullantıları  
3. Çaylara və göllərə tullantıların atılması  
4. Kimyəvi maddələrin tullantıları

√ 1,2,4

- 2.3
- Hamısı
- Heç biri
- 1,2,3

Dünya neft bazarında son 2 ildə baş verən hadisələri seçin: 1. Neftin qiymətində yüksəliş müşahidə olunmuşdur

220. 2. ABŞ 40 ildən sonra ilk dəfə neft ixaracatını həyata keçirmişdir  
3. İran uzun müddətdən sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdır  
4. ABŞ-in neft bazarına təsiri zəifləmişdir

- √ 2, 3  
• 1, 2, 3  
• 3, 4  
• heç biri  
• 1, 2

221. Dünyanın ən böyük neft yataqları hansı körfəzdə yerləşir?

- √ Fars Körfəzi  
• Meksika Körfəzi  
• Oman Körfəzi  
• Alyaska Körfəzi  
• Benqal Körfəzi

222. Neft ixrac edən ölkələrin birliyi hansıdır?

- √ OPEK  
• ASEAN  
• NAFTA  
• heç biri  
• DTT

223. Ən az neft rezervlərinə sahib region hansıdır?

- Şimali Amerika  
• Mərkəzi Amerika  
• Afrika  
√ Qərbi Avropa  
• Orta Şərq

224. OPEK üzvü olan ölkələrin sırasını seçin

- √ Venesuela, Nigeriya, Qətər  
• ABŞ, İran, Venesuela  
• Qətər, Rusiya, BƏƏ  
• Norveç, Kanada, Əlcəzair  
• Səudiyyə Ərəbistanı, İraq, Rusiya

225. Aşağıdakılardan hansı hava çirklənməsinin səbəblərinə aid edilmir?

- √ Yeni enerji istehsal edən stansiyaların tikilməsi  
• Zavodların hasil etdiyi tüstülər  
• Metallar və onların tullantıları  
• Radiaktiv maddələr  
• Avtomobillərdən yaranan zərərli qazlar

226. Resurs probleminin həlli yolları hansılardır? 1. Texnologiyanın dəyişilməsi  
2. Əhəlinin sayının dəyişilməsi  
3. İstehlakın strukturunun dəyişilməsi  
4. İctimai hədəflərin dəyişilməsi

- √ hamısı  
• 2, 3, 4  
• 1, 2, 3  
• heç biri  
• 1, 2, 4



227. Alternativ enerjiden ən çox istifadə edilən ölkələr qrupu:

- √ ABŞ, Çin, Almaniya
- Niderland, İtaliya, Rusiya
- Avstraliya, Belçika, Tailand
- Türkiyə, Niderland, Taivan
- Yaponiya, Çili, Meksika

228. Starejti materialların istehsalında 6 əsas məhsulun istehsalçısı olan ölkələrdən birini seçin.

- √ Rusiya
- Fransa
- Braziliya
- heç biri
- Almaniya

229. Yaşıl inqilabdan faydalanan ölkələr:

- √ Türkiyə, İran, Çin, Meksika
- Hindistan, Braziliya, Nigeriya, Yaponiya
- İran, Misir, Türkiyə, Argentina
- heç biri
- Türkiyə, Hindistan, Kolumbiya, Meksika

230. Əhali sıxlığı necə hesablanır?

- √ Əhalinin sayı bölünsün sahə
- Əhalinin illik artımı vurulsun sahə
- Əhalinin sayı vurulsun sahə
- heç biri
- Sahə bölünsün əhalinin sayı

231. Əhalinin təbii artımı necə hesablanır?

- √ doğulanların sayı - ölənlərin sayı
- doğulanların sayı x ölənlərin sayı
- doğulanların sayı : ölənlərin sayı
- ölənlərin sayı : doğulanların sayı
- doğulanların sayı + ölənlərin sayı

232. Yalnız fikri seçin:

- √ Asiya regionu ərzaq təhlükəsizliyində kritik həddi yaşayır
- Qlobal ərzaq istehsalı əhalinin sayına uyğun şəkildədir
- Afrika üzrə qida təklifi problem mövcuddur
- Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir
- Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır

233. Aşağıdakı fikirlərdən hansılar doğrudur? 1. Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır, 2. Sənayeləşmiş ölkələrdə ərzaq problem yaşanır, 3. Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir

- √ 1, 3
- 2, 3
- Hamısı
- Heç biri
- 1, 2

234. Bərpa oluna bilən resurslara hansılar aiddir?

- ✓ Hamısı
- Dalğa
- Külək
- Su
- Günəş

235. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində nisbətən aşağı mərhələni yaşayır?

- hamısı
- Çin
- ✓ Peru
- Serbiya
- Bolqarıstan

236. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində kritik mərhələni yaşayır?

- heç biri
- ✓ Somali
- Argentina
- Türkiyə
- Tailand

237. Aşağıdakılardan hansı Qərbin mövcud enerji və material tutumlu istehsal sistemlərinə alternativlərə aiddir?

- bərpa olunan enerji mənbələri
- ✓ hamısı
- günəşə əsaslanan təbii (organic) kənd təsərrüfatı
- yerli özünütəminatın payını artırmaq və nəqliyyat fəaliyyətlərini azaltmaq məqsədilə istehsalın desentralizasiyası
- yerli xammaldan və əmək tutumlu texnologiyalardan asılılıq

238. Hansı alternativ enerji növü hesab olunur

- Kömür
- hamısı
- ✓ Külək
- Neft
- Təbii qaz

239. Dünya neft bazarında neft qiymətlərinin enməsinə təsir edən səbəbləri göstərin. 1. İran üzərindən embarqoların qaldırılması  
2. Neft bazarında təklifin aşağı düşməsi  
3. ABŞ-ın 40 illik fasilədən sonar neft ixracatına başlaması  
4. OPEK-in neft hasilatını azaltması

- 1, 3, 4
- 3, 4
- ✓ 1, 3
- 1, 2, 3
- 2, 4

240. İqtisadiyyatın hansı sahəsində su ehtiyatlarından daha çox istifadə edilir?

- ✓ Kənd təsərrüfatı
- Neft sənayesi
- Sənaye istehsalı
- Qaz sənayesi
- heç biri

241. Dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr qrupu hansıdır?

✓ Rusiya, İran, Qətər

- Venesuela, Türkiyə, Azərbaycan
- Azərbaycan, Türkiyə, Türkmənistan
- Türkmənistan, Özbəkistan, Qazaxstan
- İran, Türkiyə, Çin

242. Dünya üzrə xam neft ticarətində üstünlüyə malik region hansıdır?

- Afrika
- Heç biri
- ✓ Orta Şərqlər
- Avstraliya
- Avropa

243. Ən çox xam neft rezervinə sahib olan region hansıdır?

- Avropa regionu
- Mərkəzi və Cənubi Amerika regionu
- Avrasiya regionu
- Şimali Amerika regionu
- ✓ Orta Şərqlər regionu

244. Solar radiasiya hansı enerji növünü yarada bilər?

- ✓ Külək enerjisi
- Atom enerjisi
- Geotermal enerji
- Hidrotermal enerji
- Heç biri

245. Aşağıdakılardan hansı bərpa olunmayan enerji növüdür?

- ✓ Kömür
- Külək enerjisi
- Dalğa
- Günəş enerjisi
- Geotermal enerji

246. Dünyada ən çox ehtiyatı olan yanacaq növü hansıdır?

- Biodizel
- Metan
- Neft
- ✓ Kömür
- Qaz

247. Ərzaq resursu ilə bağlı problemlər hansılardır? 1. Yoxsulluq  
2. Əhəlinin azalması  
3. Müharibələr  
4. Urbanizasiya

- 1, 3
- 1, 4
- 2, 3, 4
- 1, 2, 3

✓ 1, 3, 4

248. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aid deyil?

- ✓ emal sənayesi
- istehlakçı xidmətləri
  - ticarət
  - nəqliyyat
  - Heç biri

249. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aiddir?

- istehlakçı xidmətləri
- ✓
- inşaat
  - hamısı
  - kommunal xidmətlər
  - emal sənayesi

250. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aid deyil?

- kommunal xidmətlər
  - heç biri
- ✓ ictimai xidmətlər
- emal sənayesi
  - inşaat

251. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aiddir?

- ✓ emal sənayesi
- balıqçılıq
  - bölüşdürmə kanalı
  - kənd təsərrüfatı
  - ictimai xidmətlər

252. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aid deyil?

- ✓ nəqliyyat
- dağ-mədən sənayesi
  - meşə təsərrüfatı
  - balıqçılıq
  - kənd təsərrüfatı

253. Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aiddir?

- bölüşdürmə kanalı
- heç biri

√ kənd təsərrüfatı

- emal sənayesi
- ictimai xidmətlər

254. Atmosferin çirklənməsinə aid olanları seçin: 1. Nəqliyyat vasitələrinin ixrac etdiyi qazlar  
2. Sənaye tullantıları  
3. Turşulu yağışlar  
4. Kənd təsərrüfatı tullantıları

- 1,2,4
- heç biri
- √ 1,2,3
- 2.3
- 1.4

255. Hidrosferin çirklənməsinə aid olanları seçin: 1. Çaylara və göllərə tullantıların atılması  
2. Kimyəvi maddələrin tullantıları  
3. Dənizlərdə tullantıların atılması  
4. Kənd təsərrüfatı tullantıları

- 1,3,4
- hamısı
- √ 1.4
- heç biri
- 1,2,3

256. Litosferin çirklənməsinə aid olanları seçin: 1. Sənaye və tikinti tullantıları  
2. Radioaktiv maddələrin tullantıları  
3. Çaylara və göllərə tullantıların atılması  
4. Kimyəvi maddələrin tullantıları

- √ 1,2,4
- Heç biri
- Hamısı
- 2.3
- 1,2,3

257. Dünya neft bazarında son 2 ildə baş verən hadisələri seçin: 1. Neftin qiymətində yüksəliş müşahidə olunmuşdur  
2. ABŞ 40 ildən sonra ilk dəfə neft ixaracatını həyata keçirmişdir  
3. İran uzun müddətdən sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdır  
4. ABŞın neft bazarına təsiri zəifləmişdir

- √ 2, 3
- 1, 2
- heç biri
- 3, 4
- 1, 2, 3

258. Dünyanın ən böyük neft yataqları hansı körfəzdə yerləşir?

- √ Fars Körfəzi
- Alyaska Körfəzi
- Oman Körfəzi
- Meksika Körfəzi
- Benqal Körfəzi

259. Neft ixrac edən ölkələrin birliyi hansıdır?

- √ OPEK
- heç biri
- NAFTA

- ASEAN
- DTT

260. Ən az neft rezervlərinə sahib region hansıdır?

- Şimali Amerika
- ✓ Qərbi Avropa
- Afrika
- Mərkəzi Amerika
- Orta Şərq

261. OPEK üzvü olan ölkələrin sırasını seçin

- ✓ Venesuela, Nigeriya, Qətər
- ABŞ, İran, Venesuela
- Qətər, Rusiya, BƏƏ
- Norveç, Kanada, Əlcəzair
- Səudiyyə Ərəbistanı, İraq, Rusiya

262. Aşağıdakılardan hansı hava çirklənməsinin səbəblərinə aid edilir?

- ✓ Yeni enerji istehsal edən stansiyaların tikilməsi
- Zavodların hasil etdiyi tüstülər
- Metallar və onların tullantıları
- Radiaktiv maddələr
- Avtomobillərdən yaranan zərərli qazlar

263. Resurs probleminin həlli yolları hansılardır? 1. Texnologiyanın dəyişilməsi  
2. Əhəlinin sayının dəyişilməsi  
3. İstehlakın strukturunun dəyişilməsi  
4. İctimai hədəflərin dəyişilməsi

- ✓ hamısı
- 2, 3, 4
- 1, 2, 3
- heç biri
- 1, 2, 4

264. Alternativ enerjiden ən çox istifadə edən ölkələr qrupu:

- ✓ ABŞ, Çin, Almaniya
- Niderland, İtaliya, Rusiya
- Avstraliya, Belçika, Tailand
- Türkiyə, Niderland, Taivan
- Yaponiya, Çili, Meksika

265. Starejji materialların istehsalında 6 əsas məhsulun istehsalçısı olan ölkələrdən birini seçin.

- ✓ Rusiya
- Fransa
- Braziliya
- heç biri
- Almaniya

266. Yaşıl inqilabdan faydalanan ölkələr:

- ✓ Türkiyə, İran, Çin, Meksika
- Hindistan, Braziliya, Nigeriya, Yaponiya
- İran, Misir, Türkiyə, Argentina
- heç biri

- Türkiyə, Hindistan, Kolumbiya, Meksika

267. Əhali sıxlığı necə hesablanır?

- √ Əhalinin sayı bölünsün sahə
- Əhalinin illik artımı vurulsun sahə
- Əhalinin sayı vurulsun sahə
- heç biri
- Sahə bölünsün əhalinin sayı

268. Əhalinin təbii artımı necə hesablanır?

- √ doğulanların sayı - ölənlərin sayı
- doğulanların sayı x ölənlərin sayı
- doğulanların sayı : ölənlərin sayı
- ölənlərin sayı : doğulanların sayı
- doğulanların sayı + ölənlərin sayı

269. Yalnız fikri seçin:

- √ Asiya regionu ərzaq təhlükəsizliyində kritik həddi yaşayır
- Qlobal ərzaq istehsalı əhalinin sayına uyğun şəkildədir
- Afrika üzrə qida təklifi problem mövcuddur
- Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkiddən əziyyət çəkir
- Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır

270. Aşağıdakı fikirlərdən hansılar doğrudur? 1. Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır, 2. Sənayeləşmiş ölkələrdə ərzaq problem yaşanır, 3. Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkiddən əziyyət çəkir

- √ 1, 3
- 2, 3
- Hamısı
- Heç biri
- 1, 2

271. Bərpa oluna bilən resurslara hansılar aiddir?

- √ Hamısı
- Su
- Külək
- Dalğa
- Günəş

272. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində nisbətən aşağı mərhələni yaşayır?

- √ Peru
- Serbiya
- Bolqarıstan
- hamısı
- Çin

273. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində kritik mərhələni yaşayır?

- Türkiyə
- heç biri
- √ Somali
- Tailand
- Argentina

274. Aşağıdakılardan hansı Qərbin mövcud enerji və material tutumlu istehsal sistemlərinə alternativlərə aiddir?

- √ hamısı
- bərpa olunan enerji mənbələri
- yerli xammaldan və əmək tutumlu texnologiyalardan asılılıq
- yerli özünütəminatın payını artırmaq və nəqliyyat fəaliyyətlərini azaltmaq məqsədilə istehsalın desentralizasiyası
- günəşə əsaslanan təbii (organic) kənd təsərrüfatı

275. 2015-ci ildə pambıq istehsalına görə dünyada lider olan ölkə

- √ Çin
- ABŞ
- Braziliya
- Türkiyə
- Hindistan

276. XX əsrin əvvəlləri ilə istehsal prosesi indiki zamanda hansı formadadır

- məhsul çeşidləri azalıb
- √ daha mürəkkəbdir
- azalıb
- stabil qalıb son 16 ildə azalıb
- hamısı

277. Firmanın uğurlu yerləşmə siyasəti nəyə təsir edə bilər

- √ hamısı
- istehlakçılar üçün münbit şərait yaradar
- işçilərin sayına təsir edə bilər
- istehsal prosesinə təsir edə bilər
- mənfəətə təsir edə bilər

278. Siyasi iqtisad baxımından istehsal necə prosesdir

- √ sosial-iqtisadi
- mədəni
- sosial-iqtisadi
- hamısı
- iqtisadi

279. XX əsrdə dünyada texnoloji inkişaf baxımından lider olan ölkəni seçin

- √ ABŞ
- Almaniya
- Avstraliya
- Kanada
- Litva

280. Texniki bilik və bacarıqlar adətən hansı formada kateqoriyalaşdırılır

- √ inkişaf və araşdırma
- yerləşmə məntəqələri
- maliyyə mənbələri
- müasir avadanlıqların istehsalda tətbiqi
- marketinq

281. İnvestisiya kapitalının müxtəlif mənbələrini seçin

- √ hamısı
- ailə və dostlar



- kredit institutları
- kredit assosasiyaları
- şəxsi fondlar

**282.** Kapital-əmək konfliktini harada özünü büruzə verir

- √ sənaye mübahisələrində
- işçi mübahisələrində
- texnoloji istehsal prosesində
- heç biri
- sosializm mübahisələrində

**283.** Sendikalaşmanın böyük dərəcəsi nə ilə ölçülür

- √ yüksək əmək haqqı ilə
- investisiya gücü ilə
- yerləşmə yernin optimallığı ilə
- işçilərin sayı ilə
- istehsal gücü ilə

**284.** Fiskal siyasət nəyi müəyyən edir

- √ dövlətin pulu necə xərcləməyini
- bazar araşdırmalarını
- ölkənin iqtisadi əsas göstəricilərini
- hamısını
- bankların fəaliyyətini

**285.** Təsisatların yerləşməsində əsas dəyişən hansıdır

- √ əmək
- nəqliyyat vasitələri
- ərazi
- avadanlıqlar
- kapital

**286.** Məhsulun həyat dövrünün 3-cü mərhələsi nəyi ifadə edir

- √ tənəzzül
- mövsümi təsir dövrü
- məhsulun son dəyəri
- məhsulun dəyərində artım
- istehsal prosesində son mərhələ

**287.** Məhsulun həyat dövründə 2-ci mərhələ nəyi ifadə edir

- √ məhsulun yetkinlik dövrünü
- məhsulun bazara çatdırılması dövrünü
- məhsulun üzərinə yeni dəyər əlavə edilməsi
- heç biri
- məhsulun ilkin istehsal dövrünü

**288.** Məhsulun həyat dövründə 1-ci mərhələ nəyi ifadə edir

- √ araşdırma və inkişafı
- investisiya xərclərini
- nəqliyyat xərclərini
- hamısını
- maliyyəni

**289.** Məhsulun həyat dövrü nəyi göstərir

- hamısı
- nəqliyyat xərclərin azalmasından əmələ gələn təsir
- istehsal prosesində işçilərin artırılması
- istehsalın müəyyən bir sahəsinə texnoloji yeniliyin tətbiqi
- ✓ texnologiyanın istehsal prosesinə təsir etməsini

**290.** Beynəlxalq əmək bölgüsü neçənci illərdə baş tutdu

- ✓ XIX əsrin sonlarında
- XIX əsrin ortalarında
- XIX əsrin 1-ci yarısında
- XX əsrin sonlarında
- XIX əsrin əvvəllərində

**291.** Artıq və ya izafi dəyər nədir

- ✓ işçilərin əmək haqqılarında yaratdığı dəyər
- istehsalın həcmindən əmələ gələn dəyər
- nəqliyyat xərclərinin azalması fonunda yaranan dəyər
- əlavə iş yerlərinin yaradılması nəticəsində yaranan dəyər
- işçilərə verilən əlavə əmək haqqı

**292.** 1-ci təşkilati format hansıdır

- ✓ funksional oriyentasiya
- istehsal oriyentasiya
- matriks strukturu
- müştəri oriyentasiya

**293.** 2-ci təşkilati format hansıdır

- ✓ istehsal oriyentasiya
- funksional oriyentasiya
- matriks strukturu
- müştəri oriyentasiyası
- coğrafi oriyentasiya

**294.** 3-cü təşkilati format hansıdır

- ✓ coğrafi oriyentasiya
- istehsal oriyentasiyası
- matriks strukturu
- müştəri oriyentasiyası
- funksional oriyentasiya

**295.** Korporativ funksiyalara əsaslanan təşkilati formatlara aiddir

- ✓ hamısı
- maliyyə
- araşdırma və inkişaf
- istehsal
- marketinq

**296.** Hiyerarxik olaraq kompaniyanın təşkilatlanmasının neçə forması var

- ✓ 5.0
- 3.0
- 2.0

- 1.0
- 4.0

**297.** Şirkət təşkilatçılığında 5-ci forma necə adlanır?

- √ matriks strukturu
- maliyyə strukturu
- kapital strukturu
- hamısı
- funksional struktur

**298.** İrəli inteqrasiya nədir

- √ istehsal prosesində irəliləmiş
- yeni istehsal ərazilərinin salınması
- mərkəzdənqaçma prosesi
- heç biri
- yeni iş imkanlarının artırılması

**299.** Geri inteqrasiya nədir

- √ istehsal prosesində geriləmə
- istehsal prosesində texnoloji avadanlıqlardan istifadə
- yerləşmə qərarlarında problemlərin olması
- hamısı
- şəhərkənarına genişlənmə

**300.** Urbanizasiya iqtisadiyyatı

- √ hamısı
- ucqar şəhər və rayonlarda ərazilərdə cəmləşmiş iqtisadiyyat
- ölkənin mərkəzi coğrafi yerlərində cəmləşmiş iqtisadiyyat
- xüsusi yerlərdə cəmləşmiş iqtisadiyyat
- şəhərdən kənardə formalaşan iqtisadiyyat

**301.** Miqyas iqtisadiyyatında eyni və ya əlaqəli sahələrdə firma qruplarına müraciəti zamanı

- √ aqlomerasiya iqtisadiyyatı yaranır
- texnoloji tətbiqə yönümlü iqtisadiyyat
- istehlak yönümlü iqtisadiyyat yaranır
- heç biri
- inteqrasiyalı iqtisadiyyat yaranır

**302.** Şirkətin bazar payı artanda və ya oliqopolik bazar olanda nə baş verir

- heç biri
- şaquli inteqrasiya
- daxili inteqrasiya
- xarici inteqrasiya
- √ üfüqi inteqrasiya

**303.** Bəzi firmalar xammal resursları və ya distribyutor obyektləri alırsa o zaman nə baş verir

- √ şaquli inteqrasiya
- daxili inteqrasiya
- xarici inteqrasiya
- hamısı
- üfüqi inteqrasiya

**304.** Miqyas iqtisadiyyatı bu istiqamətə yönəlir

- √ böyük miqdarda istehsala sərf olunan xərci azaldır
- iqtisadiyyat miqyasının genişləndirir
- xərcləri artırır
- istehlakı azaldır
- istehsalı artırır

**305.** Əməyin bölgüsü həmçinin

- √ ixtisaslaşmamış əməyin istifadəsini asanlaşdırır
- işçilərin sayın azaldır
- işçilərin sayını artırır
- hamısı
- işçilərin yaş məhdudiyəti məsələsini asanlaşdırır

**306.** Kütləvi istehsalın əsas xüsusiyyətlərindən birini seçin

- √ əməyin bölgüsü
- istehsal ərazisi
- böyük şirkətlərin birgə istehsalda əlaqəsi
- tələbə yönəlmiş istehsal
- kapital

**307.** Qabaqcıl sənaye mərkəzləri, şirkətlər, universitetlərin araşdırma mərkəzləri ABŞ-in hansı ərazisində yerləşir

- √ Silikon vadisi
- Florida ştatı
- Los - Angeles ərazisi
- hamısı
- Vaşinqton ərazisi

**308.** Kapital intensivliyi mənfi nəticəsi nə ola bilər

- √ işçiləri işsiz qoya bilər
- daha yaxşı ərazilərə yerdəyişmə etmək mümkündür
- nəqliyyat xərclərini azaldır
- heç biri
- yeni iş imkanları yarada bilər

**309.** II dünya müharibəsindən sonra Yaponiya və Almaniyanın iqtisadiyyatının irəli getmə səbəbi nə idi

- √ cihaz və maşınlardan istehsalatda istifadə etmələri
- kənd təsərrüfatının inkişafı
- texnoloji sənayenin inkişafı
- heç biri
- böyük kapitalla sahiblik

**310.** Bazar iqtisadiyyatında hər hansısa bir zavodun qurulması üçün hansı qərarlar önəmlidir

- √ miqyas və texnika
- nəqliyyat və investisiya
- texnika və yerləşmə
- Heç biri
- kapital və yerləşmə

**311.** İdarəetmə korporativ hissə ilə yanaşı həm də bu sahələrdə önəmlidir

- √ resursların toplanması
- ictimaiyyətə əlaqələr
- investisiya qərarları

- hamısı
- kapitalın qaldırılması və maliyyə bazarları ilə danışıqlar

**312.** Firmalar xərcləri azaltmaq və məhsuldarlığı artırmaq məqsədilə

- √ işçiləri maşınlarla əvəz edir
- işçilərin sayın azaldır
- maşınların sayın çoxaldır
- istehsal sahəsini genişləndirir
- işçilərin sayın artırır

**313.** Əsas kapitalla hansılar aiddir

- √ avadanlıqlar
- yerləşmə ərazisi
- maşınlar, cihazlar
- hamısı
- binalar

**314.** Quraşdırma və tikinti xərclərinin arxasında hansı xərclər dayanır

- √ təmir amortizasiya xərcləri
- texnologiya xərcləri
- nəqliyyat xərcləri
- yerləşmə xərcləri
- investisiya xərcləri

**315.** Firmaların mərkəzdənqaçma prosesləri nə zaman başlayıb

- √ 1970-ci illərdən sonra
- 1980-ci illərdən sonra
- 1985-ci illərdən sonra
- 1990-cı illərdən sonra
- 1975-ci illərdən sonra

**316.** Torpağın qiyməti nəyi əks etdirir

- √ yüksək lokallaşmış tələb və təklifi
- lokallaşmış təklifi
- tələbi
- tələb və təklifi
- lokallaşmış tələbi

**317.** Sənaye ölkələrində sendikalaşma

- √ yeni sənayeləşmiş ölkələrə daha nisbətən tez yaranıb
- XVII-XVIII əsrlərdə yaranıb
- 3-cü sənaye inqilabından öncə yaranıb
- 1920-ci illərdən sonra yaranıb
- XV-XVI əsrlərdə yaranıb

**318.** Differensial əmək haqqı dərəcələri nəyə əsaslanır

- √ işçi təşkilatlarının dərəcələrinə
- dövlət müəssisələrinin işçi təşkilatları dərəcələrinə
- özəl müəssisələrin işçi təşkilatlarının dərəcələrinə
- hamısı
- həmkarlar ittifaqlarının dərəcələrinə

**319.** Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi prosesinə aid deyil

- √ hamısı
- istehsalda işçiləri maşınlarla əvəzləyirlər
- istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır
- əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətidirsə, onda kapital əvəzləməsi prosesi də baş verməyə bilər
- Firmalar xərcləri azaldır və məhsuldarlığı artırır

**320.** Kondratiev dalgalarının əhat etdiyi fazalara aid deyil

- √ İnkişaf
- Resesiya
- Depresiya
- bərpa
- Bum

**321.** Firmanın diversifikasiyası nədir?

- √ Diversifikasiya firmanın ənənəvi məşğul olduğu bir məhsul bazarından müxtəlif məhsul bazarlarına daxil olması strategiyasıdır
- firmaların xammal mənbələrini və ya bölüşdürmə kanallarını satın alması yolu ilə böyüməsinə deyilir
- istehsalat prosesinin genişlənməsi
- heç biri
- firmanın miqyasını satınalma, inşa etmə və ya məhsul istehsalının eyni mərhələsində olan digər firmalarla birləşmə yolu ilə genişləndirməyi nəzərdə tutan biznes strategiyasıdır

**322.** Məhsulun həyat dövrü konsepsiyasında I mərhələyə aiddir

- √ Bu mərhələdə ixtiracı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki yüksək mənfəət azalır məhsul əvəz edilməyə başlanır
- məhsul əvəz edilməyə başlanır. Bazarları yeni məhsulları itirir və istehsal azalır
- hamısı
- rəqibləri yeni ideyanı satın alırlar və ya oğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır

**323.** İqtisadi fəaliyyətin Kondratiev dalgalarında 3-cü dalğa hansıdır?

- √ Elektrik, telefon
- Dəmir polad
- Mikroelektronika, sintetik material
- İnformasiya texnologiyaları
- Buxar enerjisi

**324.** Firmalar arası miqyas effektinə aid olmayanı seçin

- √ Nəqliyyat xərcləri əsas kimi götürülür
- Klasterlərdə məhsul vahidinə düşən xərclər bütün firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət göstərmələri ilə müqayisədə azala bilər
- Bu effektə aqlomerasiya effekti də deyilir
- Heç biri
- miqyas effekti eyni sektorda və ya əlaqəli sektorlardakı firmaların klasterlərinin yaradılması ilə də ortaya çıxır

**325.** Təşkilati strukturu funksional yönümlü olan şirkət hansıdır?

- √ Ford Avtomobil Şirkəti
- Exxon
- Citibank
- Heç biri
- Westinghouse

**326.** “Əmək”lə bağlı fikirlərdən hansı doğrudur

- √ Hamısı

- Əmək xərclərində regional variasiya yaranır
- Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur
- Kapital əməyin uzunmüddətli əvəzedicisi
- Əmək yerləşmənin əsas determinantlarından biridir

327. ABŞ-da üfqi inteqrasiya hansı dövrdə başlayıb?

- ✓ 1890-cı illərdən 1900-cü illərin əvvəllərinə qədər
- 1950-ci illər
- 1820-ci illər
- XX əsrin sonlarında
- 1920-ci illərdə

328. Korporasiyaların daxili coğrafiyasını qiymətləndirmək üçün neçə nüans nəzərə alınmalıdır?

- 4.0
- 3.0
- ✓ 2
- 1.0
- 6.0

329. Məhsulun həyat dövrü ilə bağlı hansı fikir doğrudur?

- ✓ hamısı
- istehsalın müxtəlif mərhələləri korporativ sistemin müxtəlif məkanlarında istehsal olunmaq məcburiyyətində qalır
- Məhsulun həyat dövrü məhsulun meydana çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazarı tərk etməsinə qədər olan dövrü əhatə edir
- Məhsulun həyat dövrü korporasiyaların məkan baxımından təşkilində texnoloji proseslərin əhəmiyyətini qiymətləndirməyə imkan verir
- Bu coğrafi baxımdan əhəmiyyətlidir

330. Məhsulun həyat dövrünün 3 mərhələsinə aiddir?

- ✓ məhsul əvəz edilməyə başlanır. Bazarlar yeni məhsulları itirir və istehsal azalır
- ixtiraçı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- satışın artmasına baxmayaraq ilk mərhələdəki yüksək mənfəət azalır
- yeni ideyalar satın alınır və ya oğurlanır və standart, ucuz kütləvi istehsal başlayır
- inhisarçılıqdan və bütün xüsusi imtiyazlardan yükək qazanc əldə olunur

331. İqtisadi fəaliyyətin neçə Kondratiev dalğası var?

- 7.0
- 3.0
- ✓ 5
- 2
- 4.0

332. Dövlət və iqtisadi coğrafiya ilə bağlı fikirlərə aiddir?

- ✓ Hamısı
- Dövlət əsasən fiskal və monetar siyasətlə iqtisadiyyatı tənzimləyir
- Dövlət ilk növbədə iqtisadiyyatı qəbul və tətbiq etdiyi hüquq sistemi ilə formalaşdırır
- Dövlətin bu prosesdəki rolu tarixi və coğrafi olaraq dəyişmişdir, ancaq heç vaxt sıfır olmamışdır
- Ümumi qəbul olunmuş düşüncənin əksinə olaraq, kapitalizmin iqtisadi landşaftları təkcə “azad bazarlar” tərəfindən yaradılmır, bunda dövlətin də rolu vardır

333. Məhsulun həyat dövrü ilə bağlı 3 mərhələ konsepsiyasını hansı alim irəli sürüb?

- ✓ Simon Kuznets
- Max Veber
- Alfred Veber
- Salvadore

- Krugman

**334.** Kapital ilə əmək münasibətlərinə aiddir

- Ancaq əməkdaşlıq tez-tez düşmənciliyə çevrilə bilər
- Əsas ziddiyyət yaradılmış izafi dəyərin bölüşdürülməsi ilə bağlıdır
- ✓ hamısı
- Kapitala əmək arasındakı münasibətlər əməkdaşlıq və ziddiyyət xarakteri daşıyır
- İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkil etmək mümkün deyildir

**335.** Firmaların idarə edilməsində iyerarxik olaraq tətbiq etdiyi formalara aiddir?

- Coğrafi yönümlü
- Müştəri yönümlü
- ✓ Hamısı
- Funksional yönümlü
- Məhsul yönümlü

**336.** Firmalar nə üçün genişlənilirlər?

- Rəqabətqabiliyyətli olmaq üçün
- Xarici bazarda önəmli mövqe tutmaq üçün
- ✓ Həyatda qalmaq üçün
- Heç biri
- Mənfəət əldə etmək üçün

**337.** Sektor yerləşmə nəzəriyyəsinin təkamülünə aid deyil?

- ✓ Firmanın öz yerləşmə yerini meqapolislər ətrafında qurmalıdırlar
- Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər
- Firma informasiya yetərsizliyindən firmadaxilində və ya muxtəlif yerlərdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə hesablaya bilmir
- Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən çox əsas yer ortaya çıxma bilər
- Firma muxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya amillə qarşılaşa bilər.

**338.** Veber modeli neçəci ildə aşkar edilib?

- ✓ 1929.0
- 1924.0
- 1927.0
- 1926.0
- 1925.0

**339.** Bunlardan hansıları miqyas mülahizələrinə uyğun gəlir?

- ✓ hamısı
- böyük firmalar xammala kiçik firmalara nisbətən daha az xərc çəkir
- işçilərin sayının çoxluğu əmək bölgüsü böyük miqyas tələb edir
- əmək bölgüsü kütləvi istehsalın başlıca xüsusiyyətidir
- İstehsalçılar məhsul vahidinin xərcini azaltmağa çalışırlar

**340.** Weber modelində FP xətti nəyi əks etdirir

- ✓ son məhsulun bölüşdürmə xərclərini
- əsas xərclər
- yerləşdirmə xərcləri
- məcmu nəqliyyat xərcləri
- xammalın toplanması xərclərini

**341.** Weber modelində RM xətti nəyi əks etdirir?



- √ xammalın toplanması xərclərini
- əsas xərclər
- yerləşdirmə xərcləri
- məcmu nəqliyyat xərcləri
- son məhsulun bölüşdürmə xərclərini

342. Weber modelinə əsasən hansı doğru deyil?

- √ material ilə bazaryonumlu sektorlar arasında məsafə haqqında düşünməyə çağırمامışdır
- İstehsal prosesində meydana gələn ilk xərc muhtəlif xammalların toplanmasıdır
- istehsalçılar sabit qiymət səviyyəsində çoxlu sayda məhsul istehsal edib sata bilərlər
- məhsula tələb verilmiş qiymət səviyyəsində sonsuzdur
- istehsalçılar nə risk, nə də qeyrimüəyyənliklə üzləşir

343. Weberin sektor yerləşmə nəzəriyyəsi nəyəəsaslanır?

- √ firmaların yerləşmə qərarlarında nəqliyyat xərclərinin roluna
- firmaların yerləşmə qərarlarında kommunal xərclərin roluna
- heç biri
- firmaların yerləşmə qərarlarında coğrafi məkan anlayışı
- firmaların yerləşmə qərarlarında maliyyə xərclərinin roluna

344. Klassik sektor yerləşdirmə modeli nəzəriyyəsi kimə məxusdur?

- √ Alfred Weber
- İrving Kravis
- W. Leontief
- E. Hekşer
- Adam Smit

Bunlardan hansıları idarəetmə və texniki biliklərə aiddir?

345. 1) Bütün biznes növlərində bu bacarıqlar tələb olunur 2) Onların paylanması və formallığı firmanın miqyasından asılı olaraq muhum dərəcədə dəyişir 3) İri şirkətlərin qərarqahları iri şəhərlərdə təmərkuzlaşır, lakin əks-təmərkuzlaşmə vəəksmərkəzləşdirmə də baş vermişdir 4) Sektora məxsus qərarqahların klasterləri 5) heç biri

- 4,5
- 2,5
- √ 1,2,3,4
- 2,3,4
- 1,2,3

Torpaq və kapitalla bağlı qeyd olunanlardan hansı doğrudur?

346. 1) Yerli torpağın dəyəri onun münasib yerdə olmasından asılıdır  
2) Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin inkişafı  
3) Heç biri  
4) Məkan təchizatı / kapital ucun tələb şərtləri  
5) Kapital-əmək əvəzetməsi

- √ 1,2,4,5
- 2,3,4,5
- 2,4,5
- 1,2,3
- 2,3

347. Aşağıdakılardan hansı yerləşmə faktoruna aid deyil?

- √ coğrafi bazar
- əmək
- idarəetmə və texniki bacarıqlar
- torpaq

- kapital
348. Aşağıdakılardan hansı yerləşmə faktorlarına aiddir?  
1) əmək 2) torpaq 3) kapital 4) heç biri 5) texnologiya
- 3,4,2
  - 3.5
  - √ 1,2,3
  - 1.2
  - 2,3,5
349. Veberin modelində TTC oxu nəyi göstərir
- √ məcmu nəqliyyat xərclərini
  - heç biri
  - məhsulların paylanması xərcləri
  - son məhsulun bölüşdürmə xərclərini
  - xammalların toplanması xərclərini
350. Federal dövlət torpaqları ABŞ-da milli ərazinin neçə faizini təşkil edir
- √ 40
  - 42.0
  - 70.0
  - 55.0
  - 28
351. Məhsulun həyat dövrünün 1-ci mərhələsinə aiddir
- kütləvi istehsal və qiymətin ucuzlaşması
  - heç biri
  - √ inhisarçı mərhələdir
  - rəqabətə daxil olma mərhələsidir
  - bazar payının firmaların lehinə itirilməsi
352. Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi prosesinə aid deyil
- istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır
  - əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətidirsə, onda kapital əvəzlənməsi prosesi də baş verməyə bilər
  - √ hamısı
  - Firmalar xərcləri azaldır və məhsuldarlığı artırır
  - istehsalda işçiləri maşınlarla əvəzləyirlər
353. Kondratievin dalğaların əhat etdiyi fazalara aid deyil
- Bum
  - Resesiya
  - Depresiya
  - bərpa
  - √ İnkişaf
354. Firmanın diversifikasiyası nədir?
- heç biri
  - √ Diversifikasiya firmanın əvvəlki məşğul olduğu bir məhsul bazarından müxtəlif məhsul bazarlarına daxil olması strategiyasıdır
  - istehsalat prosesinin genişlənməsi
  - firmaların xammal mənbələrini və ya bölüşdürmə kanallarını satın alması yolu ilə böyüməsinə deyilir
  - firmanın miqyasını artırma, inşa etmə və ya məhsul istehsalının eyni mərhələsində olan digər firmalarla birləşmə yolu ilə genişləndirməyi nəzərdə tutan biznes strategiyasıdır

355. Məhsulun həyat dövrü konsepsiyasında I mərhələyə aiddir
- hamısı
  - məhsul əvəz edilməyə başlanır. Bazarlaryeni məhsulları itirir və istehsal azalır
  - ✓ Bu mərhələdə ixtiracı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
  - rəqibləri yeni ideyanı satın alırlar və ya oğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır
  - Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki yüksək mənfəət azalır məhsul əvəz edilməyə başlanır
356. İqtisadi fəaliyyətin Kondratiev dalğalarında 3-cü dalğa hansıdır?
- İnformasiya texnologiyaları
  - ✓ Elektrik, telefon
  - Buxar enerjisi
  - Dəmir polad
  - Mikroelektronika, sintetik material
357. Firmalar arası miqyas effektinə aid olmayanı seçin
- Heç biri
  - ✓ Nəqliyyat xərcləri əsas kimi götürülür
  - miqyas effekti eyni sektorda və ya əlaqəli sektorlardakı firmaların klasterlərinin yaradılması ilə də ortaya çıxır
  - Klasterlərdə məhsul vahidinə düşən xərclər bütün firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət göstərmələri ilə müqayisədə azala bilər
  - Bu effektə aqlomerasiya effekti də deyilir
358. Təşkilati strukturu funksional yönümlü olan şirkət hansıdır?
- Heç biri
  - ✓ Ford Avtomobil Şirkəti
  - Westinghouse
  - Exxon
  - Citibank
359. “Əmək”lə bağlı fikirlərdən hansı doğrudur
- Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur
  - ✓ Hamısı
  - Əmək xərclərində regional variasiya yaranır
  - Əmək yerləşmənin əsas determinantlarından biridir
  - Kapital əməyin uzunmüddətli əvəzedicisi
360. ABŞ-da üfüqi inteqrasiya hansı dövrdə başlayıb?
- XX əsrin sonlarında
  - ✓ 1890-cı illərdən 1900-cü illərin əvvəllərinə qədər
  - 1920-ci illərdə
  - 1950-ci illər
  - 1820-ci illər
361. Korporasiyaların daxili coğrafiyasını qiymətləndirmək üçün neçə nüans nəzərə alınmalıdır?
- 1.0
  - 3.0
  - ✓ 2
  - 4.0
  - 6.0
362. Məhsulun həyat dövrü ilə bağlı hansı fikir doğrudur?
- Məhsulun həyat dövrü məhsulun meydana çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazarı tərk etməsinə qədər olan dövrü əhatə edir

- ✓ hamısı
- Məhsulun həyat dövrü korporasiyaların məkanbaxımından təşkilində texnoloji proseslərin əhəmiyyətini qiymətləndirməyə imkan verir
- Bu coğrafi baxımdan əhəmiyyətlidir
- istehsalın müxtəlif mərhələləri korporativ sistemin müxtəlif məkanlarında istehsal olunmaq məcburiyyətində qalır

363. Məhsulun həyat dövrünün 3 mərhələsinə aiddir?

- satışın artmasına baxmayaraq ilk mərhələdəki yüksək mənfəət azalır
- ✓ məhsul əvəz edilməyə başlanır. Bazarlar yeni məhsulları itirir və istehsal azalır
- inhisarçılıqdan və bütün xüsusi imtiyazlardan yükək qazanc əldə olunur
- ixtiraçı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- yeni ideyalar satın alınır və ya oğurlanır və standart, ucuz kütləvi istehsal başlayır

364. İqtisadi fəaliyyətin neçə Kondratiev dalğası var?

- 4.0
- 2
- ✓ 5
- 7.0
- 3.0

365. Dövlət və iqtisadi coğrafiya ilə bağlı fikirlərə aiddir?

- ✓ Hamısı
- Dövlət əsasən fiskal və monetar siyasətlə iqtisadiyyatı tənzimləyir
- Dövlət ilk növbədə iqtisadiyyatı qəbul və tətbiq etdiyi hüquq sistemi ilə formalaşdırır
- Dövlətin bu prosesdəki rolu tarixi və coğrafi olaraq dəyişmişdir, ancaq heç vaxt sıfır olmamışdır
- Ümumi qəbul olunmuş düşüncənin əksinə olaraq, kapitalizmin iqtisadi landşaftları təkcə “azad bazarlar” tərəfindən yaradılmır, bunda dövlətin də rolu vardır

366. Məhsulun həyat dövrü ilə bağlı 3 mərhələ konsepsiyasını hansı alim irəli sürüb?

- ✓ Simon Kuznets
- Salvadore
- Alfred Veber
- Max Veber
- Krugman

367. Kapital ilə əmək münasibətlərinə aiddir

- ✓ hamısı
- İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkil etmək mümkün deyildir
- Ancaq əməkdaşlıq tez-tez düşmənciliyə çevrilə bilər
- Əsas ziddiyyət yaradılmış əlavə dəyərin bölüşdürülməsi ilə bağlıdır
- Kapital ilə əmək arasındakı münasibətlər əməkdaşlıq və ziddiyyət xarakteri daşıyır

368. Firmaların idarə edilməsində iyerarxik olaraq tətbiq etdiyi formalara aiddir?

- ✓ Hamısı
- Məhsul yönümlü
- Coğrafi yönümlü
- Müştəri yönümlü
- Funksional yönümlü

369. Firmalar nə üçün genişlənilirlər?

- ✓ Həyatda qalmaq üçün
- Rəqabətqabiliyyətli olmaq üçün
- Xarici bazarda önəmli mövqe tutmaq üçün
- Heç biri

- Mənfəət əldə etmək üçün

**370.** Sektor yerləşmə nəzəriyyəsinin təkamülünə aid deyil?

- Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən çox əsas yer ortaya çıxa bilər
- Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər
- ✓ Firmanın öz yerləşmə yerini meqapolislər ətrafında qurmalıdırlar
- Firma müxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya amillə qarşılaşa bilər.
- Firma informasiya yetərsizliyindən firmadaxilində və ya müxtəlif yerlərdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə hesablaya bilmir

**371.** Veber modeli neçəci ildə aşkar edilib?

- ✓ 1929.0
- 1925.0
- 1926.0
- 1927.0
- 1924.0

**372.** Bunlardan hansıları miqyas mülahizələrinə uyğun gəlir?

- ✓ hamısı
- əmək bölgüsü kütləvi istehsalın başlıca xüsusiyyətidir
- işçilərin sayının çoxluğu əmək bölgüsü böyük miqyas tələb edir
- böyük firmalar xammala kiçik firmalara nisbətən daha az xərc çəkir
- İstehsalçılar məhsul vahidinin xərcini azaltmağa çalışırlar

**373.** Weber modelində FP xətti nəyi əks etdirir

- ✓ son məhsulun bölüşdürmə xərclərini
- məcmu nəqliyyat xərcləri
- yerləşdirmə xərcləri
- əsas xərclər
- xammalın toplanması xərclərini

**374.** Weber modelində RM xətti nəyi əks etdirir?

- ✓ xammalın toplanması xərclərini
- məcmu nəqliyyat xərcləri
- yerləşdirmə xərcləri
- əsas xərclər
- son məhsulun bölüşdürmə xərclərini

**375.** Weber modelinəsasən hansı doğru deyil?

- ✓ material ilə bazaryonumlu sektorlar arasında məsafə haqqında düşünməyə çağırمامışdır
- məhsula tələb verilmiş qiymət səviyyəsində sonsuzdur
- istehsalçılar sabit qiymət səviyyəsində çoxlu sayda məhsul istehsal edib sata bilərlər
- İstehsal prosesində meydana gələn ilk xərc müxtəlif xammalların toplanmasıdır
- istehsalçılar nə risk, nə də qeyrimüəyyənliklə üzləşir

**376.** Weberin sektor yerləşmə nəzəriyyəsi nəyəsaslanır?

- ✓ firmaların yerləşmə qərarlarında nəqliyyat xərclərinin roluna
- firmaların yerləşmə qərarlarında coğrafi məkan anlayışı
- heç biri
- firmaların yerləşmə qərarlarında kommunal xərclərin roluna
- firmaların yerləşmə qərarlarında maliyyə xərclərinin roluna

377. Klassik sektor yerləşdirmə modeli nəzəriyyəsi kimə məxsusdur?
- √ Alfred Weber
  - E. Hekşer
  - W. Leontief
  - İrving Kravis
  - Adam Smit
378. Bunlardan hansıları idarəetmə və texniki biliklərə aiddir?  
1) Bütün biznes növlərində bu bacarıqlar tələb olunur 2) Onların paylanması və formallığı firmanın miqyasından asılı olaraq muhum dərəcədə dəyişir 3) İri şirkətlərin qərarqahları iri şəhərlərdə təmərkuzlaşır, lakin əks-təmərkuzlaşma və əksmərkəzləşdirmə də baş vermişdir 4) Sektora məxsus qərarqahların klasterləri 5) heç biri
- √ 1,2,3,4
  - 1,2,3
  - 4,5
  - 2,5
  - 2,3,4
379. Torpaq və kapitalla bağlı qeyd olunanlardan hansı doğrudur?  
1) Yerli torpağın dəyəri onun münasib yerdə olmasından asılıdır  
2) Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin inkişafı  
3) Heç biri  
4) Məkan təchizatı / kapital ucun tələb şərtləri  
5) Kapital-əmək əvəzetməsi
- √ 1,2,4,5
  - 2,3
  - 2,3,4,5
  - 2,4,5
  - 1,2,3
380. Aşağıdakılardan hansı yerləşmə faktoruna aid deyil?
- torpaq
  - idarəetmə və texniki bacarıqlar
  - √ coğrafi bazar
  - əmək
  - kapital
381. Aşağıdakılardan hansı yerləşmə faktorlarına aiddir?  
1) əmək 2) torpaq 3) kapital 4) heç biri 5) texnologiya
- 3,4,2
  - 3,5
  - √ 1,2,3
  - 1,2
  - 2,3,5
382. Böyük coğrafi kəşflər dövrünə kimi dünya kənd təsərrüfatı istehsalında dominant mövqeyə malik olan əraziləri göstərin
- √ Asiya(Çin,Hindistan və ."köhnə dünya" ölkələri)
  - Şimali Amerika və Qərbi Avropa
  - Şimali Afrika(Misir,Liviya) və Yeni Zelandiya
  - Şimali Asiya
  - Cənubi Amerika və Afrika
383. Avropa kolonizmi nəticəsində hansı istehsal tipləri formalaşmışdır?
- √ plantasiya və ailə- fermer təsərrüfatı istehsal tipləri
  - kommersiya və özünü təmin edən istehsal tipləri
  - köçmə və oturaq təsərrüfat tipləri

- doğru cavab yoxdur
- intensiv və ekstensiv istehsal tipləri

**384.** Yerdəyişmə ilə becərilmə istehsal sisteminin neçə mərhələsi var?

- ✓ 3.0
- 2.0
- 4.0
- 5.0
- 1.0

**385.** Yerdəyişmə ilə becərilmə hansı regionlar üçün xarakterik hesab olunur?

- ✓ Mərkəzi Afrika, Amazon hövzəsi, Cənub-Şərqi Asiya
- Şimali Asiya, Şimali Amerika, Cənubi Avstraliya
- Mərkəzi Amerika, Şimali Afrika, Mərkəzi Avstraliya
- Mərkəzi Asiya, Mərkəzi Amerika, Mərkəzi Avropa
- Qərbi Avropa, Şərqi Avropa, Ön Asiya

**386.** Yerdəyişmə ilə becərilmə (shifting cultivation) nədir?

- İstehsalda bir məhsuldan başqa birinə keçilməsi
- Torpaq növünün dəyişməsi
- Növbəli əkinə keçmə
- ✓ Əhalinin istehsal dövrüyəsində cəlb olunmamış yeni torpaqları antropogen təsirlə istehsalda cəlb etməsi
- İstehsal olunmuş kənd təsərrüfatı bitkilərinin bir-birinə dəyişdirilməsi

**387.** Köçəri kənd təsərrüfatı (pastoral nomadism) nədir?

- ✓ məskunlaşma və yerləşmənin xarakterik olmadığı kənd təsərrüfatı istehsalı yarım sistemi
- İntensiv kənd təsərrüfatı istehsal üsulu
- Becərilən əkin yerlərinin yerini dəyişməklə həyata keçirilən istehsal üsulu
- Heç biri
- Nisbətən kiçik torpaq resurslarına əsaslanan bitkiçilik

**388.** Dəmyə əkinçiliyi ilə bağlı doğru cavabı tapın

- ✓ suni suvarma tələb etmir
- əsasən Mərkəzi Asiyada geniş yayılmışdır.
- yarımsəhra iqlim tipində daha geniş yayılmışdır.
- daha çox istilik alan ərazilərdə inkişaf etmişdir.
- intensiv suvarma tələb edir

**389.** Aşağıdakılardan hansı k/t məhsulu istehsalı əməkətmətlü hesab olunur

- ✓ çəltik, pambıq
- qarğıdalı, soya
- pomidor, üzüm
- hamısı
- buğda, arpa

**390.** K/t-da məşğulluq səviyyəsi aşağı olan ölkələr qrupunu tapın

- ✓ Belçika, İngiltərə, Fransa
- Cənubi Koreya, Tayvan, İndoneziya
- Sudan, Konqo, CAR
- Azərbaycan, Rusiya, İran
- Türkiyə, Hindistan, Misir

- 391.** Dünyada toplam k/t istehsalı ilə bağlı olan torpaq sahələri baxımından ən böyük ölkələr hansılardır? 1.Çin 2.ABŞ 3.Hollandiya 4.İspaniya 5.Avstraliya
- √ 1,2,5
  - 2,3,4
  - 1,3,5
  - 3,4,5
  - 2,3,5
- 392.** K/t –da məşğulluq səviyyəsinin daha yüksək olduğu ölkələri göstərin 1.ABŞ 2.Yaponiya 3.Keniya 4. Banqladeş 5.Somali 6.Yeni Zelandiya
- √ 3,4,5
  - 1,2,6
  - 2,4,6
  - 1,4,5
  - 3,4,6
- 393.** K/t ilə bağlı köçəri həyat tərzii(pastoral nomadism) hansı bölgələrdə geniş yayılmışdır?
- √ Şimal-Şərqi Afrika,Mərkəzi Asiya
  - Mərkəzi Avropa
  - Şimali Avropa
  - Cənub-Şərqi Asiya
  - Şimali və Mərkəzi Amerika
- 394.** K/t-na yararlı torpaq sahələrinin azalmasına təsir edən amil kimi götürmək olmaz
- √ intensiv k/t istehsalına keçid
  - səhralaşma
  - torpaqların eroziyası
  - Şoranlaşma
  - şəhərləşmə
- 395.** Plantasiya istehsal üsulu geniş yayılmış ölkələr qrupunu göstərin. 1.Səudiyyə Ərəbistanı 2.Türkiyə 3.Braziliya 4.Qazaxıstan 5.ABŞ 6.Malayziya 7.Şri-lanka
- √ 3,6,7
  - 4,5,6,
  - 5,6,7
  - 2,3,4
  - 1,2,5
- 396.** Adambaşına düşən k/t yararlı torpaq sahələrinə görə daha yüksək göstəriciyə malik olan dövlətləri göstərin. 1.Çin 2.Rusiya 3.Hindistan 4.Yeni Zelandiya 5.Avstraliya 6.Argentina 7.İndoneziya 8.ABŞ
- √ 2,4,5,6,8
  - 2,3,4,5,6
  - 2,3,4,6,8
  - 1,4,5,6,7
  - 1,2,3,5,7
- 397.** Döşəmə qiyməti(price floor) nədir?
- √ hər hansı bir məhsulun müəyyən bir qiymət səviyyəsindən aşağı satıla bilməyəcəyini göstərən ifadədir.
  - qiymətlərin bazarda formalaşmasıdır
  - monopoliya qiymətidir



- qiymətin tələb əsasında formalaşmasıdır
- qiymətlərin maksimum səviyyəsidir

Von Thünen modelinin öz aktuallığını itirməsinə səbəb olan faktor kimi qeyd etmək olar 1.1826-cı illərdəki şərtlərə görə hazırlanması  
 2.Nəqliyyat vasitələrindəki inkişaf  
 3.Yanaacaq kimi odunun yerinə neft ,təbii qaz və s. kimi resursların keçməsi  
 4.Müasir texnoloji inkişafı nəzərə alması.  
 5.Əmək məhsuldarlığını nəzərə alması

398.

- √ 1,2,3
- 1,4,5
  - 3,4,5
  - 1,3,5
  - 2,3,4

399.

Von Thünen modeli ilə bağlı doğru olan cavabı seçin.

- İstehlak mərkəzindən uzaqlaşdıqca əkilən məhsul növlərinin gətirdiyi gəlir arasında heç bir fərq qalmır.
- Bütün cavablar doğrudur.
- √ Tez xarab olan məhsul istehsalı bazara yaxın yerləşdirilməlidir.
- İri həcmə malik olan məhsulların əkilməsi satış bazarına uzaq yerləşdirilməlidir.
- İstənilən yerdə istənilən məhsul növü əkilə bilər.

400.

K/t-da intensiv istehsal üsulunu tətbiq edən ölkələr hansılardır? 1.Hollandiya 2.Danimarka 3.Banqladəş 4.Misir 5.Rusiya 6. Yaponiya

- √ 1,2,6
- 1,3,6
  - 4,5,6
  - 2,3,4
  - 1,2,5

401.

Beynəlxalq ticarəti daha geniş yayılmış olan k/t məhsulları hansılardır? 1.pomidor 2.qarğıdalı 3.buğda 4.soya 5.noxud 6.pambıq

- √ 2,3,6
- 1,4,5
  - 1,3,5
  - 1,4,6
  - 2,3,4

K/t –da ekstensiv istehsal üsulu ilə bağlı olan doğru cavabları seçin 1.Kimyalaşdırmadan geniş istifadə  
 2.Mexanikləşdirmənin tətbiqi  
 3.Yeni növ toxumlardan istifadə  
 4.Əkilən torpaq sahələrinin genişləndirilməsi  
 5.Əl əməyindən istifadənin geniş yayılması

402.

- √ 4,5
- 3,4
  - 2,5
  - 1,5
  - 2,3

403.

K/t istehsalı üsullarından biri olan pləntasiya metodu ilə bağlı doğru olan fikri seçin

- √ Tropik qurşaqlarda ticarət məqsədi ilə ,çox geniş ərazilərdə bir və ya bir neçə məhsul istehsalı ilə bağlı olan istehsal üsuludur.
- mexanikləşdirmə və kimyalaşdırma geniş miqyasda tətbiq olunur
  - K/t üçün yararlı torpaq sahələri az olan ölkələrdə tətbiq olunur
  - Bütün cavablar doğrudur.
  - Məhsuldarlıq ən aşağı olan k/t istehsalı üsuludur.

404.

K/t məhsulları ixracı ilə fərqlənən ölkələr qrupunu göstərin

- √ Çin,Hindistan,ABŞ

- Braziliya, Qətər, Küveyt
- Türkiyə, Tacikistan, Sinqapur
- Bütün variantlar doğrudur
- Mali,Çad,Nepal

405. Aşağıdakılardan hansı mexanikləşdirmənin gətirdiyi “-“ effekt hesab oluna bilər?

- √ kəndlərdən şəhərlərə köç artır
- məhsuldarlıq artır
- sulama və dərmanlama potensialı artır
- əkin və yığım daha asan olar
- insan əməyi azalır

406. Aşağıdakılardan biri k/t istehsalında məhsuldarlığa “+” yöndə təsir etmir

- √ eroziya
- torpaqların münbitləşdirilməsi
- gübrələmə
- mexanikləşdirmə
- sulama

407. Dövlət bəzi məhsullarda “dəstək alımı” həyata keçirir. Bununla bağlı olaraq aşağıdakılardan hansı yanlıştır?

- √ sulama və gübrələməyə ehtiyac duyulmaz
- növbəti ildə eyni məhsulun istehsalı artır
- məhsulun keyfiyyəti yüksəlir
- istehsalçı(fermer) əlverişsiz bazar şərtlərindən çox ziyan çəkməz
- istehsaldakı dalğalanmalar azalır

408. Sahə vahidinə düşən məhsul miqdarını artırmaq üçün intensiv k/t istehsalı üsulu tətbiq olunur. Aşağıdakılardan hansı intensiv k/t istehsal üsuluna aid deyil?

- √ torpaq sahəsinin genişləndirilməsi
- gübrələmə
- məhsuldar toxum növlərinin tətbiqi
- dərmanlama
- mexanikləşdirmə

409. Buxarlaşmanın az və yağıntıların çox olduğu ərazilərdə bu bitkilərdən hansının yetişdirilməsi üçün münbit şərait vardır?

- √ çay
- noxud
- buğda
- pambıq
- tütün

410. Əkin yerlərinin müəyyən olunması və istehsala başlanılması üçün mütləq şəkildə sənaye müəssisəsini qurulmasını tələb edən məhsul hansıdır?

- √ şəkər çuğunduru
- kartof
- alma
- pomidor
- zeytun

411. Kiçik k/t ərazilərində bütün texnoloji imkanlardan istifadə etməklə təşkil olunan k/t istehsalına intensiv k/t deyilir. Buna görə “intensiv k/t istehsalı” ilə bağlı olaraq aşağıdakılardan hansı yanlıştır.

- √ əhalisi daha çox olan ərazilərdəki tələbi ödəməyə istiqamətlənir
- modern istehsal üsulu olduğundan daha az əmək sərf olunur

- daha çox gəlir əldə edilir
- modern k/t istehsalı üsuludur
- yüksək məhsuldarlıq hədəflənir

412. K/t-da mexanikləşmə müasir k/t istehsalında ən önəmli faktorlardan biri hesab olunur. Aşağıdakılardan hansı mexanikləşməyə təsir göstərən amillərdən hesab olunmur?

- k/t-da istifadə olunan maşın və avadanlıqların qiyməti
- ✓ məhsulun çeşidi
- yerin relyefi
- ucuz işçi qüvvəsinin olması
- İstifadə olunan ərazinin böyüklüyü

413. Dəmyə əkinçiliyi ilə bağlı doğru cavabı tapın

- ✓ süni suvarma tələb etmir
- yarımsəhra iqlim tipində daha geniş yayılmışdır.
- əsasən Mərkəzi Asiyada geniş yayılmışdır.
- intensiv suvarma tələb edir
- daha çox istilik alan ərazilərdə inkişaf etmişdir.

414. Aşağıdakılardan hansı k/t məhsulu istehsalı əməkəttumlu hesab olunur

- ✓ çəltik, pambıq
- qarğıdalı, soya
- pomidor, üzüm
- hamısı
- buğda, arpa

415. K/t-da məşğulluq səviyyəsi aşağı olan ölkələr qrupunu tapın

- ✓ Belçika, İngiltərə, Fransa
- Cənubi Koreya, Tayvan, İndoneziya
- Sudan, Konqo, CAR
- Azərbaycan, Rusiya, İran
- Türkiyə, Hindistan, Misir

416. Dünyada toplam k/t istehsalı ilə bağlı olan torpaq sahələri baxımından ən böyük ölkələr hansılardır? 1.Çin 2.ABŞ 3.Hollandiya 4.İspaniya 5.Avstraliya

- ✓ 1,2,5
- 2,3,4
- 1,3,5
- 3,4,5
- 2,3,5

417. K/t –da məşğulluq səviyyəsinin daha yüksək olduğu ölkələri göstərin 1.ABŞ 2.Yaponiya 3.Keniya 4. Banqladeş 5.Somali 6.Yeni Zelandiya

- ✓ 3,4,5
- 1,2,6
- 2,4,6
- 1,4,5
- 3,4,6

418. K/t ilə bağlı köçəri həyat tərzini (pastoral nomadizm) hansı bölgələrdə geniş yayılmışdır?

- ✓ Şimal-Şərqi Afrika, Mərkəzi Asiya
- Mərkəzi Avropa
- Şimali Avropa

- Cənub-Şərqi Asiya
- Şimali və Mərkəzi Amerika

419. K/t-na yararlı torpaq sahələrinin azalmasına təsir edən amil kimi götürmək olmaz

√ intensiv k/t istehsalına keçid

- səhralaşma
- torpaqların erroziyası
- Şoranlaşma
- şəhərləşmə

Plantasiya istehsal üsulu geniş yayılmış ölkələr qrupunu göstərin. 1.Səudiyyə Ərəbistanı

2.Türkiyə

3.Braziliya

420. 4.Qazaxıstan

5.ABŞ

6.Malayziya

7.Şri-lanka

√ 3,6,7

- 4,5,6,
- 5,6,7
- 2,3,4
- 1,2,5

421. Adambaşına düşən k/t yararlı torpaq sahələrinə görə daha yüksək göstəriciyə malik olan dövlətləri göstərin. 1.Çin 2.Rusiya 3.Hindistan 4.Yeni Zelandiya 5.Avstraliya 6.Argentina 7.İndoneziya 8.ABŞ

√ 2,4,5,6,8

- 2,3,4,5,6
- 2,3,4,6,8
- 1,4,5,6,7
- 1,2,3,5,7

422. Döşmə qiyməti(price floor) nədir?

√ hər hansı bir məhsulun müəyyən bir qiymət səviyyəsindən aşağı satıla bilməyəcəyini göstərən ifadədir.

- qiymətlərin bazarda formalaşmasıdır
- monopoliya qiymətidir
- qiymətin tələb əsasında formalaşmasıdır
- qiymətlərin maksimum səviyyəsidir

Von Thünen modelinin öz aktuallığını itirməsinə səbəb olan faktor kimi qeyd etmək olar 1.1826-cı illərdəki şərtlərə görə hazırlanması

2.Nəqliyyat vasitələrindəki inkişaf

423. 3.Yanacaq kimi odunun yerinə neft ,təbii qaz və s. kimi resursların keçməsi

4.Müasir texnoloji inkişafı nəzərə alması.

5.Əmək məhsuldarlığını nəzərə alması

√ 1,2,3

- 1,4,5
- 3,4,5
- 1,3,5
- 2,3,4

424. Von Thünen modeli ilə bağlı doğru olan cavabı seçin.

√ Tez xarab olan məhsul istehsalı bazara yaxın yerləşdirilməlidir.

- İstehlak mərkəzindən uzaqlaşdıqca əkilən məhsul növlərinin gətirdiyi gəlir arasında heç bir fərq qalmır.
- İstənilən yerdə istənilən məhsul növü əkilə bilər.
- Bütün cavablar doğrudur.
- İri həcmə malik olan məhsulların əkilməsi satış bazarına uzaq yerləşdirilməlidir.

425. K/t-da intensiv istehsal üsulunu tətbiq edən ölkələr hansılardır? 1.Hollandiya 2.Danimarka 3.Banqladeş 4.Misir 5.Rusiya 6. Yaponiya

- √ 1,2,6
- 1,3,6
- 4,5,6
- 2,3,4
- 1,2,5

426. Beynəlxalq ticarəti daha geniş yayılmış olan k/t məhsulları hansılardır? 1.pomidor 2.qarğıdalı 3.buğda 4.soya 5.noxud 6.pambıq

- √ 2,3,6
- 1,4,5
- 1,3,5
- 1,4,6
- 2,3,4

K/t –da ekstensiv istehsal üsulu ilə bağlı olan doğru cavabları seçin 1.Kimyalaşdırmadan geniş istifadə  
2.Mexanikləşdirmənin tətbiqi  
3.Yeni növ toxumlardan istifadə  
4.Əkilən torpaq sahələrinin genişləndirilməsi  
5.Əl əməyindən istifadənin geniş yayılması

427.

- √ 4,5
- 3,4
- 2,5
- 1,5
- 2,3

428. K/t istehsalı üsullarından biri olan plantasiya metodu ilə bağlı doğru olan fikri seçin

- √ Tropik qurşaqlarda ticarət məqsədi ilə ,çox geniş ərazilərdə bir və ya bir neçə məhsul istehsalı ilə bağlı olan istehsal üsuludur.
- mexanikləşdirmə və kimyalaşdırma geniş miqyasda tətbiq olunur
- K/t üçün yararlı torpaq sahələri az olan ölkələrdə tətbiq olunur
- Bütün cavablar doğrudur.
- Məhsuldarlıq ən aşağı olan k/t istehsalı üsuludur.

429. K/t məhsulları ixracı ilə fərqlənən ölkələr qrupunu göstərin

- √ Çin,Hindistan,ABŞ
- Braziliya, Qətər, Küveyt
- Türkiyə, Tacikistan, Sinqapur
- Bütün variantlar doğrudur
- Mali,Çad,Nepal

430. Aşağıdakılardan hansı mexanikləşdirmənin gətirdiyi “-“ effekt hesab oluna bilər?

- √ kəndlərdən şəhərlərə köç artır
- məhsuldarlıq artır
- sulama və dərmanlama potensialı artır
- əkin və yığım daha asan olar
- insan əməyi azalır

431. Aşağıdakılardan biri k/t istehsalında məhsuldarlığa “+” yöndə təsir etmir

- √ erroziya
- torpaqların münbitləşdirilməsi
- gübrələmə
- mexanikləşdirmə
- sulama

432. Dövlət bəzi məhsullarda “dəstək alımı” həyata keçirir.Bununla bağlı olaraq aşağıdakılardan hansı yanlıştır?

- √ sulama və gübrələməyə ehtiyac duyulmaz
  - növbəti ildə eyni məhsulun istehsalı artar
  - məhsulun keyfiyyəti yüksələr
  - istehsalçı(fermer) əlverişsiz bazar şərtlərindən çox ziyan çəkməz
  - istehsaldakı dalğalanmalar azalar
- 433.** Sahə vahidinə düşən məhsul miqdarını artırmaq üçün intensiv k/t istehsalı üsulu tətbiq olunur. Aşağıdakılardan hansı intensiv k/t istehsal üsuluna aid deyil?
- √ torpaq sahəsinin genişləndirilməsi
  - gübrələmə
  - məhsuldar toxum növlərinin tətbiqi
  - dərmanlama
  - mexanikləşdirmə
- 434.** Buxarlaşmanın az və yağıntıların çox olduğu ərazilərdə bu bitkilərdən hansının yetişdirilməsi üçün münbit şərait vardır?
- √ çay
  - noxud
  - buğda
  - pambıq
  - tütün
- 435.** Əkin yerlərinin müəyyən olunması və istehsala başlanılması üçün mütləq şəkildə sənaye müəssisəsini qurulmasını tələb edən məhsul hansıdır?
- √ şəkər çuğunduru
  - kartof
  - alma
  - pomidor
  - zeytun
- 436.** Kiçik k/t ərazilərində bütün texnoloji imkanlardan istifadə etməklə təşkil olunan k/t istehsalına intensiv k/t deyilir. Buna görə “intensiv k/t istehsalı” ilə bağlı olaraq aşağıdakılardan hansı yanlıştır.
- √ əhalisi daha çox olan ərazilərdəki tələbi ödəməyə istiqamətlənir
  - modern k/t istehsalı üsuludur
  - daha çox gəlir əldə edilir
  - modern istehsal üsulu olduğundan daha az əmək sərf olunur
  - yüksək məhsuldarlıq hədəflənir
- 437.** K/t-da mexanikləşmə müasir k/t istehsalında ən önəmli faktorlardan biri hesab olunur. Aşağıdakılardan hansı mexanikləşməyə təsir göstərən amillərdən hesab olunmur?
- k/t-da istifadə olunan maşın və avadanlıqların qiyməti
  - ucuz işçi qüvvəsinin olması
  - yerin relyefi
  - √ məhsulun çeşidi
  - İstifadə olunan ərazinin böyüklüyü
- 438.** Aşağıdakı ölkələrdən hansı həm investisiya və texnologiya, həm də təbii ehtiyatlar baxımından zəngin olan ölkələrdən biridir?
- √ ABŞ
  - İsveçrə
  - Nigeriya
  - Səudiyyə Ərəbistanı
  - Yaponiya
- 439.** Aşağıdakılardan hansı istehsala təsir edən bəşəri faktorlardan biri deyil?
- √ Müasir marketinq üsulları

- Əmək ehtiyatları
- Kənd təsərrüfatı fəaliyyəti
- Texnoloji inkişaf
- İnteraktiv yığılımı

440. Aşağıdakı ölkələrdən hansı digərlərinə görə təbii ehtiyatlar baxımından daha kasıbdır?

- ✓ İsrail
- Kanada
- Rusiya
- Avstraliya
- ABŞ

Aşağıdakılardan hansı təbii resursların istifadəsinin davamlı artmasında təsirli deyil?

441. I. Əhəlinin artması  
II. Texnologiyanın inkişafı  
III. Qlobal istiləşmənin artması  
IV. Sənayenin inkişafı

- ✓ III
- IV
- I və III
- II və IV
- I

442. Ərqli iqtisadi quruluşdakı ölkələrin təbii ehtiyatlardan faydalanma yolları ilə əlaqədar verilən aşağıdakı ölkələrdən hansı nümunə olaraq göstərilə bilər?

442. I. Təbii ehtiyatlar baxımından kasıb olan inkişaf etmiş ölkələr ehtiyac duyduqları xammal başqa ölkələrdən satın alırlar.  
II. Təbii ehtiyatlar baxımından zəngin olan inkişaf etmiş ölkələr bu mənbələrdən səmərəli bir şəkildə faydalanırlar.  
III. Təbii resurs baxımından zəngin olan geri qalmış ölkələr bu qaynaqlarını xammal kimi satır, ehtiyac duyduqları sənaye məhsullarını isə idxal edirlər.

- ✓ Yaponiya, Kanada, Nigeriya
- Avstraliya, Yaponiya, İran
- Rusiya, Nigeriya, Braziliya
- ABŞ, Rusiya, Nigeriya
- Yaponiya, İsveçrə, Fransa

443. Şimali Amerika Sənaye Zonasına aiddir?

- ✓ Şimal-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Kanada
- Cənub-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Meksika
- Cənub-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Meksika
- Cənub-qərbi Kanada və cənub-şərqi Meksika
- Şimal-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Kanada

444. Hansı səbəbə görə İEO-lərdə sənayenin payı aşağı düşür?

- ✓ Əks-sənayeləşmə
- Milliləşdirmə
- Outsorsinq
- Heç biri
- Özəlləşdirmə

445. M.Porterin Dəyər Zəncirində beş əsas fəaliyyət hansılardır?

- Giriş Logistika, Əməliyyatlar, Çıxış Logistika, Marketing və Satış, Firmanın infrastrukturunu
- Giriş Logistika, Texnoloji inkişaf, Çıxış Logistika, Marketing və Satış, Tədarük
- Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Əməliyyatlar, Çıxış Logistika, Marketing və Satış, Xidmət
- ✓ Giriş Logistika, Əməliyyatlar, Çıxış Logistika, Marketing və Satış, Xidmət
- Giriş Logistika, Texnoloji inkişaf, Çıxış Logistika, Marketing və Satış, Firmanın infrastrukturunu

446. M.Porterin Dəyər Zəncirində dəstək fəaliyyətləri hansılardır?
- √ Firmanın infrastrukturu, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
  - Firmanın infrastrukturu, Əməliyyatlar, Marketing və Satış, Xidmət
  - Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistika, Tədarük
  - Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing və Satış
  - Firmanın infrastrukturu, İnsan resurslarının idarə edilməsi, Marketing və Satış, Xidmət
447. M.Porterin Dəyər Zəncirində hansı növ dəstək fəaliyyətində material, təchizat və avadanlıqlar alınır?
- √ Tədarük
  - İnsan resurslarının idarə edilməsi
  - Çıxış Logistika
  - Marketing and Satış
  - Giriş Logistika
448. M.Porterin Dəyər Zəncirinin analizində neçə addım mövcuddur?
- √ 3
  - 1.0
  - 7.0
  - 2.0
  - 4
449. Aşağıdakılardan hansı M.Porterin Millətlərin Rəqabət Üstünlüyü Üçün “Brilyant Modeli”nin determinatlarından biri deyil?
- √ Etik şərtlər
  - Əlaqədar və dəstək sənayelər
  - Tələb şərtləri
  - Firma strategiyası, Struktur və Rəqabət
  - Amil şərtləri
450. Aşağıdakılardan hansı istehsal prosesinin ünsürlərindən biri deyil?
- √ İstehsal amillərinin satışı
  - Məhsulun marketingi
  - İstehsal amillərinin toplanması
  - İstehsal amillərinin dəyişdirilməsi
  - Məhsulun dizaynı
- Aşağıdakılardan hansı “Porterin Dəyər Zənciri”də dəstək fəaliyyətlərə aiddir?
451.
  1. Giriş logistika
  2. Tədarük
  3. Texnoloji inkişaf
  4. Xidmət
  5. Marketing və satış
- √ 2, 3
  - 2, 5
  - Hamısı
  - Heç biri
  - 1, 3
- Sənayeləşmiş ölkələrdə işçi qüvvəsinin hansı sahələrə axını müşahidə olunmur?
452.
  1. Maliyyə sahəsi
  2. Maşınqayırma
  3. Metallurgiya
  4. Kənd təsərrüfatı
  5. Sığorta sahəsi
- √ 2, 3
  - 2, 5



- 3, 5
- 4, 5
- 1, 3

453. ABŞ-ın xarici birbaşa investisiyalarının hərəkəti hansı ardıcılıqla baş vermişdir?

- ✓ Kanada, Latın Amerikasası – Qərbi Avropa – Qlobal
- Qlobal – Yaxın Şərq – Çin
- Kanada, Latın Amerikasası – Qərbi Avropa – Şərqi Asiya
- Şimali Afrika – Latın Amerikasası – Çin
- Kanada – Çin – Yaxın Şərq

454. Qlobal avtomobil istehsalında əsas pay sahibi olan ölkələr?

- ✓ Hindistan, Almaniya, ABŞ
- Kanada, Almaniya, ABŞ, Argentina
- Rusiya, Meksika, Kanada, İsveç
- Cənubi Afrika, Sinqapur, İran, Kanada
- Almaniya, ABŞ, Şimali Koreya

455. Fordist Paradigması?

- ✓ İstehsalın kiçik miqyaslı müəssisələrdən şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
- İstehsalın böyük miqyaslı müəssisələrdən üfqi inteqrasiya etmiş korporasiyalar hərəkəti
- İstehsalın kiçik miqyaslı müəssisələrdən böyük miqyaslı müəssisələrə hərəkəti
- İstehsalın üfqi inteqrasiya etmiş korporasiyalardan şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
- İstehsalın şaquli inteqrasiya etmiş korporasiyalardan üfqi inteqrasiya etmiş korporasiyalara hərəkəti

456. Fordist paradigması əsaslanır?

- ✓ İstehlak və cəmiyyət/istehlak
- İstehsal və cəmiyyət/istehlak
- İstehsal və xidmət
- İstehlak və cəmiyyət/xidmət
- İstehlak və istehsal

457. Şimal-şərqi Amerika, şimal-qərbi Avropa və şərqə Asiya regionlarının dünya iqtisadiyyatındakı ümumi səciyyəvi xüsusiyyəti hansıdır?

- ✓ Ümumi istehsalın əsas hissəsi bu regionların payına düşür
- Azad ticarət zonalarıdır
- İşçi qüvvəsi ən ucuz regionlardır
- Heç biri
- Kənd təsərrüfatı məhsullarının 87%-i bu regionların payına düşür

458. ABŞ TMK-ının işçi qüvvəsi hansı ölkələrdə daha çox cəmlənmişdir?

- Kanada, Türkiyə
- Avstraliya, İraq
- ✓ Meksika, Çin
- Argentina, Rusiya
- ABŞ, Qazaxıstan

459. ABŞ istehsalçıları üçün açar trendlərdən deyil?

- ✓ Aşağı əmək qabiliyyətli regionlarda fabriklər daha davamlıdır.
- Regional ticarət razılaşmaları investisiya strategiyalarını müəyyən edir
- Yeni istehsal metodları istehsal həcmi yenidən müəyyənləşdirir
- Hamısı aiddir
- Geniş xarici bazar ABŞ istehsalçılarını özünə cəlb edir

460. Ayaqqabıdan yüksək texnologiya məhsullarına qədər bir çox məhsulun istehsal olunduğu Avropanın ən böyük konqlomerasiyası hansı ölkədə və regionunda yerləşir?
- √ Emilia – Romagna, İtaliya
- Leon, İspaniya
  - Ruhr, Niderland
  - Kuznetsk Basin, Ukraniya
  - Cilesia, Polşa
461. Fordism və Post-Fordism arasındakı fərqlər?
- √ Fordism aşağı texnoloji innovasiya, post-fordism sürətli innovasiyanı dəstəkləyirdi
- Fordismdə istehlakçı tələbi əsas idi, Post-fordismdə standart təkliflər
  - Fordismdə bazar diversifikasiyası mövcud idi, post-fordismdə kütləvi və vahid bazar
  - Hamısı düzgündür
  - Fordism mərkəzi planlaşdırma hakim idi, post-fordismdə şaquli və üfüqi inteqrasiya
462. Silikon vadisinin yaranmasına təkan verən amil?
- √ II Dünya müharibəsi dövründə hərbi sənayenin bura köçürülməsi
- Kosmos sənayesinin inkişafı
  - Dünyaca məşhur təhsil ocaqlarının bu regionda yerləşməsi
  - Metallurgiya sənayesinin yüksək inkişafı
  - Cənubi Amerikadan köç edən ucuz işçi qüvvəsi
463. 1973-cü ildə Şimali Amerika və Avropa dünya polad istehsalının 90%-nə sahib idi. 2008-ildən etibarən hansı regionlarda daha çox polad istehsal edilir?
- √ Latın Amerikası, Cənubi Asiya və Şərqi Asiya
- Cənubi Amerika, Mərkəzi Asiya və Şərqi Asiya
  - Şimali Amerika, Cənubi Amerika və Qərbi Avropa
  - Şimali Amerika, Cənubi Asiya və Qərbi Avropa
  - Latın Amerikası, Mərkəzi Asiya və Qərbi Avropa
464. II Dünya Müharibəsindən sonra dünya polad istehsalında ABŞ-ın payının azalmasında təsir edən amillərə aiddir?
- √ Polad istehsalı sahəsinə Çin və İEOÖ-in ucuz işçi qüvvəsi ilə daxil olması
- Heç biri düzgün deyil
  - Əhalinin xidmət sahəsinə meyli
  - Müharibədən sonra polad istehsalına ehtiyacın olmaması
  - II Dünya Müharibəsində ABŞ-ın məğlub olması
- I Dünya Müharibəsindən sonra Yaponiyanın sürətli inkişafına təsir edən amillərə aiddir:
465. 1. Təbii resursların bolluğu  
2. Təhsilin səviyyəsi  
3. Beynəlxalq tranzit qovşağında yerləşməsi  
4. İxtisaslı əmək qüvvəsi  
5. Hökumətin yenilikçi siyasəti  
6. Ölkəyə "beyin axını"
- 1, 5
  - 1, 3
  - 3, 4
  - 2, 6
  - √ 2, 5
466. Gələcəkdə ABŞ maquiladorları daha ucuz əmək qüvvəsi mənbəyi üçün daha cənuba hərəkət edəcək. Aşağıdakı amillərdən hansı ABŞ şirkətlərinin daha cənuba köçürülməsini asanlaşdırmışdır?
- √ NAFTA
- Hamısı düzgündür
  - Güclü ABŞ iqtisadiyyatı

- Güclü Kanada iqtisadiyyatı
  - Cənubda yaşayış şəraitinin yaxşılaşması
- 467.** “Mikroelektronika hesablama gücü və yaddaşda böyük inkişaf sənaye və informasiya emalı fəaliyyətlərini də əhatə etməklə müasir kapitalizmi inqilablaşdırmışdır.” – kimi fikirlər hansı qanuna aiddir?
- İBM qanunu
  - CBT qanunu
  - Brake qanunu
  - İntel qanunu
  - ✓ Moore qanunu
- 468.** Aşağıdakı ölkələrdən hansı həm investisiya və texnologiya, həm də təbii ehtiyatlar baxımından zəngin olan ölkələrdən biridir?
- ✓ ABŞ
  - İsveçrə
  - Nigeriya
  - Səudiyyə Ərəbistanı
  - Yaponiya
- 469.** Aşağıdakılardan hansı istehsalat təsir edən bəşəri faktorlardan biri deyil?
- ✓ Müasir marketinq üsulları
  - Əmək ehtiyatları
  - Kənd təsərrüfatı fəaliyyəti
  - Texnoloji inkişaf
  - İnvestisiya yığılı
- 470.** Aşağıdakı ölkələrdən hansı digərlərinə görə təbii ehtiyatlar baxımından daha kasıbdır?
- ✓ İsrail
  - Kanada
  - Rusiya
  - Avstraliya
  - ABŞ
- Aşağıdakılardan hansı təbii resursların istifadəsinin davamlı artmasında təsirli deyil?
- 471.** I. Əhəlinin artması  
II. Texnologiyanın inkişafı  
III. Qlobal istiləşmənin artması  
IV. Sənayenin inkişafı
- ✓ III
  - IV
  - I və III
  - II və IV
  - I
- ərqli iqtisadi quruluşdakı ölkələrin təbii ehtiyatlardan faydalanma yolları ilə əlaqədar verilən aşağıdakı ölkələrdən hansı nümunə olaraq göstərilə bilər?
- 472.** I. Təbii ehtiyatlar baxımından kasıb olan inkişaf etmiş ölkələr ehtiyac duyduqları xammal başqa ölkələrdən satın alırlar.  
II. Təbii ehtiyatlar baxımından zəngin olan inkişaf etmiş ölkələr bu mənbələrdən səmərəli bir şəkildə faydalanırlar.  
III. Təbii resurs baxımından zəngin olan geri qalmış ölkələr bu qaynaqlarını xammal kimi satır, ehtiyac duyduqları sənaye məhsullarını isə idxal edirlər.
- ✓ Yaponiya, Kanada, Nigeriya
  - Avstraliya, Yaponiya, İran
  - Rusiya, Nigeriya, Braziliya
  - ABŞ, Rusiya, Nigeriya
  - Yaponiya, İsveçrə, Fransa
- 473.** Şimali Amerika Sənaye Zonasına aiddir?

- √ Şimal-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Kanada
- Cənub-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Meksika
- Cənub-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Meksika
- Cənub-qərbi Kanada və cənub-şərqi Meksika
- Şimal-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Kanada

474. Hansı səbəbə görə İEO-lərdə sənayenin payı aşağı düşür?

- Özəlləşdirmə
- Outsorsinq
- Heç biri
- √ Əks-sənayeləşmə
- Milliləşdirmə

475. M.Porterin Dəyər Zəncirində beş əsas fəaliyyət hansılardır?

- √ Giriş Logistikasını, Əməliyyatları, Çıxış Logistikasını, Marketing and Satış, Xidmət
- Giriş Logistikasını, Texnoloji inkişaf, Çıxış Logistikasını, Marketing and Satış, Firmanın infrastrukturunu
- Giriş Logistikasını, Texnoloji inkişaf, Çıxış Logistikasını, Marketing and Satış, Tədarük
- Giriş Logistikasını, İnsan resurslarının idarə edilməsi, Əməliyyatları, Çıxış Logistikasını, Marketing and Satış, Xidmət
- Giriş Logistikasını, Əməliyyatları, Çıxış Logistikasını, Marketing and Satış, Firmanın infrastrukturunu

476. M.Porterin Dəyər Zəncirində dəstək fəaliyyətləri hansılardır?

- √ Firmanın infrastrukturunu, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
- Firmanın infrastrukturunu, Əməliyyatları, Marketing and Satış, Xidmət
- Giriş Logistikasını, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistikasını, Tədarük
- Giriş Logistikasını, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing and Satış
- Firmanın infrastrukturunu, İnsan resurslarının idarə edilməsi, Marketing and Satış, Xidmət

477. M.Porterin Dəyər Zəncirində hansı növ dəstək fəaliyyətində material, təchizat və avadanlıqlar alınır?

- √ Tədarük
- İnsan resurslarının idarə edilməsi
- Çıxış Logistikasını
- Marketing and Satış
- Giriş Logistikasını

478. M.Porterin Dəyər Zəncirinin analizində neçə addım mövcuddur?

- √ 3
- 1.0
- 7.0
- 2.0
- 4

479. Aşağıdakılardan hansı M.Porterin Millətlərin Rəqabət Üstünlüyü Üçün “Brilyant Modeli”nin determinatlarından biri deyil?

- √ Etik şərtlər
- Əlaqədar və dəstək sənayələr
- Tələb şərtləri
- Firma strategiyası, Struktur və Rəqabət
- Amil şərtləri

480. Aşağıdakılardan hansı istehsal prosesinin ünsürlərindən biri deyil?

- √ İstehsal amillərinin satışı
- Məhsulun marketinqi
- İstehsal amillərinin toplanması

- İstehsal amillərinin dəyişdirilməsi
- Məhsulun dizaynı

Aşağıdakılardan hansı “Porterin Dəyər Zənciri”də dəstək fəaliyyətlərə aiddir?

- 481.
1. Giriş logistikası
  2. Tədarük
  3. Texnoloji inkişaf
  4. Xidmət
  5. Marketing və satış

- √ 2, 3
- 2, 5
  - Hamısı
  - Heç biri
  - 1, 3

Sənayeləşmiş ölkələrdə işçi qüvvəsinin hansı sahələrə axını müşahidə olunmur?

- 482.
1. Maliyyə sahəsi
  2. Maşınqayırma
  3. Metallurgiya
  4. Kənd təsərrüfatı
  5. Sığorta sahəsi

- √ 2, 3
- 2, 5
  - 3, 5
  - 4, 5
  - 1, 3

483. ABŞ-ın xarici birbaşa investisiyalarının hərəkəti hansı ardıcılıqla baş vermişdir?

- √ Kanada, Latın Amerikasası – Qərbi Avropa – Qlobal
- Qlobal – Yaxın Şərq – Çin
  - Kanada, Latın Amerikasası – Qərbi Avropa – Şərqi Asiya
  - Şimali Afrika – Latın Amerikasası – Çin
  - Kanada – Çin – Yaxın Şərq

484. Qlobal avtomobil istehsalında əsas pay sahibi olan ölkələr?

- √ Hindistan, Almaniya, ABŞ
- Kanada, Almaniya, ABŞ, Argentina
  - Rusiya, Meksika, Kanada, İsveç
  - Cənubi Afrika, Sinqapur, İran, Kanada
  - Almaniya, ABŞ, Şimali Koreya

485. Fordist Paradiqması?

- √ İstehsalın kiçik miqyaslı müəssisələrdən şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
- İstehsalın böyük miqyaslı müəssisələrdən üfüqi inteqrasiya etmiş korporasiyalar hərəkəti
  - İstehsalın kiçik miqyaslı müəssisələrdən böyük miqyaslı müəssisələrə hərəkəti
  - İstehsalın üfüqi inteqrasiya etmiş korporasiyalardan şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
  - İstehsalın şaquli inteqrasiya etmiş korporasiyalardan üfüqi inteqrasiya etmiş korporasiyalara hərəkəti

486. Fordist paradiqması əsaslanır?

- √ İstehlak və cəmiyyət/istehlak
- İstehsal və cəmiyyət/istehlak
  - İstehsal və xidmət
  - İstehlak və cəmiyyət/xidmət
  - İstehlak və istehsal

487. Şimal-şərqi Amerika, şimal-qərbi Avropa və şərqə Asiya regionlarının dünya iqtisadiyyatındakı ümumi səciyyəvi xüsusiyyəti hansıdır?

- Azad ticarət zonalarıdır
- Kənd təsərrüfatı məhsullarının 87%-i bu regionların payına düşür
- ✓ Ümumi istehsalın əsas hissəsi bu regionların payına düşür
- Heç biri
- İşçi qüvvəsi ən ucuz regionlardır

**488.** ABŞ TMK-ının işçi qüvvəsi hansı ölkələrdə daha çox cəmlənmişdir?

- Kanada, Türkiyə
- Avstraliya, İraq
- ✓ Meksika, Çin
- Argentina, Rusiya
- ABŞ, Qazaxıstan

**489.** ABŞ istehsalçıları üçün açar trendlərdən deyil?

- ✓ Aşağı əmək qabiliyyətli regionlarda fabriklər daha davamlıdır.
- Hamısı aiddir
- Yeni istehsal metodları istehsal həcmi yenidən müəyyənləşdirir
- Regional ticarət razılaşmaları investisiya strategiyalarını müəyyən edir
- Geniş xarici bazar ABŞ istehsalçılarını özünə cəlb edir

**490.** Ayaqqabıdan yüksək texnologiya məhsullarına qədər bir çox məhsulun istehsal olunduğu Avropanın ən böyük konqlomerasiyası hansı ölkədə və regionunda yerləşir?

- ✓ Emilia – Romagna, İtaliya
- Kuznetsk Basin, Ukraniya
- Ruhr, Niderland
- Leon, İspaniya
- Cilesia, Polşa

**491.** Fordism və Post-Fordism arasındakı fərqlər?

- Fordismdə bazar diversifikasiyası mövcud idi, post-fordismdə kütləvi və vahid bazar
- Hamısı düzgündür
- ✓ Fordism aşağı texnoloji innovasiya, post-fordism sürətli innovasiyanı dəstəkləyirdi
- Fordism mərkəzi planlaşdırma hakim idi, post-fordismdə şaquli və üfüqi inteqrasiya
- Fordismdə istehlakçı tələbi əsas idi, Post-fordismdə standart təkliflər

**492.** Silikon vadisinin yaranmasına təkan verən amil?

- Cənubi Amerikadan köç edən ucuz işçi qüvvəsi
- Dünyaca məşhur təhsil ocaqlarının bu regionda yerləşməsi
- Kosmos sənayesinin inkişafı
- Metallurgiya sənayesinin yüksək inkişafı
- ✓ II Dünya müharibəsi dövründə hərbi sənayenin bura köçürülməsi

**493.** 1973-cü ildə Şimali Amerika və Avropa dünya polad istehsalının 90%-nə sahib idi. 2008-ildən etibarən hansı regionlarda daha çox polad istehsal edilir?

- Şimali Amerika, Cənubi Asiya və Qərbi Avropa
- Cənubi Amerika, Mərkəzi Asiya və Şərqi Asiya
- ✓ Latın Amerikas, Cənubi Asiya və Şərqi Asiya
- Latın Amerikas, Mərkəzi Asiya və Qərbi Avropa
- Şimali Amerika, Cənubi Amerika və Qərbi Avropa

**494.** II Dünya Müharibəsindən sonra dünya polad istehsalında ABŞ-in payının azalmasında təsir edən amillərə aiddir?

- ✓ Polad istehsalı sahəsinə Çin və İEOÖ-in ucuz işçi qüvvəsi ilə daxil olması

- Heç biri düzgün deyil
- Əhalinin xidmət sahəsinə meylli
- Müharibədən sonra polad istehsalına ehtiyacın olmaması
- II Dünya Müharibəsində ABŞ-ın məğlub olması

I Dünya Müharibəsindən sonra Yaponiyanın sürətli inkişafına təsir edən amillərə aiddir:

- 495.
1. Təbii resursların bolluğu
  2. Təhsilin səviyyəsi
  3. Beynəlxalq tranzit qovşağında yerləşməsi
  4. İxtisaslı əmək qüvvəsi
  5. Hökumətin yenilikçi siyasəti
  6. Ölkəyə "beyin axını"

- √ 2, 5
- 3, 4
  - 1, 3
  - 2, 6
  - 1, 5

496. Gələcəkdə ABŞ maquiladorları daha ucuz əmək qüvvəsi mənbəyi üçün daha cənuba hərəkət edəcək. Aşağıdakı amillərdən hansı ABŞ şirkətlərinin daha cənuba köçürülməsini asanlaşdırmışdır?

- Güclü ABŞ iqtisadiyyatı
  - Hamısı düzgündür
  - Cənubda yaşayış şəraitinin yaxşılaşması
- √ NAFTA
- Güclü Kanada iqtisadiyyatı

497. II Dünya Müharibəsindən sonra ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmə səviyyəsi necə dəyişib?

- √ kəskin şəkildə azalıb
- heç biri
  - stabil qalıb
  - dəyişməyib
  - artıb

498. ABŞ-ın bək ofisləri (backoffice) ən çox hansı ölkəyə köçürülür

- √ İrlandiya
- İspaniya
  - Aberden
  - Avstriya
  - İtaliya

499. Dünyanın başlıca 5 ofşor zonasına aid deyil

- Şərqi Asia
  - Karib ətrafı
  - Sakit okean ətrafı
  - Avropa
- √ Avrasiya

500. Kənardan təmin etmənin nəticələrinə aiddir

- √ riski təchizatçılara ötürür
- heç biri
  - miqyas effekti əldə olunarsa xərclərin artması səbəb olar
  - nəqliyyat xərclərinin önəmi
  - yerləşmə yerlərinin müzakirəsi

501. 1950-ci ildə ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmənin səviyyəsi neçə faiz idi?

- 50
- 48.0
- 52.0
- 51.0
- √ 45

**502.** Maliyyə xidmətlərinə aiddir

- Sığorta
- Kommersiya bankçılığı
- √ hamısı
- İnvestisiya bankçılığı
- Yığım və kreditlər

**503.** Başlıca istehsalı xidmətlərinə aiddir

- Hüquq xidmətləri
- Konsaltin xidmətləri
- √ Hamısı
- Mühasibat
- Dizayn və innovasiya

**504.** Kənardan təyinəməyə aparən yollara aid deyil

- Xidmət məhsulu innovasiyası
- √ Yeni növ xidmətlər
- Xidmət resurslarının müxtəlif, dəyişkən və qeyri-standart olması
- Biznes mühitinin mürəkkəbləşməsi
- Xidmət prosesi innovasiyası

**505.** İstehsalçı xidmətlərində kənardan təminatmə proseslərinə aiddir

- √ Hamısı
- Çeviklik
- Riskin azaldılması
- Yeni növ xidmətlər
- Əməliyyat xərclərinə yanaşmalar: «et» ya da «al» qərarı

**506.** Xidmətlərin inkişafına təkan verən amillərə aiddir

- √ Hamısı
- Səhiyyəyə tələb
- Əmək bölgüsünün getdikcə mürəkkəbləşməsi –xidmətlərdə innovasiyalar
- İctimati sektorun inkişafı – xidmətlər və tənzimləmələr
- Gəlirlərin artması (xüsusilə xidmətlər üçün tələbin gəlirelastikiliyi)

**507.** Karib hövzəsində yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?

- √ Kayman adaları, Baham adaları
- Baham adaları, Kanarya adaları
- Panama, Lanzarote adaları
- Jersey, Man adaları
- Panama, Faroe adaları

**508.** Yaxın Şərqdə yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?

- √ Livan, Bəhreyn
- Livan, Vanuatu
- Jersey, Bəhreyn
- Nauru, Vanuatu



- Nauru, Əbu Dabi

**509.** ABŞ-da hazırda orta məktəb məzunlarının neçə faizi universitetlərə sənəd verir?

- √ 70 %
- 0.9
- 0.95
- 0.5
- 60 %

**510.** ABŞ-da 1950-ci ildən etibarən orta məktəb məzunlarının neçə faizi universitetlərə sənəd verməyə başlamışlar?

- √ 20 %
- 0.4
- 0.5
- 0.7
- 30 %

**511.** 2008-ci ildə ABŞ-da sağamliqla bağlı xərclər nə qədər olmuşdu?

- √ 2.3 trilyon dollar
- 3.2 trilyon dollar
- 3.2 milyon dollar
- Heç biri
- 2.3 milyon dollar

**512.** 2008-ci ildə ABŞ-da sağamliqla bağlı xərclər ÜDM-nin neçə faizini təşkil etmişdi?

- √ 17 %
- 29 %
- 0.35
- 0.09
- 25 %

**513.** Xidmətlər sənayeden əvvəl “post sənaye” olması göstərilməklə ABŞ-da sənayeni daha da artırdı.

- √ 1910-cu ilin əvvəllərindən
- 1970-ci ilin əvvəllərindən
- 1990-cu ilin əvvəllərindən
- Heç biri
- 1940-cı ilin əvvəllərindən

**514.** Beynəlxalq bankçılıq ABŞ və onun tərəfdarları İkinci Dünya Müharibəsindən sonra hansı hadisədən sonra stabilləşdirildi?

- √ Bretton-Vuds valyuta müqaviləsi ilə
- Genüya valyuta müqaviləsi ilə
- Yamayka valyuta müqaviləsi ilə
- Heç biri
- Paris valyuta müqaviləsi ilə

**515.** ABŞ-ın mərkəzi bankı (FED) neçə regional Federal Ehtiyat Bankından ibarətdir?

- √ 12
- 14.0
- 15.0
- 11.0
- 13

**516.** 2008-ci ildə Yaxın Şərqdə beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 39.0 milyon
- 48.3 milyon
- 37.3 milyon
- 10.1 milyon
- 21.7 milyon

**517.** 2008-ci ildə Yaxın Şərq dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- 0.023
- 0.181
- √ 4.9 %
- 6.1 %
- 0.107

**518.** 2008-ci ildə Okeaniya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 1.3 %
- 0.033
- 0.043
- 0.053
- 2.3 %

**519.** 2008-ci ildə Okeaniyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 10.1 milyon
- 21.7 milyon
- 4.9 milyon
- 18.1 milyon
- 7.6 milyon

**520.** 2008-ci ildə Cənubi Asiya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 1.0 %
- 0.02
- 0.025
- 0.031
- 1.5 %

**521.** 2008-ci ildə Cənubi Asiyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 7.6 milyon
- 21.7 milyon
- 18.1 milyon
- 39.0 milyon
- 10.1 milyon

**522.** 2008-ci ildə Cənub-Şərqi Asiya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 6.1 %
- 4.7 %
- 2.3 %
- 0.098
- 1.3 %

**523.** 2008-ci ildə Cənub-Şərqi Asiyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 48.3 milyon
- 21.7 milyon
- 87.6 milyon
- 18.1 milyon

- 39.0 milyon

**524.** 2008-ci ildə Şərqi Asiya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 11.0 %
- 7.4 %
- 9.0 %
- 0.124
- 2.3 %

**525.** 2008-ci ildə Şərqi Asiyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu

- √ 87.6 milyon
- 10.1 milyon
- 39.0 milyon
- 107.2 milyon
- 48.3 milyon

**526.** 2008-ci ildə Cənubi və Mərkəzi Amerika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 2.3 %
- 7.4 %
- 4.9 %
- 0.124
- 4.7 %

**527.** 2008-ci ildə Cənubi və Mərkəzi Amerikada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 21.7 milyon
- 10.1 milyon
- 39.0 milyon
- 7.6 milyon
- 18.1 milyon

**528.** 2008-ci ildə Karib hövzəsi dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.023
- 0.061
- 0.049
- 0.107
- 0.047

**529.** 2008-ci ildə Karib hövzəsində beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 18.1 milyon
- 10.1 milyon
- 37.3 milyon
- 21.7 milyon
- 7.6 milyon

**530.** 2008-ci ildə Şimalı Amerika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- 0.157
- √ 0.107
- 0.127
- 0.087
- 0.077

**531.** 2008-ci ildə Şimalı Amerikada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 85.8 milyon
- 39.0 milyon
- 71.6 milyon
- 62.4 milyon
- 48.3 milyon

**532.** 2008-ci ildə Afrika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.047
- 0.061
- 0.013
- 0.049
- 0.023

**533.** 2008-ci ildə Afrikada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 37.3 milyon
- 21.7 milyon
- 10.1 milyon
- 7.6 milyon
- 18.1 milyon

**534.** 2008-ci ildə Avropada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 441.5 milyon
- 541.5 milyon
- 241.5 milyon
- 641.5 milyon
- 341.5 milyon

**535.** 2008-ci ildə Avropa dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.554
- 0.354
- 0.654
- 0.304
- 0.454

**536.** 2008-ci ildə dünya üzrə beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- √ 797 milyon
- 697 milyon
- 769 milyon
- 679 milyon
- 979 milyon

**537.** 2004-cü ildə Avropa dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.545
- 0.355
- 0.645
- 0.655
- 0.455

**538.** 2004-cü ildə Şərqi Asiya və Okeaniya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.2
- 0.15
- 0.3
- 0.35

- 0.25

539. 2004-cü ildə Amerika (Şimalı və Cənubi) dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.165
- 0.195
- 0.205
- 0.325
- 0.095

540. 2004-cü ildə Yaxın Şərq dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 4.6%
- 0.186
- 0.203
- 0.327
- 0.072

541. 2004-cü ildə Afrika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- √ 0.044
- 0.082
- 0.201
- 0.256
- 0.165

542. 2004-cü ildə dünya üzrə ən az beynəlxalq turist qəbul edən regionlar hansıdır?

- √ Afrika, Yaxın Şərq
- Yaxın Şərq, Avropa
- Avropa, Afrika
- Afrika, Şərqi Asiya və Okeaniya
- Afrika, Amerika (Şimalı və Cənubi)

543. 2004-cü ildə dünya üzrə ən çox beynəlxalq turist qəbul edən regionlar hansıdır?

- √ Avropa, Amerika (Şimalı və Cənubi), Şərqi Asiya və Okeaniya
- Avropa, Yaxın Şərq, Afrika
- Avropa, Amerika (Şimalı və Cənubi), Mərkəzi Asiya
- Avropa, Amerika (Şimalı və Cənubi), Avstraliya
- Avropa, Amerika (Şimalı və Cənubi), Yaxın Şərq

544. 2004-cü ildə dünya üzrə ən çox beynəlxalq turist qəbul edən region hansıdır?

- √ Avropa
- Cənubi Amerika
- Şərqi Asiya
- Şimalı Amerika
- Yaxın Şərq

545. 2004-cü ildə dünya üzrə ən az beynəlxalq turist qəbul edən region hansıdır?

- √ Afrika
- Amerika (Şimalı və Cənubi)
- Avropa
- Şərqi Asiya
- Yaxın Şərq

546. Aşağıda göstərilən peşələrdən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ✓ Stüardessa
- Ev qulluqçusu
- Müştəri xidmətlərində təmsilçi
- Heç biri
- Sosial işçi

547. Aşağıda göstərilən peşələrdən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ✓ Dərzi
- Müəllim köməkçisi
- Maliyyə meneceri
- Heç biri
- Kassir

548. Aşağıda göstərilən peşələrdən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ✓ Topdan satış təmsilçisi
- Ofisiant
- Maliyyə meneceri
- Heç biri
- Pərakəndə satış təmsilçisi

549. Aşağıda göstərilən peşələrdən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ✓ Vəkil
- Mühasib
- Ofis işçisi
- Heç biri
- Ev qulluqçusu

550. Aşağıda göstərilən peşələrdən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ✓ Aşpaz
- Katibə
- Kassir
- Heç biri
- Tibb bacısı

551. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- ✓ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmamışdır
- Hamısı
- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
- İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
- Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməkətutumlu olması

552. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- ✓ İşlərin dəyişkən səviyyəsinin olmaması
- Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməkətutumlu olması
- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
- Hamısı
- Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır

553. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- ✓ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməkətutumlu olmaması
- Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
- İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
- Hamısı

- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
554. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğrudur ?
- √ Hamısı
  - Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməkütumlu olması
  - Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
  - Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
  - İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
555. 2006-cı ilnən müqayisədə 2016-cı ildə hansı sahədə qadın işçilərin sayı digərləri ilə müqayisədə daha çox artmışdı ?
- √ Evdə sağlamlıqla bağlı köməkçi
  - Müəllim
  - Aşpaz
  - Dərzi
  - Süpürgəçi
556. 2006-cı ilnən müqayisədə 2016-cı ildə hansı sahədə qadın işçilərin sayı digərləri ilə müqayisədə daha çox artmışdı ?
- √ Ev işlərində köməkçi
  - Pərakəndə satış təmsilçisi
  - Əczaçı
  - Topdan satış təmsilçisi
  - Tibb işçisi
557. 2005-ci ildə ABŞ-da əhəlinin ən yuxarı gəlirli 20% hissəsi ilə və əhəlinin ən aşağı gəlirli 20% hissəsi arasında gəlir bərabərsizliyi təxminən hansı nisbət olmuşdur ?
- 1-in 50-yə
  - 25-in 1-ə
  - 1-in 10-a
  - 1-in 30-a
  - √ 15-in 1-ə
558. 1967-ci ildə ABŞ-da əhəlinin ən aşağı gəlirli 20% hissəsi ilə və əhəlinin ən yuxarı gəlirli 20% hissəsi arasında gəlir bərabərsizliyi təxminən hansı nisbət olmuşdur ?
- √ 1-in 11-ə
  - 2-nin 9-a
  - 16-nın 5-ə
  - 26-nın 5-ə
  - 5-in 20-yə
559. 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha yüksək olub ?
- √ Yunanıstan
  - Macarıstan
  - Slovakiya
  - Türkiyə
  - Polşa
560. 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha yüksək olub ?
- √ Lüksemburq
  - Polşa
  - Macarıstan
  - Slovakiya
  - Çexiya

561. 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha aşağı olub ?
- √ Meksika
  - İsveç
  - İsveçrə
  - İslandiya
  - Yaponiya
562. 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha aşağı olub ?
- √ Polşa
  - Lüksemburq
  - Niderland
  - Danimarka
  - Almaniya
563. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?
- √ Kanada
  - Sinqapur
  - İran
  - Xorvatiya
  - Rumıniya
564. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?
- √ ABŞ
  - Almaniya
  - İsrail
  - Litva
  - Hindistan
565. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?
- √ Böyük Britaniya
  - Avstriya
  - Belçika
  - Haiti
  - Rusiya
566. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?
- √ İspaniya
  - Konqo Respublikası
  - Azərbaycan
  - İslandiya
  - Portuqaliya
567. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?
- √ Yaponiya
  - Cənubi Koreya
  - İtaliya
  - CAR
  - Avstriya
568. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?



- √ Fransa
- Polşa
- Sinqapur
- Niderland
- Meksika

569. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- √ Avstraliya
- İtaliya
- Bruney
- Argentina
- Avstriya

570. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- Türkiyə
- Portuqaliya
- √ Kanada
- Danimarka
- Polşa

571. 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- √ İsveç
- Peru
- Moldova
- Çexiya
- Belçika

572. Səhiyyə ilə bağlı mülahizələrdən hansı doğrudur?

- √ Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi cavalaşdıqca, səhiyyə, iqtisadi baxımdan İEÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi cavanlaşdıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi yaşlandıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir

573. ABŞ-da 1965-2008-ci illərdə səhiyyə xərcləri ilə bağlı mülahizələrdən hansı doğrudur?

- √ Könüllü tibbi sığorta və sığortasız tibbi xərclərin ödənilməsi ilə müqayisədə icbari tibbi sığortaya çəkilən xərclər yüksəlib
- Heç biri
- İcbari tibbi sığortaya, könüllü tibbi sığortaya və sığortasız tibbi xərclərin ödənilməsinə çəkilən xərclər eyni qalıb
- Könüllü tibbi sığorta və icbari tibbi sığorta ilə müqayisədə sığortasız tibbi xərclərin ödənilməsinə çəkilən xərclər yüksəlib
- İcbari tibbi sığorta və sığortasız tibbi xərclərin ödənilməsi ilə müqayisədə könüllü tibbi sığortaya çəkilən xərclər yüksəlib

574. ABŞ-da 1988-2008-ci illərdə dayanıqlı və dayanıqsız istehlak malları və xidmətlərə çəkilən fərdi xərclərlə bağlı mülahizələrdən hansı doğrudur?

- √ Dayanıqlı istehlak malları və dayanıqsız istehlak malları ilə müqayisədə xidmətlərə çəkilən xərclər yüksəlib
- Dayanıqlı istehlak malları və xidmətlərlə müqayisədə dayanıqsız istehlak mallarına çəkilən xərclər yüksəklib
- Dayanıqlı istehlak mallarına, dayanıqsız istehlak mallarına və xidmətlərə çəkilən xərclər aşağı düşüb
- Dayanıqlı istehlak mallarına, dayanıqsız istehlak mallarına və xidmətlərə çəkilən xərclər yüksəklib
- Xidmətlərlə müqayisədə dayanıqlı istehlak mallarına və dayanıqsız istehlak mallarına çəkilən xərclər yüksəklib

575. Aşağıdakı mülahizələrdən hansı doğrudur?

- İEOÖ-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- İEÖ-də kənd təsərrüfatına tələbin gəlir elastikliyi xidmətlər və sənaye məhsulları ilə müqayisədə yüksəkdir

- Hamısı
- İEÖ-də sənayeyə tələbin gəlir elastikliyi kənd təsərrüfatı məhsulları və xidmətlərlə müqayisədə yüksəkdir
- ✓ İEÖ-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir

**576.** ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- Topdan satış
- Dövlət
- ✓ Dağ-mədən
- Tikinti
- Pərakəndə satış

**577.** ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- Dağ-mədən
- Tikinti
- Pərakəndə satış
- ✓ Kənd təsərrüfatı
- Sənaye

**578.** ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdı?

- ✓ Səhiyyə
- Topdan satış
- Heç biri
- Tikinti
- Daşıma və anbar

**579.** ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdı?

- ✓ Dövlət
- Kənd təsərrüfatı
- Dağ-mədən
- Tikinti
- Sənaye

**580.** Ölkələrdə xidmət sektorunda çalışan işçilərin payı ilə bağlı mülahizələrdən hansı doğrudur?

- İEOÖ-də bu göstərici İEÖ-dən daha yüksəkdir
- Heç biri
- Bütün ölkələrdə eynidir
- YSO-də bu göstərici İEÖ-dən daha yüksəkdir
- ✓ İEÖ-də bu göstərici İEOÖ-dən daha yüksəkdir

**581.** Qlobal televiziya istehsalında hansı region liderdir?

- ✓ Şərqi Asiya
- Şimali Afrika
- Cənubi Amerika
- Avropa
- heç biri

**582.** Kənardan təmin etmənin yollarına aiddir

- ✓ xidmət məhsulu innovasiyası
- xidmət prosesini innovasiyası
- hamısı
- Biznes mühitinin mürəkkəbləşməsi
- xidmət resurslarının müxtəlif, standart və dəyişkən olması

583. II Dünya Müharibəsindən sonra ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmə səviyyəsi necə dəyişib?

- dəyişməyib
- heç biri
- ✓ kəskin şəkildə azalıb
- artıb
- stabil qalıb

584. ABŞ-ın bək ofisləri (backoffice) ən çox hansı ölkəyə köçürülür

- ✓ İrlandiya
- İspaniya
- Aberden
- Avstriya
- İtaliya

585. Dünyanın başlıca 5 ofşor zonasına aid deyil

- ✓ Avrasiya
- Sakit okean ətrafı
- Karib ətrafı
- Avropa
- Şərqi Asia

586. Kənardan təmin etmənin nəticələrinə aiddir

- miqyas effekti əldə olunarsa xərclərin artması səbəb olar
- heç biri
- ✓ riski təchizatçılara ötürür
- yerləşmə yerlərinin müzakirəsi
- nəqliyyat xərclərinin önəmi

587. 1950-ci ildə ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmənin səviyyəsi neçə faiz idi?

- 52.0
- 48.0
- ✓ 45
- 50
- 51.0

588. Maliyyə xidmətlərinə aiddir

- Yığım və kreditlər
- Sığorta
- ✓ hamısı
- Kommersiya bankçılığı
- İnvestisiya bankçılığı

589. Başlıca istehsalı xidmətlərinə aiddir

- ✓ Hamısı
- Konsaltin xidmətləri
- Hüquq xidmətləri
- Dizayn və innovasiya
- Mühasibat

590. Kənardan təyinetməyə aparən yollara aid deyil

- ✓ Yeni növ xidmətlər
- Xidmət məhsulu innovasiyası

- Xidmət resurslarının müxtəlif, dəyişkən və qeyri-standart olması
- Biznes mühitinin mürəkkəbləşməsi
- Xidmət prosesi innovasiyası

**591.** İSTEHSALÇI XİDMƏTLƏRİNDƏ KƏNARDAN TƏMİNƏT MƏ PROSESLƏRİNƏ aiddir

- ✓ Hamısı
- Yeni növ xidmətlər
- Riskin azaldılması
- Çeviklik
- Əməliyyat xərclərinə yanaşmalar: «et» ya da «al» qərarı

**592.** Xidmətlərin inkişafına təkan verən amillərə aiddir

- ✓ Hamısı
- İctimai sektorun inkişafı – xidmətlər və tənzimləmələr
- Əmək bölgüsünün getdikcə mürəkkəbləşməsi – xidmətlərdə innovasiyalar
- Səhiyyəyə tələb
- Gəlirlərin artması (xüsusilə xidmətlər üçün tələbin gəlirelastikliliyi)

**593.** Şəhərləşmə zamanı işçi qüvvəsinə aid hansı proses sürətləndi?

- ✓ Əməyin hərəkəti artdı
- doğru cavab yoxdur
- Əməyin yalnız lokallaşması baş verdi
- İşçi qüvvəsinin qarşısında yeni barierlər yarandı
- Əməyin hərəkətinə maneələr yarandı

**594.** Tarixən şəhərləşmənin nəticəsində Böyük Britaniyada nələr yarandı?

- ✓ Yeni istehsal, sənaye müəssisələri
- doğru cavab yoxdur
- hamısı
- Texnoloji birliklər
- İqtisadi birliklər

**595.** Şəhərləşməyə birbaşa təsir edən iqtisadi proses hansı olmuşdur?

- İqtisadi müstəmləkəçilik
- hamısı
- heç biri
- İqtisadi inteqrasiya
- ✓ Sənaye inqilabı

**596.** Dünya üzrə şəhərləşmənin erkən dövrdə və ən sürətlə inkişaf etdiyi region hansıdır?

- ✓ Avropa Regionu
- Avstraliya
- Cənubi Amerika
- Şimali Amerika
- Afrika

**597.** Dünyada şəhərləşmə və şəhərlərin inkişafı hansı dövrdən başlayır?

- XIII əsrdən
- XII əsrdən
- IX əsrdən
- X əsrdən
- ✓ XVI əsrdən

598. 2015-ci ildə çay istehsalına görə dünyada lider olan ölkə

- √ Çin
- Kenya
- Meksika
- Argentina
- Yaponiya

599. Kapitalizmin bir-birilə əlaqəli olan determinantını seçin

- √ istehsal və istehlak
- istehsal və maliyyə
- hamısı
- torpaq və əmək
- istehsal və nəqliyyat

600. İstehlakın həcminə təsir edən göstəriciləri seçin

- məhsulun keyfiyyəti
- bayramlar, xüsusi günlər
- √ hamısı
- mövsüm
- istehlakçının gəliri

601. İstehlakın müasir forması olan istehlakçılıq prosesi neçənci əsrlərdə yarandı

- √ sənaye inqilabı XVIII əsrin sonu XIX əsrin əvvəlləri
- Heç biri
- sənaye inqilabı XVI əsrin sonu
- sənaye inqilabı XVII əsrin sonu
- sənaye inqilabı XVII əsrin sonu XVIII əsrin əvvəlləri

602. İstehlakçılıq proses Qərbi Avropada neçənci illərdə inkişaf etməyə başladı

- √ XIX əsrdə
- XIX əsrin sonlarında
- XIX əsrin 1-ci yarısında
- XIX əsrin ortalarında
- XIX əsrin əvvəllərində

603. Coğrafi olaraq istehlak proses olaraq necə öyrənilir

- istehsal xərcləri üzərindən
- hamısı
- √ müxtəlif məkanlar üzərindən
- maliyyə mənbələri üzərindən
- investisiya məsələləri üzərindən

604. Bir amerikalı həyatı boyunca 1 mozambikli uşaqdan təbiətə neçə dəfə daha çox təsir edir?

- 100 dəfə
- 50 dəfə
- √ 200 dəfə
- 250 dəfə
- 150 dəfə

605. Ekoloji iz nəyi ölçür

- təbii resursların coğrafi yerləşməsi
- təbii resursların qorunmasını

- √ bir fərdin həyat tərzinə kömək olacaq təbii resursların həcmi
- heç biri
- təbii resursların istifadə limitini

606. Bugün dünya əhalisinin neçə faizi yer kürəsinin mühüm resurslarının 80%-ni istehlak edir

- √ 20%
- 0.35
- 0.3
- 0.15
- 25%

607. İstehlak bir kompleks fenomen olaraq hansı ölçüləri var

- √ hamısı
- iqtisadi
- ətraf mühit
- mədəni
- siyasi

608. İstehlakın coğrafiyasında 3-cü mərhələdə coğrafiyaşünaslar nələri analiz edir

- √ istehlak zəncirlərini
- investisiya mühitini
- maliyyə asılılığını
- yerləşmə nöqtələrini
- istehsal zəncirlərini

609. İstehlakın coğrafiyasında 1-ci mərhələdə coğrafiyaşünaslar nələri analiz edir

- √ istehlak ilə şəxsi təcrübə
- istehlak
- yerləşmə ilə istehlak
- əmək haqqı ilə istehlak
- istehlak ilə istehsal

610. Dünyada ilk böyük mağazalar şəbəkəsi (mall) hansı ölkədə yaradılıb?

- Türkiyə
- Fransa
- Koreya
- ABŞ
- √ Kanada

611. Marksist nəzəriyyəsinə görə

- √ istehlak tam baş tutmayınca firma və işçilər gəlir əldə edə bilməz
- istehsalın həcmi dəyişməlidir
- istehlak tam baş tutmalıdır
- istehsal bütövləşməlidir
- heç biri

612. İstehlaka neoklassik baxış nə ilə başlayır

- √ faydalılığın maksimumlaşması ilə
- faydalılıq ilə
- hamısı
- istehsalın maksimumlaşması ilə
- maksimum istehlak göstəricisi ilə

613. Amerikalı uşaq 20 yaşına qədər televiziya da nə qədər reklam görə bilər

- 800000.0
- reklama baxmaz
- √ 1 milyon
- 500000
- 200000.0

614. İstehlakın sosioloji anlaşılması üçün kritik determinan hansıdır

- √ reklam
- inkişaf taktikası
- menecment
- ictimaiətlə əlaqələr
- maliyyə

615. İstehlak hansı determinantlara görə sinifləşir

- √ gender
- hamısı
- istehsalın çeşidliliyinə görə
- həyat səviyyəsinə görə
- iş yerlərinin növlərinə görə

616. İstehlak hansı determinantlara görə sinifləşir

- istehsal ərazisi
- heç biri
- √ gəlir
- istehsal
- istehsal həcmi

617. İstehlaka neçə nəzəri baxışdan baxmaq olar

- 1.0
- nəzəri proses kimi baxmaq olmaz
- √ 3
- 2
- 4.0

618. II dünya müharibəsindən sonra istehlakın genişlənməsi ən çox nə ilə əlaqədar idi

- istehsal
- yeni şirkətlərin yaradılması
- √ kredit
- yeni sənaye mərkəzlərinin yaranması
- maliyyə

619. İstehlaka təsir edən amillərdən düzgün olanı seçin

- √ alıcılıq qabiliyyəti
- satış bazarlarının sayı
- əhalinin sayı
- istehsal gücü
- minimum əmək haqqı

620. Müasir dünyada istehlak anlayışı

- √ fərdi və kollektiv tələb və istəklər üçün mal və xidmətlərin istifadəsi
- gəlir əldə etmək üçün baş tutan iqtisadi fəaliyyət

- hamısı
- istehsal prosesində mal və xidmətlərin satışı üçün keyfiyyət amili
- mal və xidmətlərin istehsalında müasir texnologiyalardan istifadə

621. İstehlak bir proses olaraq...

- ✓ sosial-iqtisadi
- heç biri
- iqtisadi
- mədəni
- sosial

622. Yerləşmə qərarlarını çətinləşdirən bölmələri seçin

- ✓ hamısı
- kritik məsələlər
- optimal yerləşmə xərcləri
- nəqliyyat xərcləri
- istehsal profilinə görə müxtəlif yerləşmə vacibliyi

623. Aşağıdakı ölkələrdən hansı 1976-1984-cü illər arasında “kapital uçuş”-unun yüksək səviyyəsinin müşahidə olunduğu ölkə deyil:

- ✓ Kanada
- Braziliya
- Meksika
- Venesuela
- Argentina

624. İxracın təşviqi siyasətinə aid deyil:

- ✓ Xarici valyutanın üzərində nəzarət
- Subsidiyalar
- Gəlirlərin azad hərəkəti
- Klasterlərin və texnoloji parkların salınması
- Vergi tətilləri

625. Hansı Yeni Sənayeləşmiş Ölkələr qrupuna aid edilmir?

- ✓ Yaponiya
- Tayvan
- Malayziya
- Cənubi Koreya
- Sinqapur

626. Hansı yüksək gəlirli ölkə deyil?

- ✓ Macarstan
- Birləşmiş Krallıq
- Yaponiya
- Hamısı yüksək gəlirli ölkədir
- Sinqapur

627. Hansı keçid iqtisadiyyatlı ölkə deyil:

- ✓ Meksika
- Rusiya
- Çin
- Macarstan
- Azərbaycan



628. Fikirlərdən hansı asılılıq nəzəriyyəsinə aiddir?

- √ Heç biri
- Vallerştayn tərəfindən təqdim edilmişdir
- İqtisadi inkişafı beş mərhələyə ayırır
- Ölkələri periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- Valt Rostou tərəfindən təqdim edilmişdir

629. Dünya-sistemləri nəzəriyyəsinə aid olmayan fikri seçin:

- √ İqtisadi inkişafı beş mərhələyə ayırır
- Nəzəriyyə hegemon qüvvə anlayışını təqdim edir
- İmmanuel Vallerştayn tərəfindən irəli sürülmüşdür
- Ölkələrin inkişafına təsir edən daxili və xarici dinamikaları birgə öyrənir
- Dünya ölkələrini periferiya, yarım-periferiya, özək qruplarına ayırır

630. Urbanizasiyanın daha yüksək müşahidə olunduğu ölkəni göstərin:

- √ Cənubi Koreya
- Flippin
- Laos
- Vyetnam
- Myanma

631. Orta ömür müddətinin daha aşağı olduğu ölkəni seçin:

- √ Niger
- İran
- Türkiyə
- Çin
- Səudiyyə Ərəbistanı

632. Qadınların savadlılıq səviyyəsinin daha aşağı olduğu ölkəni seçin.

- √ Hindistan
- Rusiya
- Yaponiya
- Argentina
- Azərbaycan

633. Əhalisinin daha böyük hissəsi kənd təsərrüfatında çalışan ölkəni seçin:

- √ Türkmənistan
- Birləşmiş Ərəb Əmirliyi
- Kanada
- Yaponiya
- Norveç

634. Fikirlərdən hansı doğrudur?

- Qərbi Avropa ölkələri artıq özək ölkələr hesab edilmirlər
- Heç biri
- √ Cənub şərqə Asiyanın yeni sənayeləşən ölkələri ixracın təşviqi siyasəti yürüdürlər
- Xarici birbaşa investisiya ölkələrdə yoxsulluğa səbəb olur
- TMK-ların qərarqahları əsasən inkişaf etməkdə olan ölkələrdə yerləşir

635. Transmilli korporasiyalar nədir?

- √ Dünya üzərində bir çox ölkədə fəaliyyət göstərən nəhəng biznes qurumları
- Dünya üzərində iqtisadi problemlərin həlli üçün formalaşdırılan çoxmillətli siyasi təşkilat

- İnkişaf etmiş ölkələri birləşdirən inteqrasiya birlikləri
- İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə transfer ödəmələri
- Zəngin ölkələrdəki səhm bazarları

**636.** Ümum Daxili Məhsul nəyin ölçüsüdür?

- √ İqtisadi inkişafın
- Səhiyyə səviyyəsinin
- Ətraf mühitin vəziyyətinin
- Siyasi sistemin
- Təhsil səviyyəsinin

**637.** ABŞ dünyanın ən böyük iqtisadiyyatına sahibdir. Yaponiya iqtisadi böyüklüyünə görə 3-cüdür. İqtisadi böyüklüyünə görə 2-ci yerdə hansı ölkədir?

- √ Çin
- Braziliya
- Rusiya
- Hindistan
- Böyük Britaniya

**638.** Cini əmsalının 1-ə yaxın olması nəyi göstərir?

- √ Yüksək gəlir bərabərsizliyini
- Mükəmməl rəqabət şəraitini
- Yüksək inflyasiya həddini
- Gəlir bərabərliyini
- 1 % gəlir bərabərsizliyini

**639.** Rostounun artım mərhələlərini doğru ardıcılıqla qeyd edin:

- √ ənənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, , yüksək istehlak dövrü, ənənəvi cəmiyyət, yetkinlik dövrü
- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü, ənənəvi cəmiyyət
- ənənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yüksək istehlak dövrü, yetkinlik dövrü
- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, ənənəvi cəmiyyət, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü

**640.** Baş qərargahı Londonda yerləşən, Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə borc ayırmaları edən institut hansıdır?

- √ Avropa Yenidənqurma və İnkişaf Bankı
- BVF
- OECD
- Heç biri
- Dünya Bankı

**641.** Hansılar BVF-nin maliyyə yardımı edilməsi üçün irəli sürdüyü şərtlərdən qeyd oluna bilməz?

- √ Dövlətin iqtisadi müdaxiləsinin genişləndirilməsi
- Ticarətin liberallaşdırılması
- Özəlləşdirilmənin həyata keçirilməsi
- Sosial müavinətlərin, dövlət sektoru işçilərinin sayının, əmək haqqılarının azaldılması
- Fiskal siyasətin sərtləşdirilməsi, büdcə kəsrinin azaldılması

**642.** 1997-ci ildə Asiya maliyyə krizisinin daha da dərinləşməsinə səbəb olan amil kimi nə qeyd olunur?

- √ Yüksək miqyaslı kapital uçuşu
- İnkişaf etmiş ölkələrdən daxil olan kapital transferi
- Maliyyə bazarlarında simmetrik informasiya mühiti
- hamısı
- Ticarət balansının profsiti

643. 2001-ci ildə xarici borc səbəbindən böhranın yaşandığı ölkə hansıdır?

- √ Argentina
- Tailand
- Malayziya
- hamısı
- Böyük Britaniya

644. BVF-nin yaradılmasında məqsəd nə idi?

- √ Ölkələrin tədiyyə balansındakı problemləri aradan qaldırmaq üçün qısa müddətli borclar ayırmaq
- 2-ci dünya müharibəsindən sonra ölkələrin rekonstruksiyası üçün uzunmüddətli borclar ayırmaq
- İnkişaf etməkdə olan ölkələrə dollarla ifadə olunmuş istiqrazların satılması
- Heç biri
- Səhm bazarlarında və maliyyə bazarlarında texniki problemləri aradan qaldırmaq

645. OPEK nədir?

- √ Kartel
- Azad ticarət zonası
- Monopoliya
- İnteqrasiya birliyi
- Gömrük İttifaqı

646. Gəlir bərabərsizliyini ölçmək üçün hansından istifadə olunur?

- √ Lorens əyrisi
- İstehsal imkanları əyrisi
- Sen əyrisi
- Heç biri
- Filips əyrisi

647. Rostounun qeyd etdiyi artım mərhələlərini keçmək üçün zəruri şərt nə idi?

- Proteksionist iqtisadiyyat
- √ Kapitalist iqtisadiyyatı
- Sosialist iqtisadiyyatı
- Kommunist iqtisadiyyatı
- Heç biri

648. Bunlardan hansını yüksək gəlirli ölkə saymaq olmaz?

- √ Meksika
- ABŞ
- Kanada
- Avstraliya
- Sinqapur

649. Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin xarakteristikaları kimi göstərilə bilər?

- √ Hamısı
- Yoxsul səviyyəsi yaşayan insanların sayının çoxluğu
- Aqrar istehsalın ənənəvi üsullarının tətbiqi
- Heç biri
- Yüksək əhali artımı səviyyəsi

650. Dünyanın iqtisadi cəhətdən ən kasıb bölgəsi haradır?

- √ Sub-Saxara Afrikası

- Cənub Şərqi Asiya
- Latın Amerikas
- Mərkəzi Asiya
- Yaxın Şərq

651. Avropanın hansı bölgəsi digərlərinə nisbətən daha yüksək inkişaf göstəricilərinə malikdir?

- √ Şimal Qərb
- Cənub Qərb
- Cənub Şərq
- Bütün bölgələr eyni inkişaf səviyyəsinə malikdir
- Şimal Şərq

652. “Kapital uçuşu” nədir?

- √ Maliyyə resurslarının xarici ölkələrə çıxarılması
- Maliyyə resurslarının fabrik və infrastruktura yatırılması
- Maliyyə resurslarının banklarda yox, evlərdə yaxlanılması
- heç biri
- Maliyyə resurslarının dəbdəbəyə xərclənməsi

653. Ölkənin yığım səviyyəsi necə müəyyən olunur?

- √ Fərdlərin, şirkətlərin və dövlətinin yığımının cəminin ÜDM-ə olan nisbəti
- Şirkətlərin yığımının ÜDM-ə olan nisbəti
- Dövlətin yığımının ÜDM-ə olan nisbəti
- heç biri
- Fərdlərin yığımının ÜDM-ə olan nisbəti

654. Aşağıdakılardan biri ixrac təşviqi siyasətinin aləti hesab oluna bilməz

- √ İstehsal sahələrini milliləşdirmə
- Kapitalın və gəlirlərin azad hərəkətinə şərait yaradılması
- Vergi tətilləri
- İnfrastruktur, fabriklər və anbarlardan güzəştli şərtlərlə istifadə şəraitinin yaradılması
- İxrac rüsumlarının aradan qaldırılması

58) Aşağıdakılardan hansılar asılılıq nəzəriyyəsinin periferiya ölkələrinə inkişaf üçün təklif etdiyi addımlar hesab oluna bilər?

655. 1) İxracın təşviqi siyasəti  
2) İdxal əvəzləyici siyasət  
3) Neoliberal iqtisadi siyasət  
4) Proteksionist iqtisadi siyasət  
5) Transmilli korporasiyaların geniş fəaliyyətinin təmin edilməsi

- √ 2, 4
- 1, 3
- 4, 5
- 3, 5
- 1, 2

Aşağıdakılardan hansılar modernləşmə nəzəriyyəsinin təklif etdiyi addımlar hesab oluna bilər?

656. 1) İxracın təşviqi siyasəti  
2) İdxal əvəzləyici siyasət  
3) Azad bazar münasibətlərinin təmin edilməsi  
4) Proteksionist iqtisadi siyasətin tətbiqi  
5) Xarici kapitalın fəaliyyətinin məhdudlaşdırılması

- √ 1,3
- 4,5
- 2,5
- 1,5
- 2,3

657. Aşağıdakılardan hansı modernləşmə nəzəriyyəsinə olan tənqidlərdən biri kimi götürülə bilməz?
- √ İqtisadi uğursuzluğu və inkişafdan qalmanın səbəblərini bütövlükdə xarici amillərdə gördü, daxili amilləri nəzərə almırdı
  - Kapitalist münasibətlərin üstünlüklərini qeyd edərkən, zərərlərini qeyd etmir
  - İnkişaf etməmiş ölkələrə Qərbi ölkələrinin keçdiyi tarixi prosesləri təkrarlamağı təklif edir ki, bu da xeyli sadə yanaşmadır
  - Müstəmləkəçilik tarixinin təsirlərini nəzərə almır
  - İqtisadi uğursuzluğun səbəblərini yalnızca daxili amillərlə izah edirdi, xarici amilləri nəzərə almırdı
658. Modernləşmə nəzəriyyəsinə aid fikri seçin:
- √ Zəif inkişaf etmiş ölkələrin uğursuzluqlarının səbəbi irrasional ənənələrdədir
  - Zəif inkişaf etmiş ölkələr iqtisadi uğurlar üçün proteksionist siyasət tətbiq etməlidirlər
  - Kapitalist istehsal formasıyını inkişafın qarşısındakı əngəl hesab edirdi
  - Heç biri
  - Zəif inkişaf etmiş ölkələrin iqtisadi uğursuzluqlarının səbəbi onların istismar olunmasıdır
659. Vallerştaynın Dünya sistemləri nəzəriyyəsində yarım-periferiya ölkələrinə aid etmək olar:
- √ Sinqapur
  - Heç biri
  - Tacikistan
  - Haiti
  - Pakistan
660. Portuqaliya, Böyük Britaniya, Haiti- Bu ölkələrin Valerştaynın Dünya-sistemi nəzəriyyəsindəki uyğun qruplarını düzgün ardıcılıqla göstərin
- Heç biri
  - Yarım Periferiya, Periferiya, Özək
  - Periferiya, Özək, Yarım-periferiya
  - Özək, Periferiya, Yarım-periferiya
  - √ Yarım-periferiya, Özək, Periferiya
661. Asılılıq nəzəriyyəsi bir qrup ölkələrin iqtisadi olaraq geridə qalmasını nə ilə izah edir
- √ Həmin ölkələrin müstəmləkə keçmişinə ilə
  - Həmin ölkələrin idarə etmə sahəsindəki qeyri-səmərəlilik ilə
  - Həmin ölkələrin resurs çatışmazlıqları ilə
  - Heç biri
  - Həmin ölkələrin innovasiyaların tətbiqinə açıq olmamaları ilə
662. Fikirlərdən biri asılılıq konsepsiyasına aid deyil:
- √ İnkişaf etməmiş ölkələr Qərbi Avropa ölkələrinin təcrübəsini tətbiq etmək inkişaf edə bilərlər
  - Qərbi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələri müstəmləkə bölgələrini istismar edərək iqtisadi irəliləyişə nail olmuşar
  - İnkişafdan qalmış ölkələr daxili istehsalı artırmaq üçün transmilli korporasiyaları ölkələrindən çıxarmalı, idxal əvəzləyici siyasət tətbiq etməlidir.
  - Bütün cavablar doğrudur
  - İnkişaf etmiş ölkələrin inkişafı digər ölkələrin inkişafdan qalmasını şərtləndirmişdir
663. Hansı üçüncü dünya ölkələrinin xarakteristikası kimi göstərilə bilməz?
- √ ixracın dəyərinin idxalın dəyərindən yüksək olması
  - “Kapital uçuşu”
  - aşağı əmək məhsuldarlığı
  - Bütün cavablar doğrudur
  - kapitalın və investisiyanın çatışmazlığı
664. Hansı Yeni Sənaye Ölkələrindən biri deyil:

- √ Myanma
- Malayziya
- Sinqapur
- Tayvan
- Tailand

665. Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- √ Myanma
- Cənubi Koreya
- Avstraliya
- Kanada
- Yaponiya

666. Savadlılıq səviyyəsi meyarı neçə ölçülür?

- √ Ölkə üzrə oxuyub yazmaq bilən əhali faizi
- Ölkədəki universitetlərin sayına görə
- Ölkə üzrə alimlik dərəcəsi olanların faizi
- heç biri
- Ölkə üzrə ali təhsilli əhali faizi

667. Urbanizasiya səviyyəsinin daha aşağı olduğu ölkələr qrupunu seçin

- √ Hindistan, Pakistan
- İran, Səudiyyə Ərəbistanı
- Qazaxstan, Azərbaycan
- Yaponiya, Cənubi Koreya
- Braziliya, Argentina

668. Beynəlxalq Valyuta Fonduna aiddir:

- √ Hamısı
- Maliyyə yardımları ayırır
- Borclanan ölkələrdən iqtisadi islahatlar tələb edir
- heç biri
- Neoliberal şərtlər irəli sürür

669. Aşağıdakı ölkə qruplarında hansında statistik olaraq 1000 nəfərə düşən həkim sayı 1-dən azdır?

- √ Yəmən, Madaqaskar
- Braziliya, Argentina
- Cin, Monqolustan
- heç biri
- CAR, BƏƏ

670. Qadınların savadlılıq səviyyəsinin 95 faizdən yüksək olduğu ölkələr qrupunu seçin

- √ Rusiya, Yaponiya
- Yəmən, Oman
- Argentina, Hindistan
- İordaniya, Efiopiya
- Liviya, Əlcəzair

671. Savadlılıq səviyyəsinin 50 faizdən aşağı olduğu ölkəni seçin

- √ Monqolustan
- Qazaxstan
- Argentina

- Belçika
- Əfqanıstan

672. Hansı ölkədə işçi qüvvəsinin daha böyük hissəsi kənd təsərrüfatında çalışır?

- √ Özbəkistan
- Avstraliya
- Argentina
- Birləşmiş Krallıq
- Norveç

673. Azərbaycanın əsas ticarət tərəfdaşlarından birini seçin:

- Kanada
- √ Türkiyə Cümhuriyyəti
- Uqanda
- Tailand
- Yeni Zenlandiya

674. Azərbaycanın enerji sahəsində əsas əməkdaşlıq etdiyi region hansıdır?

- Avstraliya
- Asiya
- Rusiya
- √ Avropa, Qərbi ölkələri
- Afrika

675. Azərbaycan iqtisadiyyatında hansı sektor ÜDM-də əsas paya sahibdir?

- √ Sənaye
- nəqliyyat
- Kənd təsərrüfatı
- ticarət
- tikinti

676. Azərbaycan iqtisadiyyatının əsas problemini seçin:

- √ Neft və neft məhsullarının ixracının 90%-dən çoxunu təşkil etməsi
- kənd təsərrüfatının üstün inkişafı
- təhsil sektorunun yüksək inkişafı
- təbii qaz ixracı
- heç biri

677. Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətlərini seçin:

- neft və neft məhsullarının ixracı böyük paya sahibdir
- inkişaf etməkdə olan ölkədir
- ən böyük ticarət dövrüyyəsi İtaliya ilədir
- √ Hamısı
- texnoloji sənaye elə də güclü inkişaf etməmişdir

678. Azərbaycan iqtisadiyyatında 2015-ci il ərzində baş verən ən əsas iqtisadi hadisə hansıdır?

- hamısı
- heç biri
- √ Milli valyutanın 2 dəfə devalvasiyaya uğraması
- Yeni neft müqaviləsinin imzalanması
- Yeni qaz müqaviləsinin imzalanması

679. Azərbaycanda milli valyutanın denominasiyasında miqyası seçin

- 1000=1
- 500=1
- 2000=1
- √ 5000=1
- 2500=1

680. Dövlət büdcəsində kəsrin maliyyələşdirilməsinin hansı mənbələt hesabına həyata keçirilir

- √ hamısı
- əvvəlki ilin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı
- daxili və xarici borclanma
- xarici qrantlar
- özəlləşdirmə

681. Kənd təsərrüfatının inkişafı sahəsində son illər görülən tədbirlərə aid olanı seçin

- √ hamısı
- kənd təsərrüfatı istehsalçılarına əvəzsiz maliyyə verilişləri
- kənd təsərrüfatı işçiləri güzəştli kreditlərin verilməsi
- bu sahənin inkişafı üçün bir neçə dövlət proqramlarının qəbul edilməsi
- kənd təsərrüfatı texnikasının lizinq yolu ilə verilməsi

682. Ölkənin sənayeləşməsi sahəsində görülməli olan tədbirləri seçin

- √ hamısı
- sənaye parklarının yaradılması
- sənayenin innovativ inkişafının təmin edilməsi
- qeyri-neft sənayesinin şaxələndirilməsi
- sənayenin modernləşməsi

683. Azərbaycanda maliyyə bazarlarına nəzarət edən qurumu qeyd edin

- √ Maliyyə bazarlarına nəzarət palatası
- Maliyyə Nazirliyi
- Azərbaycanın Mərkəzi Bankı
- hamısı
- İqtisadi İnkişaf Nazirliyi

684. 2015-ci ildə Azərbaycanın ÜDM istehsalında ən böyük paya sahib olan sektor

- √ Xidmətlər
- kənd təsərrüfatı
- inşaat
- heç biri
- sənaye

685. 2016-cı il Azərbaycanda nə ili kimi qeyd edilir

- √ Multikulturalizm
- Sənaye
- Təhsil
- Turizm
- İdman

686. Azərbaycanın ən çox neft hasil etdiyi ili seçin

- 2008.0
- 2012
- 2010.0



- 2013.0
- √ 2011.0

**687.** Azərbaycan Qlobal Rəqətlilik Hesabatının 2014-2015-ci il hesabatı üçün neçənci yerdə qiymətləndirilir

- √ 38.0
- 36.0
- 35.0
- 30.0
- 37.0

**688.** İqtisadi siyasəti həyata keçirən qurumlara aid deyil

- √ Mərkəzi Bank
- Vergilər Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Dövlət Statistika Komitəsi
- Maliyyə Nazirliyi

**689.** Əsrin müqaviləsi imzalandığı ili seçin

- √ 1994.0
- 1995.0
- 1996.0
- heç biri
- 1993.0

**690.** Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən qurum hansıdır

- √ Mədəniyyət və Turizm Nazirliyi
- Gənclər və İdman Nazirliyi
- Milli Məclis
- Nazirlər kabineti
- İqtisadi İnkişaf Nazirliyi

**691.** Azərbaycanda xaricin investisiyaların ən çox yönəldiyi sahə

- √ yanacaq-energetika
- turizm
- inşaat
- texnologiya
- yeyinti

**692.** Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının başlaması neçənci ili əhatə edir

- √ 1996.0
- 1997.0
- 1999.0
- 1998.0
- 1995

**693.** Hal-hazırda Azərbaycan əhalisinin sayı (mln. nəfər)

- √ 9.0
- 10.0
- 11.0
- 7.0
- 8.0

**694.** Müasir Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi olan cəhət

- √ qeyri-neft sektorunun inkişafı
- yoxsulluğun azaldılması
- kommunal islahatların gücləndirilməsi
- neft sektorunun inkişafı
- regionların inkişafı

695. Azərbaycan Belorusiyadan ən çox hansı məhsulları idxal edir

- √ kənd təsərrüfatı malları
- kimya məhsulları
- məişət-sənaye məhsulları
- hamısı
- metallurjiya məhsulları

696. Verilənlərdən hansı Azərbaycanda istehsal olunur

- √ bitki yağları
- traktor
- konbayn
- mobil telefonlar
- televizor

697. Azərbaycanın ümumi ticarət dövriyyəsində hansı ölkə ən böyük paya sahibdir

- √ İtaliya
- İngiltərə
- Pakistan
- Türkiyə
- Almaniya

698. Azərbaycan iqtisadiyyatının ixrac potensialında ən çox payı hansı sənaye sahəsi məhsulları tutur

- √ neft
- yeyinti
- nəqliyyat
- texnoloji
- yüngül